

TEKNOLOGİYA

MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

4





Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayraqını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

NATIQ AXUNDOV, HÜMEYİR ƏHMƏDOV,
XURAMAN SƏLİMOVA, NƏZAKƏT ƏLİYEVA

TEXNOLOGİYA

4-cü sinif
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin
17.06.2011-ci il tarixli 1133 №-li əmri ilə təsdiq edilmişdir.*



ASPOLİQRAF

BAKİ-2015

Elmi məsləhətçi:	Abdulla Mehrabov <i>texnika elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki</i>
Rəyçilər:	Fərrux Rüstəmov <i>pedaqoji elmlər doktoru, professor</i>
	Sabir Novruzov <i>metodist müəllim</i>
Elmi redaktor:	Akif Abbasov <i>pedaqoji elmlər doktoru, professor</i>

Axundov N., Əhmədov H., Səlimova X., Əliyeva N.
A95 Texnologiya. 4-cü sinif. Müəllim üçün metodik vəsait.
 Bakı, «Aspoliqraf», 2015, 96 səh.

**Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud
 onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
 informasiya vasitələri ilə yaymaq qanuna ziddir.**

© Azərbaycan Respublikası
 Təhsil Nazirliyi, 2015

*Natiq Lütviq oğlu Axundov
 Hüseyir Hüseyn oğlu Əhmədov
 Xuraman Rəcəb qızı Səlimova
 Nəzakət Səlim qızı Əliyeva*
TEXNOLOGİYA
 4-cü sinif
(Müəllim üçün metodik vəsait)
 Bakı, «Aspoliqraf», 2015.

Redaktoru *Sevinc Nuruqızı*
 Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*
 Kompüter tərtibatçısı *Səadət Quluzadə*
 Rəssamı *Gündüz Ağayev*
 Korrektoru *Ülkər Şahmuradova*

Çapa imzalanmışdır 03.02.2015. Kağız formatı 57x82¹/₈.
 Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru. Fiziki çap vərəqi 12.
 Uçot nəşr vərəqi 10,9. Sifariş 9. Tiraj 7900. Pulsuz.

«Aspoliqraf LTD» MMC
 Bakı, AZ 1052, F.Xoyski küç., 121^B
 e-mail: as_poliqraf@box.az

İZAHAT VƏRƏQƏSİ

Ümumtəhsil məktəblərinin IV sinfi üçün «Texnologiya» fənni üzrə dərslik komplekti hazırlanar-kən şagirdyönümlülük, nəticəyönümlülük, öyrədənin və öyrənənin işini asanlaşdırmaq əsas məqsəd olmuşdur. Materialların seçilməsində, hazırlanmasında və tərtibində şagirdlərin yaş xüsusiyyətləri, psixoloji durumu, məktəblərin maddi-texniki bazası, gender bərabərliyi də nəzərə alınmışdır. Hər bir mövzu özünəməxsus dərs modeli əsasında təqdim olunmuşdur.

Məlum olduğu kimi, 2005-ci ildən başlayaraq, Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (saqlamlıq imkanları məhdud olan) uşaqların təhsilinin təşkili üzrə İnkışaf Programı həyata keçiril-məyə başlamışdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar təbii ki, bu qayğının bir komponenti kimi xüsusi təhsilə də ehtiyac duyurlar. Bu isə **inklüziv təhsili** zəruri edir. Ölkəmizdə həyata keçirilən təcrübə çərçivəsində inklüziv təhsili tətbiq edən pilot məktəblər fəaliyyət göstərir. Bunu nəzərə alaraq, vəsaitdə inklüziv təhsildə vacib olan bəzi məsələlərin şərhini verməyi vacib hesab edirik.

Inklüziv təhsil hər bir şagirdə psixoloji dəstək verilməsini, ona qarşı diqqətli olmayı, onun üçün nəticəyönümlü təlimi təmin edən şərait yaradılmasını nəzərdə tutur. Hər bir şagird, əslində, fərdi yanaşma tələb edir. Hər bir sinifdə bu və ya digər dərəcədə belə problemli uşaq ola bilər. Bu halda müəllimlər adaptasiya və modifikasiya strategiyalarından istifadə edərək xüsusi təhsilə ehtiyacı olan uşaqların qruplarda iştirakını təmin edə, onların təlimdə müvəffəqiyyət qazanmasına nail ola bilərlər. Adaptasiya xüsusi təhsilə ehtiyacı olan şagird üçün tapşırığın daha əynani şəkildə təqdim edilməsidir.

Modifikasiya məsələnin məzmununun sadələşdirilməsidir. Sınıfdə autist (özünə qapılan) şagird varsa, diqqətinin məhdud olduğunu nəzərə alaraq müəllim tapşırıqları onun üçün sadələşdirir.

Qeyd etməliyik ki, müəllim vəsaitdə IV sinif üzrə standartlar əsasında dərslərin tədrisi mərhələləri araşdırılmış, məzmun standartlarının reallaşma və integrasiya cədvəlləri, illik planlaşdırma nümunəsi verilmişdir. Verilmiş dərs nümunələrinde dərsin hər mərhələsində müəllim və şagirdin fəaliyyəti açıqlanmışdır. Tədris prosesində şəraitə uyğun olaraq metodlar, vasitələr, tədqiqat sualları dəyişə bilər.

Artıq respublikamızda şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistem müvəffəqiyyətlə tətbiq olunur. Məzmun standartlarının mənimsənilməsi istiqamətində müxtəlif qiymətləndirmə növlərin-dən istifadə edilir. Bu qiymətləndirmə növləri müvafiq məsələlərə aydınlıq göturmək məqsədi daşıyır:

İkin səviyyənin qiymətləndirilməsi (diagnostik qiymətləndirmə) şagirdin artıq nələri bildiyini müəyyən edir və təlimin düzgün qurulmasında müəllimə kömək edir. Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris olunmuş materialın hansı hissəsini bilirlər?

Şagird irəliləyişlərinin monitoringi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir. Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər irəli-ləyə bilirlərmi? Hər altı həftədən gec olmayaraq, şagirdlərin standartlar üzrə nailiyyətlərinin daha ümumi monitorinqi təşkil edilməlidir.

Yekun (summativ) qiymətləndirmə. Yekun (summativ) qiymətləndirmə aşağıdakı suallara cavab verir: Şagird materialı bilir və başa düşürmü? Bildiklərini tətbiq edə bilirmi? Daha irəli getmək üçün lazımi səviyyəyə çatmışdır mı? Şagirdlərin bilik və bacarıqlarını hər bir mövzu ilə bağlı qiymətləndirmək üçün metodik cədvəl nümunəsinin müəllim vəsaitinə daxil edilməsi də məqsədəyən hesab edilmişdir.

Qrup işinin qiymətləndirilməsi (istənilən meyar əlavə oluna bilər)

Meyarlar	Qruplar		
	I qrup	II qrup	III qrup
1. Tapşırığı tam və düzgün yerinə yetirmə			
2. İşi vaxtında yerinə yetirmə			
3. Təqdim etmə			
4. Əməkdaşlıq etmə			

Vəsaitdə verilən bütün dərs modelləri, yeni interaktiv təlimlə keçirilən dərsin strukturunu əks etdirir. «Texnologiya» fənni üzrə məzmun standartları əsasında hazırlanmış dərs modellərinde şagirdlərin idraki, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılmışdır. Təqdim olunan dərslərə yaradıcı yanaşılmaqla onu zənginləşdirmək və daha maraqlı etmək müəllimin ixtiyarına verilir. Başlıcası, şagird tərəfindən biliklərin müstəqil qazanılmasına imkan və şərait yaratmaq, «öyrənməyi öyrətmək» prinsipinə sadıq qalmaq lazımdır.



Məzmun standartlarının reallaşdırma cədvəli

Standart	Mövzu	Dərsin №-si	Dərsin səhifə №-si	Vəsaitin səhifə №-si
1.1.1.; 2.1.2.; 2.1.3.	Texnologiyaların inkişafı	1	6	8
1.1.2.; 1.1.1.	İstehsalat müəssisələri və istehsal	2	10	11
1.1.1.; 1.2.2.; 1.2.4.; 2.1.3.	Emal texnologiyaları və vasitələri	3	13	14
2.1.2.; 2.1.3.; 2.1.1.	Texnoloji vasitələrin və maşınların təsnifatı	4	16	17
2.1.4.	Məişət texnikası	5	18	20
3.1.1.; 3.1.2.	Özümüzə xidmət edək, sağlamlı-ğımızı və bitkiləri qoruyaq	6	19	23
3.1.4.; 3.1.5.; 3.1.6.	Yemək süfrələri və onların tərtibatı	7	20	25
3.1.3.; 3.1.4.; 3.1.5.; 3.1.6.	Qonaq və bayram süfrələri	8	23	28
3.1.3.	Yemək masası ətrafında davranış qaydaları	9	27	32
1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Cildlənmiş məmulatlar. Nazik dəftər	10	29	34
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	Bədii işlər üçün çərçivə	11	32	37
4.1.1.; 4.1.2.; 4.1.3.	Kartondan karandaşqabının hazırlanması	12	34	40
4.1.1.; 4.1.2.; 4.1.3.	Xirdavat üçün sandıqça	13	38	43
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 1.3.6.	Kağızqatlama sxemləri	14	41	45
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.6.	Kağızdan baş geyimləri	15	43	48
1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Ornamentlər	16	46	51
1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Çoxqatlı çizma	17	49	54
4.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Dərinləşdirilmiş reliyef	18	50	56
1.1.1.; 1.2.1.; 4.1.3.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Plastilin lentdən hazırlanmış kompozisiya	19	51	58
1.1.1.; 1.2.1.; 1.2.2.; 4.1.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	Qab-qacağın dizaynı	20	52	60
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Çarpaz tikmə	21	53	62
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	İlgək tikişi	22	55	65



IZAHAT VƏRƏQİ

Standart	Mövzu	Dörsin №-si	Dörsin səhifə №-si	Vəsaitin səhifə №-si
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Çaynik üçün isidici kukla və əlcək-kukla	23	57	67
1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Qablaşdırmanın bağlanması	24	59	70
1.1.1.; 1.3.4.; 1.3.5.	Bədii quraşdırma. Dizayn	25	60	72
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Papye-maşedən hazırlanmış məməlatlar	26	62	75
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Yarıqlı kilidi olan həcmli məməlatlar	27	65	78
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Dəridən məməlatların hazırlanması	28	67	81
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Plastik butulkadan məməlatlar	29	69	84
1.1.1.; 1.3.5.	Oduncaq, onun xassələri, tədarükü və emalı	30	71	86
1.1.1.; 1.2.1.; 1.3.5.	Lobziklə müşarlama	31	74	89
1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	Hərəkətli oyuncaqlar	32	77	91

IV SİNİF ÜÇÜN TEXNOLOGİYA FƏNNİNİN İLLİK PLANLAŞDIRILMASI

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
Diagnostik qiymətləndirmə					2
Texnologiyalar və texnoloji vasitələr	Texnologiyaların inkişafı	1.1.1.; 2.1.2.; 2.1.3.	A.-d.:1.1.1.; İnf.: 4.1.1.; H.-b.: 4.2.1.	Peşələri eks etdirən şəkillər, insanın əmək fəaliyyətinin möqsədlərini eks etdirən diaqram, texnoloji vasitələrin (əmək alətlərinin, mexaniki alətlərin, elektrik alətlərinin) şəkilləri, dərslik, iş vərəqləri	2
	İstehsalat müəssisələri və istehsal	1.1.2.; 1.1.1.	A.-d.: 1.1.1.	Dərslik, iş vərəqləri, ət kombinatının, süd kombinatının, maşın zavodunun, tikish fabrikinin, ayaqqabı fabrikinin, toxuculuq fabrikinin təsvirləri olan fotosəkillər	2
	Emal texnologiyaları və vasitələri	1.1.1.; 1.2.2.; 1.2.4.; 2.1.3.	A.-d.: 1.1.1.; 1.1.2.	Dərslik, iş vərəqləri, qayçı, vintaçan, iynə, çəkic, elektrik bürğüsü, məngənə, bıçaq, rəndə və s.	2
	Texnoloji vasitələrin və maşınların təsnifatı	2.1.2.; 2.1.3.; 2.1.1.	A.-d.: 1.1.2.; 2.1.3.	Texnoloji vasitələr (çilingər alətləri, xarrat alətləri, tikinti alətləri), elektrik alətlərinin şəkilləri, dərslik, iş vərəqləri	1
	Məişət texnikası	2.1.4.	H.-b.: 4.2.1.; A.-d.: 1.1.2.; 2.1.3.	Məişət texnikası təsvir edilmiş şəkillər, dərslik	1



Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
Məişət mədəniyyəti	Özümüzə xidmət edək, sağlamlığımızı və bitkiləri qoruyaq	3.1.1.; 3.1.2.	H.-b.: 4.1.1.; 4.1.3.; 1.3.2.; 1.4.1.; A.-d.: 2.1.3.	Dərslik özünəxidmət, sanitariya-gigiyena qaydaları və bitkiləri əks etdirən şəkillər, iş vərəqləri	2
	Kiçik Summativ Qiymətləndirmə				
	Yemək süfrələri və onların tərtibatı	3.1.4.; 3.1.5.; 3.1.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Dərslik, yemək süfrələrini əks etdirən şəkillər (səhər, nahar, şam yeməkləri)	2
	Qonaq və bayram süfrələri	3.1.4.; 3.1.5.; 3.1.6.; 3.1.3.;	H.-b.: 3.1.1.; A.-d.: 2.1.3.	Dərslik, qonaqlıq və bayram süfrələrinə aid şəkillər, süfrəlovazimatlarının şəkilləri	2
	Yemək masası ətrafında davranış qaydaları	3.1.3.	H.-b.: 2.1.2.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Dərslik, günün müxtəlif vaxtını əks etdirən süfrə şəkilləri	2
Kağıza keçirilmə	Cildlənmiş məmulatlar. Nazik dəftər	1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; A.-d.: 1.2.1.; 1.2.3.; İnf.: 3.2.6.	Rəngli kağızlar, flomaster, qayçı, sığallayıcı, dərslik, rəngli kağız, PVA yapışqanı və parça	2
	Bədii işlər üçün çərçivə	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; T.-i.: 2.2.4.; İnf.: 2.2.6.	Rəngli kağız dəsti, modullar, sığallayıcı, xətkəs, qayçı, qələm, dərslik, fotosəkil üçün çərçivə	2
	Kartondan karandaşqabının hazırlanması	4.1.2.; 4.1.1.; 4.1.3.	H.-b.: 2.1.1.; 2.1.2.; T.-i.: 4.1.2.	Kağız, rəngli karandaş, sığallayıcı, xətkəs, qayçı, PVA yapışqanı, firça, karandaşqabının şəkli	2
	Xırda və sandıqça	4.1.1.; 4.1.2.; 4.1.3.	H.-b.: 2.1.1.; 2.1.2.; İnf.: 2.2.6.; T.-i.: 4.1.2.	Sandıqca, karton, PVA yapışqanı, parça, qayçı, flomaster, dərslik	2
Kağızla bağlılmama və naxışlaşma	Kağızqatlama sxemləri	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 1.3.6.	H.-b.: 1.1.1.; A.-d.: 1.2.1.; İnf.: 3.2.6.	Rəngli kağız, flomaster, qayçı, dərslik	2
	Kağızdan baş geyimləri	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Rəngli kağız, flomaster, qayçı, sığallayıcı, dərslik, A1 ölçülü kağız vərəqi, A4 ölçülü divar kağızı vərəqi, A1 ölçülü qızet vərəqi	2
Kiçik Summativ Qiymətləndirmə					1
Böyük Summativ Qiymətləndirmə					1
Yapma	Ornamentlər	1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Ağ kağız, rəngli kağız dəsti, qayçı, köçürülmə kağızı, qələm, müxtəlif heyvan siluetləri, PVA yapışqanı, firça, dərslik, dəstərxana biçağı, karton	2
	Çoxqatlı çizma	1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1.; T.-i.: 4.1.2.; X/d: 1.1.1.	Hazır çoxqatlı çizmələr, müxtəlif kəsici aletlər, metal örtüklü karton, plastilin, pannolar və şəkillər	2
	Dərinləşdirilmiş relyef	4.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Karton, plastilin dəsti, heykəl nümunələri, heykəltəras biçağı	2
	Plastilin ləndən hazırlanmış kompozisiya	1.1.1.; 1.2.1.; 4.1.3.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Plastilin dəsti, kağız, diş çöpü, plastilindən hazırlanmış şəkil nümunələri, kibrıt qutusu, dərslik, heykəltəras biçağı	2
	Qab-qacağın dizaynı	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.; 4.1.2.	H.-b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; İnf.: 3.2.6.	Məmulatın hazır nümunəsi, plastilin dəsti, plastilin təməldə qab-qacaq, dərslik, iş vərəqləri	2
Kiçik Summativ Qiymətləndirmə					1



IZAHAT VƏRƏQİ

Tədris vahidi	Mövzu	Standart	İnteqrasiya	Resurslar	Saat
Tikma və nümunələr	Çarpaz tikmə	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6. F.t.: 4.1.2.	Parça, rəngli saplar, iynə, oymaq, qayçı, dərslik, iş vərəqləri, çarpez tikmə nümunələri	2
	İlgək tikişi	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6. F.t.: 4.1.2.	Parça, rəngli saplar, oymaq, qayçı, dərslik, «İlgək tikiş»nə aid nümunələr, bu tikişlə yerinə yetirilmiş məmulat nümunələri	2
	Çaynik üçün isidici kukla və əlcək-kukla	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Parça, pambıq, iynə, pozan, oymaq, köçürmə kağızı, qələm, dərslik, iş vərəqi, çaynik üçün isidici kukla və əlcək-kukla nümunələri	2
Müxtəlif materiallardan hazırlanmış məmulatlar	Qablaşdırmanın bağlanması	1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; A.-d.: 1.2.1.; İnf.: 3.2.6.	Qaytan, ip, lent, qutu, ayaqqabı qutusu, konfet qutusu, oyuncaq qutusu, hazır qablaşdırma nümunələri	2
	Bədii quraşdırma. Dizayn	1.1.1.; 1.3.4.; 1.3.5.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Karton, plastilin dəsti, dış çöpü, müxtəlif şəkillər, dərslik	1
	Papye-maşedən hazırlanmış məmulatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; T.-i.: 4.1.2.	Qəzet kağızı, içərisində su olan qab, undan və ya nişastadan hazırlanmış çiniş, vazelin və ya sellofan töbəq, PVA yapışqanı, sulu emulsiya, xırda dənəli sumbata kağızı, bıçaq, qayçı, yapışqan, müxtəlif boyalar və fırçalar	2
	Yarıqlı kılıdı olan həcmli məmulatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Ağ kağız, rəngli kağız dəsti, qayçı, qələm, PVA yapışqanı, yapışqan üçün fırça, dərslik, iş vərəqi, karton, dəftərxana bıçağı, kağız zolaqları, folqa	2
	Dəridən məmulatların hazırlanması	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Müxtəlif dəri məmulatları, köhnə əşyalar, PVA yapışqanı, qayçı, köhnə çəkmə, əlcək, köhnə dəri çantalar, dərslik, dəftərxana bıçağı	2
	Plastik butulkadan məmulatlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Plastik butulka, qayçı, bıçaq, sığallayıçı, dəftərxana bıçağı	2
Böyük Summativ Qiymətləndirmə	Oduncaq, onun xassələri, tədarükü və emalı	1.1.1.; 1.3.5.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Altlıq nümunələri, oduncaq yapışqanı, dərslik, mişar, bıçkı, lobzik	1
	Lobziklə mişarlama	1.1.1.; 1.2.1.; 1.3.5.	H.-b.: 4.2.1.; İnf.: 3.2.6.	Dərslik, lobzik	1
	Hərəkətli oyuncaqlar	1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.	H.-b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.-d.: 1.2.1.; 1.2.3.; T.-i.: 2.2.4.; İnf.: 3.2.6.	Məfil, karton, sap, kağız dəsti, köçürmə kağızı və damalı kağız, biz, taxta altlıq, mis məfil, yapışqan, yapışqan üçün fırça, qalmı tikş sapı, qara rəngli flomaster	2
	Böyük Summativ Qiymətləndirmə				1
Cəmi:					68



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

DƏRS
1

MÖVZU: TEXNOLOGİYALARIN İNKİŞAFI
(2 saat)

STANDART 1.1.1.; 2.1.2.; 2.1.3.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir.
2. Texnoloji maşınlar haqqında kiçik təqdimatlar edir.
3. Texnoloji maşınları və texnoloji vasitələri fərqləndirir.

İNTEQRASIYA

A.d.: 1.1.1.; İnf.: 3.2.6.; H.b.: 4.2.1.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin məqsədlərini
əks etdirən diaqram, texnoloji vasitələrin (əmək alətlərinin, mexaniki
alətlərin, elektrik alətlərinin) şəkilləri, dərslik, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. İnsan əməyi haqqında nə deyə bilərsiniz?
 2. İnsanın əmək fəaliyyəti ilə məşğul olmaqdə məqsədi nədir?
 3. Peşələr haqqında nə deyə bilərsiniz?
- Şagirdlər suallara cavab verirlər.



TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

Dərs 1

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALARIN İNKİŞAFI

Texnologiyalar haqqında nöy bilirik?

İnsan qədim zamanlardan öz hayat seviyyəsini və əmək şəraitini dayışan və yüngüləşdirən keşflər edirdi. Bir neçə min il bundan əvvəl insan ezele qıvıvsından istifadə edərək bütün işləri özü görürdü. Sonralar o, heyvanları şhiləşdirməyi və onlardan öz əməyinin yüngülləşdirilməsində və zəruri tələbatlarının ödənilməsində istifadə etməyi öyrəndi.



Daha sonra insan ağır işlərdə ona kömək edən sadə mexanizmləri hazırladı. Su və küləyin təbii enerjisindən istifadə etməyi öyrəndi.



Buxarın gücündən istifadə ideyası buxar maşınlarının yaradılmasına səbəb oldu.



Bundan sonra daxiliyanma mühərriki ixtira olundu. Bu ixtira yeni maşınlar yaratmaga imkan verdi.

6

Dərs 1

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR



Bəşəriyyət kömür, neft, qaz əldə etməyi və onları yanacağa çevirməyi, elektrik enerjisi əldə etməyi və onu işığa, istiliyə, mexaniki hərəkətə çevirməyi öyrəndi.

XX osordo isə insanlar informasiyaların ötürülməsi və saxlanması yeni üsulları düşünüb tapdırılar və xüsusi texniki vasitələr — televizorlar, mobil telefonlar, fotoaparat və videokameralar, kompüterlər yaratdırılar.

Kompüterin, telefonun və modem adlanan xüsusi qurğunun köməyi ilə ümumdünya informasiya şəbəkəsinə — internete giriş əldə edildi.

Internetin köməyi ilə insanların yenilikləri öyrənir, qəzet, jurnal, kitab oxuyur, sənətin və texnologiyaların tarixi ilə tanış olur. Kitabxanaların və tədris ocaqlarının saytlarına daxil olmaqla təhsilsə, işə və həyatın digər sahələrinə aid vacib məlumatları əldə edirlər. Onları maraqlandırıran istonilon səali müxtəlif ölkələrdə yaşayış həmifirkərli ilə müzakirə edə bilirlər.

7

Tədqiqat suali:

- Texnologiyanın inkişaf etməsinə səbəb nədir?
- Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür. Şagirdlərə dərslikdəki mövzuya uyğun səhifələri açmağı tapşırır.

I qrup. Səhifə 6–9-da gördünüz şəkillərlə əlaqədar peşələri insanların tələbatına uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın.

II qrup. İnsanın əmək fəaliyyətindəki rolunu açıqlayın.

III qrup. Məişət cihazlarının və çuqun pilətələrin yaranma səbəblərini deyin.

IV qrup. Məişət avadanlığının və cihazların insanın inkişafında hansı mühüm əhəmiyyəti olduğunu izah edin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Qruplar işlərini təqdim edirlər. Müəllim şagirdlərin işlərini təhlil edərək münasibətini bildirir.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Dərs 1

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Son yüz ildə gündəlik həyatda insanın əməyini yüngülləşdirən bir çox mösət cihazları keşf edilmişdir.

XX əsrin əvvəlində yaradılmış mösət cihazları hazırda istifadə etdiyimiz mifasır cihazlardan çox fərqli olub.

Məsalən, ilk tozsonar maşın 1904-cü ildə ixtri olunmuşdur. Bu maşın tozu əlla sıxılan xəzlərin köməyi ilə təmizləyirdi.

İlk paltaryuyan maşın isə içərisinə paltar qoyularaq dəstəyin firlədilməsi ilə hərəkətə gətirilən taxta ləyəndən ibarət idi.

XIX əsrin əvvəlində qədər yeməyi sobalarda hazırlayırdılar, sonra kömür və ya odunla qızdırılan çuquq pilətlər düşünüb təpdiyilər. İlk qaz pilətasi XIX əsrin sonu XX əsrin əvvəllərində yarandı.

8

Dərs 1

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

1895-ci ildə radioqəbuləcidi keşf edildi. Sonra XX əsrin 20-ci illərində radioqəbuləcicilərin kütləvi istehsalına başlandı. Onların səsi çox zəif olduğundan dinləmek üçün qulaqcıqlardan istifadə edildi.

XX yüzilliyyin 30-cu illərində televizor keşf olundu. O, aq-qara təsvirli parıldayan ekranla malik idi.

SUALLAR

1. Siz hansı mösət cihazlarını tanıyırsınız?
2. Onlar insana necə kömək edir?
3. Mösət səzi hansı mösət texnikası kömək edir?
4. Mösət cihazlarından istifadə etməkə evdə görülən hansı işlər sizin daha çox xoşunuza gelir?

Texnologiyaların inkişaf mərhələlərini ardıcılıqla sadalayın.

9

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

- İnsanlar öz tələbatını ödəmək üçün əvvəllər nələrdən istifadə ediblər? (*Heyvan əməyindən və sadə əmək alətlərindən.*)
- Sadə mexanizm nə deməkdir? (*Sadə əmək alətləri və qurğular.*)
- Texnologiya nədir? (*İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək üçün istifadə etdikləri üsul və qaydalar texnologiya adlanır.*)
- Hansı xüsusi texniki vasitələri tanıyırsınız? (*Televizor, mobil telefon, kompüter.*)
- Köhnə texnologiyalar əsasında yaradılmış hansı yeni cihaz və qurğuların adını sadalaya bilərsiniz? (*Əl ilə sıxılan xəzlər vasitəsilə işləyən təmizlik qurğusunu müasir tozsoran, dəstəyin firlədilməsi ilə hərəkətə gətirilən taxta ləyəni paltaryuyan maşın əvəz etdi.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və bir daha insan əməyi, peşələr, mexanizmlər və yeni texnologiyalar üzərində dayanır. Bəzi yeni məişət texnikimasını və texnoloji avadanlıqları sadalayır.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Texnologiyaların inkişafını müəyyənləşdirmə					
Texnologiyaların inkişafını misallarla izah etmə					
Məişətdə texnologiyaların inkişafını misallarla izah etmə					
Əməkdaşlıq etmə					

DƏRS 2

MÖVZU: İSTEHSALAT MÜƏSSİSƏLƏRİ VƏ İSTEHSAL (2 saat)

STANDART 1.1.2.; 1.1.1.

MƏQSƏD

Şagird:

- Tanıldığı emal texnologiyasının tətbiq edildiyi istehsal sahəsində (zavod, fabrik, kombinat) tam məlumata malik olduğunu nümayiş etdirir.
- Müxtəlif emal texnologiyaları ilə bağlı kiçik təqdimatlar edir.

İNTEQRASIYA

A.d.: 1.1.1.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR



RESURSLAR

Dərslik, iş vərəqləri, ət kombinatının, süd kombinatının, maşın zavodunun, tikiş fabrikinin, ayaqqabı fabrikinin, toxuculuq fabrikinin təsvirləri olan fotosəkillər

Dərs 2

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

İSTEHSALAT MÜƏSSİSƏLƏRİ VƏ İSTEHSAL

Minilliklər boyu insanları yaşayış yerləri tikməyi, qida eləd etməyi, həyat üçün lazımlı mamulatlar yaratmağı və istehsal etməyi öyrənmişlər.

Bəs istehsal nədir?
İstehsalat müəssisəsi nəyə deyilir?

Istehsalat töbii xammalın, materialların və enerjinin emalı noticosunda həyat üçün zəruri olan əşyaların, əmək alətlərinin, məxanizmlərin, maşınların, naqliyyat vasitələrinin, rabitə və informasiya vasitələrinin hazırlanmasıdır.

Yuxarıda sadalananlar **istehsalat müəssisələrində** istehsal olunur.

Hansı istehsalat müəssisələrini tanıyırsınız?
Zavod, fabrik və kombinat haqqında nə bilişiniz?

Zavod böyük istehsalat müəssisəsi, daha doğrusu, istehsalat mənşəsi lağdırılmış proseslərdən ibarət sonnay müəssisəsidir. Məsələn, avtomobil zavodu, traktor zavodu, aviasiya zavodu, şüər zavodu və s.

Zavodlarda foholar və ya avtomatik məxanizmlər məmələti ardıcıl olaraq yığırlar. Avtomobil zavodunda avtomobilər yığma konveyer üsulu ilə hazırlanırlar.

10

Dərs 2

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Şəkə baxaraq kütłəvi avtomobil istehsalının müasir texnologiyaları haqqında danışın.

Fabrik* — coxlu sayıda fohisi olan, sifaris əsasında deyil, kütłəvi mamulat istehsal edən iri sonnay müəssisəsidir (masalon, tikiş fabriki, şirniyyat fabriki, corab fabriki, çay fabriki, mebel fabriki və s.).

*** Fabrik** — latin sözü olub, «emalatxana» deməkdir.

11

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. Sizcə, istehsalat nədir?
2. Hansı istehsalat müəssisələrini tanıyırsınız?

Şagirdlər sualları cavablandırırlar.

Tədqiqat suali:

- Zavod, fabrik və kombinatların hər biri ayrı-ayrılıqda hansı funksiyaları yerinə yetirir?

Müəllim tədqiqat suali ətrafında şagirdlərin mülahizələrini dinləyir.



TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

II mərhələ: Tədqiqatın aparılması

Şagirdlərin diqqəti dərsliyə yönəldilir (səh. 10–12). Müəllim şagirdləri 5 qrupa böölür və onlara tapşırıqlar verir.

I qrup. İstehsalat müəssisəsi və istehsal dedikdə nə başa düşdüyünüüzü izah edin.

II qrup. Zavod nədir və onun istehsalat müəssisəsi kimi nələr istehsal etdiyini danışın.

III qrup. Səh. 11-dəki şəkillərə baxaraq müasir texnologiyalar haqqında danışın.

IV qrup. Fabrik nədir və o necə sənaye müəssisəsidir?

V qrup. Kombinat nədir və o, özündə hansı müəssisələri birləşdirir?

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. İstehsalat müəssisəsi nə deməkdir? (*Hansısa bir məhsul istehsal edən müəssisə.*)
2. Hansı istehsalat müəssisələrini tanıyırsınız? (*Fabriklər, zavodlar, kombinatlar.*)
3. Zavod nədir? (*Avtomobil zavodu, traktor zavodu, aviasiya zavodu, şüşə zavodu və s.*)
4. Fabrik nədir? (*Tikiş fabriki, şirniyyat fabriki, corab fabriki, ayaqqabı fabriki, mebel fabriki və s.*)
5. Kombinat nədir? (*Metallurgiya kombinati, kimya kombinati, evtikmə kombinati, ət kombinati və s.*)
6. Müasir dövrə uyğun istehsalın hansı texnologiyaları haqqında danışa bilərsiniz? (*Sadədən mürəkkəbə.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir və cavabları ümumiləşdirir. Bir daha istehsalat sahələri üzərində dayanır.

Dərs 2

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

Kombinat* — kütləvi istifadə üçün vahid toyinatlı məhsul istehsal edən bir neçə müəssisənin bir istehsalatda birləşməsidir (məsələn, metallurgiya kombinati, kimya kombinati, evtikmə kombinati və s.).

 Metallurgiya kombinatının sxemini nəzərdən keçirin və kütləvi istehsalın müasir texnologiyaları haqqında, məsələn, metal məmulatlar haqqında danışın.



Metallurgiya kombinati:
1. Domna peç; 2. Peçə daxil olan xammal; 3. İçərisində oksigen və işlənmiş qaz olan qurğular; 4. Öridilmiş poladdan postahalar hazırlayan sektor; 5. Metal emal edən sektor; 6. Rəhbərlik və qurşadırma bürosu; 7. Hazır məhsul anbarı

SUALLAR



1. Sizə məlum olan istehsalat məhsullarının adını sadalayın.
2. Məhsullar harada istehsal olunur?
3. İstehsalat haqqında fikirlerinizi söyləyin.
4. Zavodla fabrik arasında fərg nadədir?
5. Kombinat haqqında fikirlerinizi söyləyin.

 Tanıdığınız istehsalat müəssisələri haqqında danışın.

12 * Kombinat — latin sözü olub «birleşmiş» deməkdir.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup	V qrup
İstehsalat sahələrini tapma						
Emal texnologiyaları və vasitələri ilə bağlı təqdimat etmə						
İstehsalat müəssisəsinin hansı funksiyaları yerinə yetirdiyini izah etmə						
Əməkdaşlıq etmə						

DƏRS 3

MÖVZU: EMAL TEXNOLOGİYALARI VƏ VASİTƏLƏRİ (2 saat)

STANDART 1.1.1.; 1.2.2.; 1.2.4.; 2.1.3.

MƏQSƏD

Şagird:

- Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı təqdimatlar edir.
- Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçilir.
- Məmulatın materialına uyğun emal texnologiyası seçilir.
- Texnoloji vasitələr haqqında kiçik təqdimatlar edir.

İNTEQRASIYA

A.d.: 1.1.1.; 1.1.2.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Müzakirə, beyin
həmləsi



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Dərs 3

EMAL TEXNOLOGİYALARI VƏ VASİTƏLƏRİ

 İstehsalat müssisilərində istehsal olunan məmulat necə hazırlanır?
Email texnologiyaları haqqında nə bilirsiniz?
Hansi emal texnologiyaları sizə tanışdır?

İstehsalat müssisilərini müxtalif məmulatlar istehsal edir. Məmulat hazırlanmaq üçün materialı emal etmək lazımdır. Materialı emal etmək üçün isə müxtəlif emal texnologiyalarından istifadə edilir.

 Email vasitələri haqqında nə deyə bilirsiniz?
Hansi emal vasitələrini tanıyırsınız?
Onların təyinatı haqqında nə deyə bilorsınız?

Materialın formasını və ölçüsünü dayışan bütün aletlər email vasitələri deyil. İnsan tərəfindən istifadə olunan aletlər emal vasitələridir.
Email vasitələrinə və onların təyinatına nəzər yetirək.

Qayçı — kosici aletidir.
Məşət qayçı ilə kağızı, parçanı, elaca də saçı və dırnaqları kəsirər. Demir lövhəni və kabeli kosmak üçün isə müxtəlif növ istehsalat qayçuları mövcuddur. Hidravlik qayçılardan xilasedicilər yol naqliyyat hadisələri noticəsində zərər çəkmis insanları avtomobilində çıxarmaq məqsədi ilə geniş istifadə edirlər.

Vintaçan — başlığında şlis* olan yivli məmulatları borkitmak və açmaq üçün nəzərdə tutulmuş çilingərələ aletidir.

* Şlis — yarıq



13

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Dərs 3

 İynə — sort materialdan hazırlanmış, bir torafdən sap üçün qulaqcığı olan, sığuculu, nazik, uzunsov aletidir. İynanın köməyi ilə tikmə emalıyyatı yerinə yetirilir.

Çekic — zarba aletidir, mismar vurmaq, məmulat döyüb yastılatmaq və xirdalamaq üçün istifadə edilir. Çekic insanın istifadə etdiyi on qədim aletidir.

Elektrik burğu — deşik açmaq üçün nəzərdə tutulmuş elektroməxaniki aletidir. Onun köməyi ilə xarrat, çilingər və dölgər işlərində deşmə emalıyyatları yerinə yetirilir.

Balta — kəsici aletidir. Onun tiyoli metal başlığı ağac dəstəyə geydirilmişdir. Baltadan, adaten, ağacı qırmaq, doğramaq və ya ona görkəm vermək üçün istifadə olunur.

Mongonə — çilingər və ya xarrat aletidir. Müxtəlif emal növlərində (misərləmə, bürğulama, yonma və s.) detalları borkitmak üçün istifadə edilir. Mongonə bir cüt paralel dədəqdan ibarətdir. Dədəqlərənən biri, adətn, tərpənməz olur, ikinci detala vintin köməyi ilə sıxlıdır. Çilingər məngənəsi çox vaxt metaldan, xarrat məngənəsi isə ağacdən hazırlanır.

Rəndə — oduancağı yonmaq üçün istifadə olunan al aletidir. Rəndədən ağac məmulatlarının səthini yonub berabərşədirmək, hamarlamaq onların ölçülərini azaltmaq üçün istifadə olunur.

Bıçaq — kəsici torofi çox iti olan paz və dəstəkdən ibarətdir. Pazın batıcı ucu ola bilər. Müxtəlif aletlərin — dozgahların, masın və mexanizmlərin (məsələn, rəndə, otçokan masın, buldozer və s.) kəsici hissələri bıçaq adlanır.



14



RESURSLAR

Dərslik, iş vərəqləri, qayçı, vintaçan, iynə, çekic, elektrik burğu, mən-gənə, bıçaq, rəndə və s.

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. Emal texnologiyaları haqqında nə bilirsiniz?
2. Hansi emal vasitələrini tanıyırsınız?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat suali:

— Texnoloji əməliyyatların yerinə yetirilməsində emal vasitələrinin hansı mühüm rolu var?

Tədqiqat suali ətrafında şagirdlərin mülahizələri dinlənilir.

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

TEXNOLOGİYALAR VƏ TEKNOLOJİ VASİTƏLƏR

Dərs 3

Mışar — bərk materialları (oduncaq, metal, plastik kütlə, daş və s.) kəsmək (mışarlamaq) üçün çoxlu sayda kəsici dişləri olan əl alətidir.



Biz — dəstəkləi iynədir. Ayaqqabı ustaları tərəfindən sixığı çox olan materialları (məsələn, dörni) deşmek üçün istifadə olunur. Biz xarrat və dülğər işində da tətbiq edilir, daftərxana lovazimati kimi, elektrik quraşdırma əleti kimi da istifadə olunur. Bизin dostayı ağacdan, plastik kütlələndən və ya metalдан ola bilər.



Burğu — deşik açmaq üçün nəzərdə tutulmuş desici alətdir. Burğu, ham da genalma üçün, yani kiçik ölçülü desiyi böyütmək üçün tətbiq oluna bilər.



Bel — dəstəyə geydirilmiş müstəvişəkilli enli paz ağırlığı olan əl alətidir. Bel torpaqda qazma, tömələmə, daşma əməliyyatları üçün istifadə edilir.



SUALLAR



1. İstehsalat mühəssisalarında məmulat necə hazırlanır?
2. Hansı emal texnologiyalarını tanıyırsınız?
3. Emal texnologiyaları növüdür?
4. Emal vasitələrindən hansı məqsədə istifadə olunur?
5. Siza malum olan emal vasitələri ilə hansı texnoloji əməliyyatlar yerinə yetirillər?

Dərzi və xarrat alətləri, onların yerinə yetirdiyi texnoloji əməliyyatlar haqqında danışın.

15

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Siz hansı əmək alətlərini tanıyırsınız? (*Şagirdlər bir neçə əmək alətinin adını sadələyir.*)
2. Siz hansı kəsici alətləri tanıyırsınız? (*Bıçaq, mışar, qayçı, biçqi.*)
3. Siz hansı deşici alətləri tanıyırsınız? (*Biz, burğu, elektrik burğusu.*)
4. Bu alətlərlə işlədikdə hansı təhlükəsizlik texnikası qaydalarına əməl etmək lazımdır. (*Təhlükəsizlik qaydaları sadalanır.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və qeyd edir ki, emal vasitələrinin köməyi olmadan emal texnologiyalarını həyata keçirmək qeyri-mümkündür. Onlar insanın əməyini yüngülləşdirir və vaxta qənaət edir.

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup	V qrup
Emal texnologiyaları və vasitələrini müəyyən etmə						
Emal texnologiyası və vasitələrinin hansı istehsal sahəsində istifadə olunduğunu şərh etmə						
Texnoloji vasitələri şərh etmə						
Təqdimat etmə						
Əməkdaşlıq etmə						

DƏRS 4

MÖVZU: TEXNOLOJİ VASİTƏLƏRİN VƏ MAŞINLARIN TƏSNİFATI (1 saat)

STANDART 2.1.2.; 2.1.3.; 2.1.1.

MƏQSƏD

Şagird:

1. Texnoloji maşınların və texnoloji vasitələrin təsnifatını aparır.
2. Texnoloji maşınlar haqqında təqdimat edir.
3. Texnoloji vasitələr haqqında təqdimat edir.

İNTEQRASIYA

A.d.: 1.1.2.; 2.1.3.

17



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Dərs 4

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

TEXNOLOJİ VASİTƏLƏRİN VƏ MƏŞİNLERİN TƏSNIFATI

Təyinatına görə texnoloji vasitələri hansı qruplara ayırmalıdır?

Təyinatına görə müxtəlif texnoloji əməliyyatlarda istifadə olunan alətləri aşağıdakı qruplara böölürələr:

- Cilingər alətləri
- Xarrat alətləri
- Tikinti alətləri
- Kənd təsərrüfatı alətləri
- Ölçmə cihazları
- Corrah alətləri
- Yol alətləri
- Meteoroloji cihazlar və alətlər

Təyinatına görə texnoloji vasitələri hansı qruplara ayırmalıdır?

Təyinatına görə müxtəlif texnoloji əməliyyatlarda istifadə olunan alətləri aşağıdakı qruplara böölürələr:

- Cilingər alətləri
- Xarrat alətləri
- Tikinti alətləri
- Kənd təsərrüfatı alətləri
- Ölçmə cihazları
- Corrah alətləri
- Yol alətləri
- Meteoroloji cihazlar və alətlər

Cilingər alətləri – burğu, çəkic, kəlbatın, yeva, vintağız kəlbatın, itiğiz kəlbatın, taxta çəkic, damır qalam, deşikəçan və s.

Xarrat alətləri – el burzık, lobzik*, mışar, rəndo, biçqi, iskəna, balta və s.

Tikinti alətləri – elektrik burğusu, ağır çəkic, perforator (suxur qazan, dalılıkçılan alət), dairəvi elektrik mışarı, iskəna, rongşar malası, taxta çəkic, su təzziəsi və s.

Kənd təsərrüfatı alətləri – susəpon, kürək, yaba, bel, dirmiq, dəryaz, katman, koton, toxu, bağban qayçayı və s.

İş prosesinin təyinatına və xarakterine görə maşınlar aşağıdakı qruplara bölünür:

- Energetik maşınlar (maşın-mühərrirlər) – bu maşınlar bu və ya digər növündən enerjini mekaniki işlərə çevirir (masəlon, elektrik mühərrirləri).
- Döyişdiricilər (generatorlar) – bu maşınlar mühərrirkindən alınan mekaniki enerjini başqa növ enerjiya çevirir (masəlon, corxan, generatorləri, turbinlər, reaktiv mühərrirlər, daxiliyinə mühərrirlər, soyuducular və s.).
- Naqlıyat – bu haqqda III sinifindən geniş məlumatla maliksizdir.
- Texnoloji maşınlar (maşın-alətlər, iş maşınları) – bu maşınlar mühərrirkindən alınan mekaniki işi vasitəsilə emal olunan materialların forma və həllim dəyişdirilməsindən istifadə edilir (masəlon, metal emalı dozgahları, kənd təsərrüfatı maşınları, toxueuluq və mətbəə dozgahları və s.).
- Növbədici maşınlar – bu maşınlar eysə və materialların vəziyyətini və istiqamətini dəyişdirmək üçün nəzarət tutulmur (masəlon, konveyerlər, qaldırıcı kranları, nasolar və s.).
- İnfomasiya maşınları – bu maşınlar infomasiya mübadiləsi üçün nəzarət tutulmur (masəlon, kompüterlər, mekhaniki integratorlar** və s.)
- Bir çox maşınların asas hissəsinə mühərrirlər təqşid edilir.

Təyinatına görə texnoloji vasitələri hansı qruplara ayırmalıdır?

*Lobzik – ayrixaklı konturu olan fiqurları misərləmək üçün alət
**Integrator – hesablayıcı aparatlar

16

Dərs 4

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

Reaktiv mühərrikin işi ilə tamş olaq Bu mühərririn qabaq hissəsində olan böyük per havanı sorur. Sonra hava sıxılır və yanma kamerasında yanacağın yanması hesabına qızır. Bunun nticəsində hava genişlənir. Qızış hava sırnığı mühərririn arxa hissəsində çıxaraq tövəyarının irallılmasına səbəb olur.

Turbinin işi ilə tamş olaq. Reaktiv mühərrikin işi ilə tamş olaq. Bu mühərririn qabaq hissəsində olan böyük per havanı sorur. Sonra hava sıxılır və yanma kamerasında yanacağın yanması hesabına qızır. Bunun nticəsində hava genişlənir. Qızış hava sırnığı mühərririn arxa hissəsində çıxaraq tövəyarının irallılmasına səbəb olur.

Reaktiv mühərrik

Calovlu su turbini

Külək turbini

Turbin – maye və ya küləklə hərəkətə gətirilən maşındır. Su sırnığını calovlu turbinin perlerini itəyir və vah fırladır. Külək turbinin perlerini külək fırladır.

Su və külək turbinlərindən çox vaxt elektrik generatorlarında istifadə olunur.

SUALLAR

1. Texnoloji vasitələr neçə qrupa bölünür?
 2. Hənsi kənd təsərrüfatı alətlərini tanıyırsınız?
 3. Maşınlar neçə qrupa bölünür?
 4. Reaktiv mühərrikin işində asas rolü nə oynayır?

17

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş

İŞ ÜSULLARI

Beyin həmləsi, müzakirə



RESURSLAR

Texnoloji vasitələr (cilingər alətləri, xarrat alətləri, tikinti alətləri), elektrik alətlərinin şəkilləri, dərslik, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. Texnoloji əməliyyatlarda hansı alətlərdən istifadə olunur? (Cilingər, xarrat, tikinti alətləri, kənd təsərrüfatı alətləri, cərrah alətləri və s.)



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

2. Texnologiya dərslərində hansı alətlərdən istifadə olunur? (*Çəkic, dəmir qələm, iskə-nə, rəngsaz malası, susəpən, bağban qayçısı, lobzik, müşar və s.*)

3. Sizcə, maşınlar təyinatına görə hansı qruplara bölünür? (*Energetik maşınlar, dəyişdiricilər, nəqliyyat-texnoloji maşınlar, nəqledici maşınlar, informasiya maşınları.*)

Tədqiqat suali:

– Texnoloji vasitələrin və maşınların insan həyatında hansı mühüm əhəmiyyəti var?
Tədqiqat sualları ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa böлür. Dərslikdəki mövzuya uyğun səhifələri açmağı şagirdlərə tapşırır.

I qrup. Səh. 16-dakı texnologiya dərsində ən çox işlədilən alətlərin adını yazın.

II qrup. Cədvələ peşələr üzrə uyğun gələn alətlərin adını yazın.

Kənd təsərrüfatı alətləri	Dülgər alətləri	Rəngsaz alətləri

III qrup. Cədvələ peşələr üzrə uyğun gələn alətlərin adını yazın.

Xarrat alətləri	Çilingər alətləri	Tikinti alətləri

IV qrup. Cədvələ təsnifatına görə maşınların adını yazın.

Energetik maşınlar	İnformasiya maşınları	Texnoloji maşınlar

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

- Siz texnoloji əməliyyatlarda istifadə olunan hansı alətləri tanıyırsınız? (*Çilingər, xarrat, tikinti, kənd təsərrüfatı alətləri*)
- Texnologiya dörslərində hansı alətlərdən istifadə olunur? (*Mışar, çəkic, rəndə, bel, iskənə və s.*)
- Hansı çilingər alətlərini tanıyırsınız? (*Burğu, çəkic, kəlbətin, yeyə, vintaçan və s.*)
- Hansı xarrat alətlərini tanıyırsınız? (*Lobzik, müşar, rəndə, iskənə, balta və s.*)
- Hansı kənd təsərrüfatı alətlərini tanıyırsınız? (*Yaba, dırımq, dəryaz, kotan, toxu və s.*)
- Xarakterinə görə maşınlar hansı qruplara bölünür? (*Energetik maşınlar, dəyişdiricilər, texnoloji maşınlar və s.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və bir daha texnoloji vasitələr və maşınların təsnifikasi üzərində dayanır. Qeyd edir ki, texnoloji vasitələr və maşınlar insan əməyini yüngülləşdirir, vaxta xeyli qənaət edir.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Texnoloji maşın və vasitələrin təsnifatını aparma					
Texnoloji maşınlar haqqında təqdimat etmə					
Texnoloji vasitələr haqqında təqdimat etmə					
Əməkdaşlıq etmə					

DƏRS
5

MÖVZU: MƏİŞƏT TEKNİKASI
(1 saat)

STANDART 2.1.4.

MƏQSƏD

Şagird:

- Zəruri məişət texnikasından istifadə bacarıqlarını nümayiş etdirir.
- Təhlükəsizlik qaydalarına əməl edir.



İNTEQRASIYA

H.b.: 4.2.1.; A.d.: 1.1.2.; 2.1.3.

TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR



DÖRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

- Siz hansı məişət texnikasını tanıyırınız?
- Məişətdə ən çox istifadə olunan texniki vasitələrə nə daxildir?
- Məişət texnikası nə üçün yaradılıb?
- Məişət texnikası təhlükəlidirmi? Nə üçün?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Məişət texnikasının insan həyatında hansı mühüm əhəmiyyəti var?
- Məişət texnikasının şəkillərini göstərib, onlar haqqında məlumat verir.

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

I qrup. Hansı məişət texnikasını tanıyırınız? (Sadalayın.)

II qrup. Pult ilə idarə olunan hansı məişət texnikası var? (Sadalayın.)

III qrup. Hansı elektron cihazları tanıyırsınız? (Sadalayın və izah edin.)

IV qrup. Pultların neçə cür olduğunu deyin və onlardan istifadə qaydalarını izah edin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərin yerinə yetirir.

MƏİŞƏT TEKNİKASI

Maşıot texnikası haqqında nə bilişiniz?
Maşıotda on çox istifadə olunan texniki vasitələr hansılardır?
Evdə istifadə edilən bütün texniki avadanlıq **maşıot texnikası** adlanır.
Maşıot texnikası insan əməyini yüngülləşdirməyə, insanın gündəlik həyatında rahatlıq yaratmaya xidmət edir.
Konkret olaraq maşıot texnikasına aşağıdakilar daxildir:
Hesablamə texnikası – hesablamə makinəsi, şəxsi kompüter;
Motbox texnikası – soyuducu, dondurucu;
Məxaniki emal üçün – mikser, blender, at maşını, mətbəx kombaynı, çörəkkəsnə, qabuyan maşını;
Termik emal üçün – qaz pilətasi, elektrik pilətasi, mikrodalğalı sova, şirəcəkən, elektrik qohvədanı, qohvəyüdü, qohvəbəbirən, toster;
Geyimo qulluq üçün – paltaryuan maşını, elektrik ütüsü, paltartikon maşını;
Evi yüksəldirmək üçün – tozsozan, yuyucu tozsozan;
Digor texnika – sorılışdırıcı, qızdırıcı, havı ionlaşdırıcı, elektrik su qızdırıcı, işqalandırıcı, elektrik saçqurudan;
Elektron cihazlar – ev kinoteatrı, müsiki mərkəzi, televizor, maşıot gücləndiricisi, roqaməli fotosparat, telefon aparatı.
Bir çox maşıot texnikası (televizor, müsiki mərkəzi, maşıot kondisioneri və s.) masafədən idarəetmə pultları idarə olunur. Bu, çox rahatdır – qurğuya yaxınlaşmaq və düyməni basmaq lazımlı gəlmir.
Masafədən idarəetmə pultları neçə cür olur?
Pultlar orijinal və universal olur. Universal pultlar həm öyrədici, həm də programlaşdırıcı funksiya daşıyır.
Hər bir konkret qurğunun, massalon, televizorun, kondisionerin öz orijinal pulta olur. Bütün pultları universal pulta avaz etmək daha maqsadəmənmişdir. Çünkü bu pulta müxtəlif qurğuları idarə etmək üçün program daxil etmək və onları bir düymə ilə idarə etmək mümkündür. Digor elektrik cihazları «söndürüb-yandırma» düymələri ilə idarə olunur.

SUALLAR

1. Maşıot texnikası dedikdə nə başa düşürsünüz?
2. Maşıot texnikasının hansı növlərini tanıyırsınız?
3. Məsələ elektron cihazlar nə ilə idarə olunur?
4. Universal masafədən idarəetmə pultundan istifadə etmək nə üçün olverişlidir?

Evinizdə bir çox maşıot cihazlarını idarə etmək üzrə maşq edin.



TEXNOLOGİYALAR VƏ TEXNOLOJİ VASİTƏLƏR

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim şagirdlərin təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir. Şagirdlər dərsliyin 18-ci səhifəsindəki materiallarla tanış olur və fikirlərini dəqiqləşdirirlər.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Siz hansı məişət texnikasını tanıyırsınız? (*Hesablama texnikası, mətbəx texnikası, ev yiğisdirmaq üçün elektron cihazları və s.*)
2. Məişət texnikasından istifadə edərkən təhlükəsizlik qaydalarına necə əməl edirsiniz? (*Ütüdən, sobadan, tozsorandan ehtiyatla istifadə etmək və s.*)
3. Məişət texnikası deyəndə nə başa düşürsünüz? (*Paltaryuyan maşın, qabyuyan maşın, tozsoran və s.*)
4. Müasir elektron cihazları nə ilə idarə olunur? (*Orijinal və universal pultlar ilə.*)
5. Elektron cihazları sadalayın. (*Musiqi mərkəzi, televizor, məişət gücləndiricisi, telefon.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha məişət texnikasından istifadəni zəruri edən səbəblərin üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Məişət texnikasından istifadə etməyi nümayiş etdirmə					
Təhlükəsizlik qaydalarına əməl etmə					
Təqdimat etmə					
Əməkdaşlıq etmə					



MƏİŞƏT MƏDƏNİYYƏTİ

DƏRS
6

MÖVZU: ÖZÜMÜZƏ XİDMƏT EDƏK, SAĞLAMLIĞIMIZI
VƏ BİTKİLƏRİ QORUYAQ (2 saat)

STANDART 3.1.1.; 3.1.2.

MƏQSƏD

Şagird:

1. Özünəxidmətin insan həyatında əhəmiyyətini izah edir.
2. Sanitariya-gigiyena qaydalarının insan həyatında əhəmiyyətini izah edir.
3. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.

İNTEQRASIYA

H.b.: 4.1.1.; 4.1.3.; 1.4.1.; A.d.: 2.1.3.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə, Venn
diaqramı



RESURSLAR

Dərslik, özünəxidmət, sanitariya-gigiyena qaydaları və bitkiləri əks etdirən şəkillər, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. Özünəxidmət nə deməkdir?
2. Özünəxidmət işlərini əmək adlandırmaq olarmı?
3. Hansı sanitariya-gigiyena qaydalarını bilirsiniz?
4. İnsanlar bitkiləri nə üçün qoruyur?
5. Bitkilərin canlıların həyatında rolü nədən iبارətdir?

23



MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

ÖZÜMÜZƏ XİDMƏT EDƏK, SAĞLAMLIĞIMIZI VƏ BİTKİLƏRİ QORUYAQ

Özünəxidmət dedikdə nalar nəzərdə tutulur? Bu zaman hansı işlər görəmkən vacibdir?

Özünəxidmət qaydaları hansılar və hansı ardıcılıqları yerinə yetirilməlidir?

1. Səhər yataqdən qalxdıqda nə etməliyik?
2. İdmənla möşgül olmaq na tığın lazımdır?
3. Paltarları na üçün geyinrik?
4. Ayaqqabı türkündür?
5. Kiçik özünəxidmət işlərinə na daxildir?
6. No üçün düzgün qidalanmaq lazımdır?
7. Otağı necə temiz saxlamaq olar?
8. Yuyunduqda naya fikir vermək lazımdır?
9. Dişləri necə yuman lazımdır?
10. Öllər və ayaqlar na vaxt yuyulur?
11. Yuyunduqdan sonra no etmek lazımdır?
12. Dırnaqlara qulluq haqqında na bilişiniz?
13. Mikrob nadir?
14. Bu qaydalara riayət etmek no üçün lazımdır?
15. Təbiətdə bitkilərin rolu haqqında na deyə bilişiniz?
16. İnsan bitkiləri na üçün becərir?
17. Bitkilərin təmizliyi cəhətlərdir?
18. Hər gün hansı meyvə və tərəvəzden istifadə edirsiniz? Nə tığın?
19. Bitkilərin növləri haqqında na bilişiniz?
20. Dekorativ bitkilər haqqında na deyə bilişiniz?
21. Meyvəli bitkilərin necə növü vardır?
22. Hansı tərəvəz növlərini tanıyırsınız?

Tərəvəz və onların insan sağlığında rolu haqqında danışın.

Dərs 6

19

Tədqiqat suali:

– Özünəxidmətlə sağlamlığın və bitkiləri korumağın hansı əlaqələri var?

Tədqiqat suali ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölgər. Tədqiqat aparmaq üçün şagirdlərə iş vərəqləri paylayır.


I qrup. Sağlam olmaq üçün özünüzə necə xidmət edirsiniz? (*İzah edin.*)

II qrup. Sanitariya-gigiyena qaydalarına nə üçün əməl etmək lazımdır? (*İzah edin.*)

III qrup. İnsanlar nə üçün bitkiləri becərir və onlara qulluq edirlər? (*İzah edin.*)

IV qrup. Venn diaqramı üzrə meyvə və tərəvəzin oxşar və fərqli cəhətlərini qeyd edin.

meyvə tərəvəz



Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Hər qrupdan bir nümayəndə gəlir və görülən işləri təqdim edir. Qruplar bir-birlərinin işinə münasibət bildirir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Özünəxidmət qaydalarına nələr daxildir? (*Özünəxidmət qaydaları sadalanır.*)
2. Özünəxidmət qaydalarının əhəmiyyəti nədən ibarətdir? (*Şagirdlər əmək prosesində iştirakları və bir çox işlərdə böyüklerə kömək etdikləri haqqında danışırlar.*)
3. Bitkilərin insan həyatında rolü nədən ibarətdir? (*Şagirdlər bitkilərin insan həyatındaki rolundan danışırlar.*)
4. Sağlamlığınızı necə qoruyursunuz? (*Sanitariya-gigiyena qaydalarına əməl edilir, qidalanmaya diqqət yetirilir.*)
5. Siz bitkiləri necə qoruyursunuz? (*Yaşlılıqların salınması və onlara qulluq qaydaları haqqında danışılır.*)



MƏİŞƏT MƏDƏNİYYƏTİ

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir, bir daha özünəxidmət, sağlamlıq və bitkilərin qorunması qaydaları haqqında fikirlərini çatdırır. Bildirir ki, insanın normal fəaliyyəti üçün sağlamlıq çox vacib şərtidir. Sağlamlığı qorumaq üçün isə ətraf aləmi qorumaq vacibdir.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Özünəxidmətin əhəmiyyətini izah etmə					
Sanitariya-gigiyena qaydalarının əhəmiyyətini izah etmə					
Bitkilərin insan sağlamlığında rolunu şərh etmə					
Əməkdaşlıq etmə					

DƏRS 7

MÖVZU: YEMƏK SÜFRƏLƏRİ VƏ ONLARIN TƏRTİBATI (2 saat)

STANDART 3.1.4.; 3.1.5.; 3.1.6.

MƏQSƏD

Şagird:

1. Estetik cəhətdən baxımlı yemək süfrəsi tərtib edir.
2. Yemək süfrəsinə uyğun olaraq qabları – ləvazimatları seçir, onları düzgün yerləşdirir.
3. Sadə formada estetik cəhətdən baxımlı bayram süfrəsi tərtib edir.
4. Sadə formada estetik cəhətdən baxımlı qonaq süfrəsi tərtib edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1; A.-d.: 1.2.1.; 1.2.3.;
T.l.: 2.2.4.; İnf. 3.2.6.

25



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Dərslik, yemək süfrələrini əks etdirən şəkillər (səhər, nahar, şam yeməkləri)

DƏRSİN GEDİŞİ


MƏİŞƏT MƏDƏNİYYƏTİ

YEMƏK SÜFRƏLƏRİ VƏ ONLARIN TƏRTİBATI

 İnsanın iştahası masanın bezədilməsindən və yeməklərdən asıldır mı?

Masa bezədilməsinin hansı qaydalarını bilirsiniz?
Yeməyin resepti deyonda no basa düşürsünüz?
Hansı xörəklərin hazırlanma qaydasını bilirsiniz?

İnsanın qidalanması
Düzgün qidalanma vo insanın sağlamlığı bir-biri ilə qırılmaz surətdə olmalıdır. Dadlı yemek insana zövq verir. Bir çox təntənəli günlər, bayramlar, toyalar, ad günü mərasimləri süfrə arxasında sona çatır. Yeməyin görünüşü, onun ötri və dadı insanda yeməya həvəs oyadır, yəni iştahı yaradır. Masanın xərci görünüşü və tərtibatı da bu baxımdan çox vacibdir.

Sağlam qidalanmanın **əsas qanunları** — müxtəliflik, mülayimlik və rejimdir*. Ədədli yemek belə tez-tez qubul edildikdə insanı bezədir və orqanızın tərəfindən pia manismlər. İnsan orqanızına qida ilə birlikdə vitamindr, su, yağlar, zülalalar və karbohidratlar daxil olur.

Uşaqların qidası böyüklorin qidasından fərqlidir. Uşaqların düzgün boy atması və inkişaf etməsi üçün onlar böyüklər nisbatan daha tez-tez və müxtəlif çeşidli yeməklərlə qidalanmalıdır. Onların rasionuna** mütləq müyyən miqdarda meyva və taravəz daxil olmalıdır.

 Gün orzında böyükler və uşaqlar neçə dəfə qida qabul edirlər?
Uşaqlar ne üçün daha tez-tez qidalanırlar?

Qida qubulu arasındakı fasılı 5–6 saatdan az olmamalıdır, şam yeməyini yeməzdən on azı 2 saat öncə yemək lazımdır.

Şam süfrəsinin menyusu*** yüngül, az yağlı kəsmikdən, bitki və tarvəz möngəsi xörəklərdən ibarət olmalıdır. Sahar, nahar və şam süfrələrinin menyusu fosilden və ailə bűdcəsindən asılı olaraq doyişa biler.

Yeməyin bazadılması
Yeməyi masaya verməzdən avvel bəzəyirlər. Bunun üçün müxtəlif növ meyvo və taravəzədən istifadə edirlər. İstifadə edilən bəzəklər yeməli olmalıdır. Bəzəkləri hazırlamaq üçün ol altında aspaş aletləri – biçəqər və xüsusi qışalar olmalıdır. Bu zaman aşağıdakı **qaydaları** yadda saxlamaq lazımdır:

- yeməklər və bəzəklər dadına görə uyğunlaşmalıdır;
- bəzəklərin hazırlanması asan olmalıdır;

* Rejim — qayda
** Rasion — qida miqdarı, qida norması
*** Menyu — yemek sırası

20

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. İnsan gündə neçə dəfə yemək yeməlidir?
2. Səhər, nahar, şam süfrəsini bəzəyəndə hansı ləvazimatlardan istifadə etmək lazımdır?
3. Səhər süfrəsini hazırlayanda hansı ləvazimatlardan istifadə etmək lazımdır?
4. Nahar süfrəsini hazırlayanda hansı ləvazimatlardan istifadə etmək lazımdır?
5. Şam süfrəsini hazırlayanda hansı ləvazimatlardan istifadə etmək lazımdır?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat səali:

- Yemək süfrələrinin tərtibatı haqqında nə deyə bilərsiniz?

Tədqiqat səali ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və tapşırıq verir.

I qrup. Səhər süfrəsinin atributlarını təyin edin və suallara cavab verin.
(*Tərtibat haqqında danışın.*)

26



MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Dərs 7

— bəzəyin elementləri kompozisiya yaratmalıdır;
— bəzəkləri salıqlı hazırlamalar lazımdır.


Bəzəmek üçün xammal olaraq kök, turp, çuqundur kimi tərəvəzlərdən çiy halda istifadə edilir. Çünkü bişirilmə zamanı onlar yumşalır və emala yaramur. Bundan başqa bişirilmiş bəzəklər gözəl olsa da, dadlı və bol vitaminlı olmur.

Turpdan ağı, çuqundurdan issa qızılı güllər keşmək olar. Güllərin gövdələrinin yarpaqlarının hazırlanmasına kahi yarpaqları, yaşılı soğan və kovar, dofnə yarpağı, xişər qabığı yarayır.


Ərzəqlərin başlangıç rənglərini dayışmak mümkündür. Bu məqsədlə təbii ronglyəncilərdən — çuqundur sırasından, zəfərandan istifadə edilir. Əgər mayonezi ketçupa qarışdırırsaq, rəngi narinci, coferi şirəsi ilə qarışdırısaq, yaşılı olar.

 Təsvirleri nözərdən keçirin, iş planı tərtib edin. Bu plan üzrə yeməkləri bəzəyin.

İştənilən masanı yumurtadan hazırlanmış dovşan və göbəleklerle bəzəyə bilərsiniz.



Limondan hazırlanmış kəpənəklər bişirdiyiniz torta təbii görkəm verər.





21

Məişət Mədənİyyəti

Dərs 7

Alma və qarağatdan dadlı «Xərçəng» deserti.

Novruz bayramında yumurtanı müxtəlif üsullarla bəzəmək olar.



SUALLAR



- Yeməkləri bəzəmək no üçün lazımdır?
- Yeməkləri bəzəmək üçün meyve və tərəvəz necə seçmək lazımdır?
- Siz hansı bəzəyi hazırlamaq istəyordunuz?
- Sizə, təqdim olunan bəzəmələrdən nə üçün göstərilən meyve və tərəvəzler seçilmişdir?

 Evda masanı bəzəməkdə ananıza kömək edin. Yeməkləri daha gözəl bəzəmə variantları fikirləşin.

22

II qrup. Nahar süfrəsinin atributlarını təyin edin və suallara cavab verin (*Tərtibat haqqında danışın.*)

III qrup. Şam süfrəsinin atributlarını təyin edin və suallara cavab verin (*Tərtibat haqqında danışın.*)

I V qrup. Səhər, nahar və şam süfrəsində hansı yeməklərdən və necə qəbul etmək lazımdır? (*İzah edin.*)

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların tədqimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Masanı səhər, nahar, şam süfrələrinə hazırlamaq nə deməkdir? (*Süfrənin səhər, nahar, şam yeməyi üçün tərtib edilməsi, bəzədilməsi.*)

2. Şam yeməyi nə üçün yüngül olmalıdır? (*Şagirdlər dərslikdəki fikirlərini söyləyirlər.*)

3. Sağlam qidalanmanın əsas qanunları bizdən nə tələb edir? (*Şagirdlər dərslikdəki fikirləri söyləyirlər.*)

4. Süfrənin tərtibatında bəzəklərin kompozisiya yaratması nə üçün vacibdir? (*Süfrənin zövqlə bəzədilməsi üçün.*)

27



MƏİŞƏT MƏDƏNİYYƏTİ

5. Süfrənin tərtibatında bəzək üçün hansı xammallardan istifadə etmək məqsədə uyğundur? (Kök, çugundur, xiyar, göy soğan, yumurta, limon və s.)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha səhər, nahar, şam yeməklərinin atributları, menyusu üzərində dayanır. Bəzəklərin səliqə ilə və menyuya uyğun hazırlanmasını bir daha şagirdlərin diqqətinə çatdırır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Yemək süfrələrinə uyğun ləvazimatları, qabları seçmə				
Yemək süfrəsini tərtib etmə				
Estetik cəhətdən süfrəni bəzəmə				
Əməkdaşlıq etmə				

DƏRS 8

MÖVZU: QONAQ VƏ BAYRAM SÜFRƏLƏRİ (2 saat)

STANDART 3.1.3.; 3.1.4.; 3.1.5.; 3.1.6.

MƏQSƏD

Şagird:

1. Estetik cəhətdən baxımlı qonaq süfrəsi tərtib edir.
2. Estetik cəhətdən baxımlı bayram süfrəsi tərtib edir.
3. Sadə milli bayram süfrələrini tərtib edir.
4. Qonaq və bayram süfrələri ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.



İNTEQRASIYA

H.b.: 3.1.1. ; A.-d.: 2.1.3.

MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Dərs 8

QONAQ VƏ BAYRAM SÜFRƏLƏRİ



Qonaq süfrəsi necə tərtib edilməlidir?
Masanı bozayarkən, osason, növ fikir vermək lazımdır?

Xalqımızın qonaqpərvər olduğu hamiya məlumdur. Qonaq qəbul etmək hər bir ailinin sevincinə səbəb olur.

Müxtəlif xalqlar müxtəlif şəkildə qonaq qəbul edirlər. Mosolən, ingilislər evlərində qonaq qəbul edərkən masaya bol yemək qoymayıb, bizzim anlayışımıza görə çox ucuş nəhər vərməklə, yoni şirniyyat, qəhvə təklif etməklə kifayətlənlərlər. Onlar isə belə hesab edirlər ki, rəğbetə basıldıqları və maraqlı söhbət etmək istədikləri adamlarla görüşməkdan ötrü qonaq gedirlər. Yeri gölmüşkən, qeyd edək ki, qonaqların bu cür qəbul edilməsi çox mütləq səmərəlidir. Aila büdcəsindən qonaqlığa çox pul xərcəleməyə ehtiyac olmur. Bəslənən hələ dəstərlər ayda bir dəfə yox, dəha tez-tez görüşmə imkan yaranır. Həm de saysız-hesabsız hazırlıqlarından azad olan ev sahibləri qonaqlara rahat söhbət etməyə imkan təpirdi.

Lakin buna baxmayaraq, ilədə bir dəfə də olsa, ziyanlı vermek lazımlı gəlir. Ziyanlılarda masanın bezədilməsi, qonaqların qəbulu və yerləşdirilməsi tətənəli olmalıdır.



Səkilləri diqqətli nəzərdən keçirin və masanın bezədilməsinə fikir verin.



Masaya əvvəlcə nisbətən böyük və dayaz nımçə, onun üstüne qalyanaltı üçün kiçik nımçə, sulu xörək olduqda darin nımçə qoymular.

23

Məişət Mədənİyyəti

Dərs 8

Hər nımçənin sağ tərəfinə qasıq və biçaq, balıq veriləcək, kiçik biçaq da qoymular. Nımçənin sol tərəfinə xörək çəngali, onun yanına isə balıq çəngali qoymular.

Süfrəyə qab-qacaq düzüldəndən sonra su, meyvə şirəsi və şorbatlar üçün badələr qoymular.

Bir neçə yerdə sümük və qida qalıqları üçün boş nımçələr düzülür. Tamiz utulənmış və qatlanmış salftetler çəngalların sol tərəfində olmalıdır.

Fal-fal doğranmış çörək qablardada qoymular. Çörək qablarına üzülməmiş ağ salfat salınmalıdır. Çörəyi qonaqlar masa arxasında oturanda götürmək lazımdır. Kanardır, kiçil bir massə qoymular. Bu massaya artıq boşqablar, çəngal-biçaq yığılırlar. Meyvə və şirniyyatı da bu massaya qoymaqla olur.


Yeməyi massaya böyük dövrələrdə verirlər. Qonaq az olduqda xörəyi ev yiyisi özü nımçələrə çəkib əvvəl yaşı qadınlara, sonra isə kişilərə paylaşır. Qonaq çox olduqda isə kişilər qadınların nımçələrinə xörək çəkirlər.



Sadə qonaq süfrəsi

Məclisdəkəllərin hamisəna xörək paylaşıldıqdan sonra masabəyi seçilir. Masabəyi məclisi idarə edir. O yeməya başlığıda, digər qonaqlar da yeyə bilərlər. Əgər məclisə qonaq çıxdırsa, hamiya xidmət edilib qurtarmasını gözləmək vacib deyil.

24



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Dərslik, qonaqlıq və bayram süfrələrinə aid şəkillər, süfrə ləvazimatlarının şəkilləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. Qonaqlıq süfrəsi necə tərtib edilməlidir?

29



MƏİŞƏT MƏDƏNİYYƏTİ

Dərs 8



Sadə bayram süfrəsi

Duru xörək darın nimçələrdə verilir. Şorbanı nimçənin kənarını sol elle ehmaleca tutaraq qasıqla yeyirlər.
Xöyəyi soyutmaq üçün nimçəyo və ya qasıqa üfürmək olmaz. Onu qasıla yavas-yavas qarışdıraraq soymasını gözləyirlər.
Yemək süfrəsindən sonra çay süfrəsi bəzənir. Adətən, çay süfrəsində çaydan başqa müxtəlif növ şirniyyat — mürəbbələr, konfet, tort və peçenye olur.




Nowruz süfrəsinin bəzədilməsi

Nowruz şirniyyatları

25

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Dərs 8



SUALLAR



1. Qonaq süfrəsini bəzədikdə hansı ləvazimatlardan istifadə olunur?
 2. Sadə qonaq süfrəsinə hansı yeməkləri qoymaq məqsədəyəğindür?
 3. Bayram süfrəsinin qonaq süfrəsindən fərqi nədədir?
 4. Bayrlarda çay süfrəsi necə bəzənir?

26
Ziyafətlərdə masanın bəzədilməsi və qonaqların qəbulu haqqında danışın.

2. Bayram süfrəsi necə tərtib edilməlidir?
3. Qonaqlıq və bayram süfrələrini bəzəyərkən nələrə fikir verilməlidir?
Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Qonaq süfrələrinin bayram süfrələrindən fərqli xüsusiyyətləri hansılardır?
Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və tapşırıq verir.

I qrup. Qonaq süfrəsini bəzədikdə hansı ləvazimatlardan istifadə edilir və necə? (*İzah edin.*)

II qrup. Bayram süfrəsini bəzədikdə hansı atributlardan istifadə edilir və necə? (*İzah edin.*)

III qrup. Çay süfrəsi necə bəzənir? (*İzah edin.*)

IV qrup. Azərbaycan süfrəsi ilə müxtəlif xalqların süfrələri və qonaq qəbul etmələri haqqında danışın.

Müəllim çətinlik çekən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.



MƏİŞƏT MƏDƏNİYYƏTİ

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir:

1. Qonaqlıq süfrəsi necə tərtib olunur? (*Dərslik əsasında danışmaq.*)
2. Bayram süfrələri necə tərtib olunur? (*Dərslik əsasında danışmaq.*)
3. Çay süfrəsi necə tərtib olunur? (*Süfrəyə çay və müxtəlif mürəbbələr, konfet və şirniyyat verilir.*)
4. Müxtəlif ölkələrdə qonaq necə qəbul olunur? (*Masanın üstünə bol yemək qoyulur, az yemək qoyulur, yalnız qəhvə və meyvə şirələri təklif olunur.*)
5. Cörəyin doğranması və paylanması haqqında nə deyə bilərsiniz? (*Cörək fal-fal doğranır, cörəkqabına ütülənmiş ağ salfet salınır, cörək masaya hamı əyləşəndən sonra gətirilir.*)
6. Siz evinizdə qonağı necə qarşılıyır və ünsiyyət qurursunuz? (*«Xoş gəlmisiniz», «Əyləşin», – deyir, hal-əhvalını xəbər alırıq.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha qonaq və bayram süfrələrinin tərtibatı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Qonaq süfrəsini estetik cəhətdən tərtib etmə					
Bayram süfrəsini estetik cəhətdən tərtib etmə					
Sadə süfrə tərtib etmə					
Davranış bacarıqlarını nümayiş etdirmə					
Ünsiyyət qurma					



DƏRS 9

MÖVZU: YEMƏK MASASI ƏTRAFINDA DAVRANIŞ QAYDALARI (2 saat)

STANDART 3.1.3.

MƏQSƏD

Şagird:

- Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş etdirir.

İNTEQRASIYA

H.b.: 2.1.2.; A.-d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə,
müşahidə



RESURSLAR

Dərslik, günün
müxtəlif vaxtını
əks etdirən süfrə
şəkilləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

- Siz ad günlərində, bayramlarda özünüüzü necə aparırsınız?
- Yemək qəbulu qaydalarına necə əməl edirsiniz?
- Qonaq qəbulu zamanı hansı davranış qaydalarına əməl etmək lazımdır?
- Qonaq gedərkən hansı qaydalara əməl etməlisiniz?
- Qida qəbulu zamanı nə edirsiniz?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Siz ailədə və cəmiyyətdə müxtəlif məqsədlərlə masa arxasında əyləşəndə daha hansı davranış qaydalarına əməl edirsiniz?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və tapşırıq verir.

I qrup. Qida qəbulu zamanı masa arxasında davranış qaydalarını izah edin.



MƏİŞƏT MƏDƏNİYYƏTİ

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Dərs 2

YEMƏK MASASI ƏTRAFINDA DAVRANIŞ QAYDALARI

Aile üzvlərinin bir-birinə və qonaqlara münasibəti, masa arxasında yemek və davranış qaydalarına riayət etməsi — məişət mədəniiyyətinin güzüsidür!

Yəqin ki, siz ailəde camiyyətdə müxtəlif məqsədlərə masa arxasında keçirilən ziyaflarda, ad günlərdə, müxtəlif bayram və toy marasimlərində və s. iştirak edirsiniz. Bu zaman siz masa arxasında davranış və yemək qəbulu qaydalarına əməl etməlisiniz. Qəbul olunmuş qaydalar gərə qonaqlar masa arxasına yalnız ev sahibindən sonra keçə bilərlər.

1. Masa arxasında düz oturmaq lazımdır, masaya dirsəklənmək olmaz.
2. Qida qəbulu zamanı dirsəklərinizi geniş açmayın. Bu, masa qonşunuza mane olur.

3. Qidanı bıçaqla yeməyin. Bu mədəniiyyət qaydalarına zidd və təhlükəlidir — dilinizi və dodaqlarınızı zədələyə bilərsiniz.
4. Masa qonşunuzun yemek ləvazimatlarının üzərindən sizdən uzaqda qoyulmuş xörəkləri və çörəyi götürmək üçün dərtinməq olmaz. Qonşuluqla oturanlardan onları size ötürümlərini xahiş etmek lazımdır.

5. Yeməyə başlamazdan əvvəl parça safteti açmaq və dişlərin üzərindən sormak, yeməkden sonra isə qaytarıb masanın üzərində qoymaq lazımdır.
6. Kotlet, küftə, balıq, bısmis tarəvəz, adətən, bıçaqla kəsilmir, onları çəngələnər və böyük olmayan hissələrə ayıraq yeyirlər. Bu haldə çəngəl sağələ tutulur.

27

MƏİŞƏT MƏDƏNİYYƏTİ

Dərs 2

7. Əgər bıçaqla kəsiləsi (massələn, bir parça et) yemek verilərsə, onda çəngəl sol oldu, bıçaq isə sağ oldu tutulur. Yeməyi kosorən çəngəli nimçəyə perpendikulyar yox, maili tutmaq lazımdır, oks halda çəngəl hamar səth boyunca sürüsər və nimçədo olanları masanın üstüntən dağıdır.
8. Əti və digər yeməkləri bıçaqla tədricon, hissə-hissə olmaqla, doğranmış hissələr yeyildikcə doğramaq lazımdır.

9. Ümumi nimçədən öz çəngəlinizle yemək götürməyin. Belə yeməklər üçün xüsusi yemək ləvazimatı verilir. Onlar çox vaxt öz quruluşuna və tutumuna görə fərqlənlər.
10. Qidanı sessiz, sakit, tələsənən, yaxşı cəyənəməkə yemək lazımdır. Şörba yeyərən onu süfrəyə və üstüntəzə təkməmək üçün nimçəni özünə doğru aymayın.
11. Masaşa verilən dadlı yeməyi birinci götürməyə soy göstərməyin. Əvvəlcə onun hamiya çatıb-çatımayacağına nəzər yetirin. Diqqəti olun, özninüzdən öncə digərləri haqqında fikirləşin.
12. Qida qəbulu qurtardıqdan sonra çəngəl, bıçağı, qasığı və istifadə olunmuş saftefi süfrəyə yox, nimçəyə qoyun.
13. Yemək yeyən zaman dişlər arasında qida ilisib qalarsa, masa arxasında onun qalğularını çıxartmaq olmaz. Belə olan haldə masa arxasından durub hamam otığına keçmək, diş cöpündən, diş sapından istifadə etmək və ağızı su ilə yaxalamaq dəha münasibdir.

SUALLAR

1. Yemək masası ətrafında hansı davranış qaydalarına əməl edilir?
2. Masa ətrafında davranış qaydalarına riayət etməkdə məqsəd nədir?

28

Masa arxasında yemek və davranış qaydaları haqqında danışın.

II qrup. Masa arxasında yemək mədəniiyyəti qaydalarını izah edin.

III qrup. Masa qonşunuza münasibətdə hansı davranış qaydalarına əməl edirsiniz?

IV qrup. Yeməyə başlamazdan əvvəl və ondan sonra hansı qaydalara əməl etmək lazımdır?

Müəllim çətinlik çekən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Hər qrupun nümayəndəsi təqdimat edir. Müəllim qrupların təqdimatını dinləyir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Masa arxasında davranış qaydaları nə deməkdir? (*Düz oturmaq, dirsəklənməmək.*)
2. Masa arxasında yemək qəbulu qaydalarına necə əməl etmək lazımdır? (*Çəngəldən, bıçaqdan düzgün istifadə etmək, qidanı səssiz, sakit yemək lazımdır.*)
3. Yemək alətləri ilə necə davranış lazmıdır? (*Çəngəl sol, bıçaq sağ əldə tutulur və yemək zamanı onları şaqquşdatmaq olmaz.*)
4. Qida qəbulu qurtardıqdan sonra nə etmək lazımdır? (*Çəngəl, bıçaq və istifadə olunmuş saftefi nimçəyə qoyulur.*)



KAĞIZ VƏ KARTONUN EMALI

5. Yeməyi yeyərkən çəngəli nimçəyə nə üçün maili tutmaq lazımdır? (*Əks halda çəngəl sürüşər və nimçədə olanlar masanın üstünə dağılar.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin yemək masası ətrafında davranış qaydaları haqqında fikirlərini ümumiləşdirir. Masa ətrafında düzgün əyləşmək, yüksək mədəniyyət nümayiş etdirmək lazımdır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Yemək masası ətrafında davranış nümayiş etdirmə					
Baxımlı yemək süfrəsini tərtib etmə					
Qrup tərkibində davranışma					
Əməkdaşlıq etmə					

DƏRS
10

MÖVZU: CİLDLƏNMİŞ MƏMULATLAR.
NAZİK DƏFTƏR (2 saat)

STANDART 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Nazik dəftər hazırlamaq üçün iş yerini təşkil edir.
2. Dəftəri hazırlamaq üçün uyğun emal vasitələri seçir.
3. Dəftərin hazırlanma ardıcılığını müəyyən edir.
4. Dəftərin hazırlanma materialına uyğun emal texnologiyaları seçir.
5. Dəftərin detallarını hazırlayır.
6. Detalları birləşdirməklə dəftəri hazırlayır.
7. Dəftəri hazırlamaq üçün emal texnologiyaları seçir.
8. Dəftərin hazırlanması prosesində bирgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
9. Müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
10. Hazırladığı nazik dəftəri təqdim edir.

KAĞIZ VƏ KARTONUN EMALI

KAĞIZ VƏ KARTONUN EMALI

Dərs 10

CİLDLƏNMİŞ MƏMULATLAR. NAZİK DƏFTƏR

Şəkildəki məmulatlar haqqında nə bilirsiniz?

Kitabın, dəftərin, bloknotun üz qabığına **cild** deyilir.
Yağın ki, hamnuz «qalın üzü kitabı» ifadəsinizi eşitmisiniz.
Kitab, dəftər və bloknotların varoşlarının ümumi qapaq altında birləşdirilməsinə **cildləşmə** deyilir. Cildin üzüne rəngli kağız və ya parça yapışdırmaq olar.
Dəftərin üzü ikiqat qatlanmış kağız varəqindəndir.
Bloknotun arxa tərəfi berk kartondan, ön tərəfi isə kağız üzdən ibarətdir.

Bu kitabın cildi necidir?

Kitabların geyimi cildləşmə qapqlarıdır. Qapqların köməyi ilə varoşlar daşılınır, tamiz və salıqlı qalar.
Cildləşmə qapğından sol və sağ kartonlar tarafələr, ortadakı zolaq isə kötük adlanır. Kötük düz və girdə olur.
Hər iki karton tərəf əvvəlcə kötüyə yapışdırılır. Sonra isə onların hər birinə rəngli kağız üzlük çekilir.

Bezən də böyük karton götürüb hər iki tərəfinə ümumi bir üzlük yapışdırırlar.
Qovluq düzəltmək üçün kartona daxildən və xaricdən kağız üz çökirik.

Sonra onu necə qatlama malih?

Karton qalın olduğu üçün çatlaya bilar. Ona görə də qatlama xətti boyunca xotkegi qoyub, onun köməyi ilə qatlama emalıyyatını həyata keçirək.
Bu, yenli texnoloji omolyiyat – basma yolu ilə izsalma adlanır.
Detalları nüsanlayaq.
Damalları kağız nişanlamas lap asandır. Başlangıçda və sonda nöqtələr qoyub damalar boyunca kəsək.
Dəftəri tikmək dərəcədə asandır. Bunun üçün kağız varoşlarını desmek lazımdır. Kağız bork və six material olduğundan onu bizi desirərlər.
Lyso isə ancaq sapi desikdən keçirməyə kömək edir.

DƏFTƏRİN YİĞİLMASI

1. Lazım olan materialları və aletləri iş masamızın üstüne yiğirinq.

İNTEQRASIYA

H.b.: 1.1.1.; A.-d.: 1.2.1.; 1.2.3.; İnf.: 3.2.6.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə



RESURSLAR

Rəngli kağızlar, flomaster, qayçı, sığallayıcı, dərslik, rəngli kağız, PVA yapışqanı və parça

DƏRSİN GEDİŞİ


I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müxtəlif məmulatlar (*albom, kitab, qeyd dəftərçəsi, nazik dəftər və s.*) göstərərək suallar verir:

35



KAĞIZ VƏ KARTONUN EMALI



IV qrup. Cildlənmiş nazik dəftər yığın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları cildlənmiş müxtəlif məmulatları və nazik dəftəri təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Kitab, dəftər və bloknotdan başqa daha hansı məmulatları cildləmək və yiğmaq olar? (*Telefon kitabçası, qeydlər aparmaq üçün dəftər.*)
2. Məmulatların cildlənməsi hansı üsulla aparılır? (*Kartonqatlama, izsalma üsulu ilə.*)
3. Məmulatların cildləri hansı materiallardan hazırlanır. (*Kartondan, parçadan və rəngli kağızdan.*)
4. Cildləmə qapağındakı sağ və sol kartonlar və orta zolaq necə adlanır? (*Tərəflər və kötük.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Cildlənmiş məmulatlar və nazik dəftərin hazırlanması ardıcılılığı üzərində dayanır.



1. Siz bu məmulatların adını bilirsinizmi?
2. Bu məmulatların üz qabığı necə adlanır?

3. Cildlər nədən hazırlanır?

Müəllim cildlənmiş (səh. 29) məmulatlar haqqında şagirdlərə məlumat verir.

Tədqiqat sualı:

- Cildlənmiş məmulatları və nazik dəftəri kartondan necə hazırlanmaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 29-31) yönəldir və cildlənmiş məmulatların hazırlanma ardıcılığını şagirdlərə izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

I qrup. Kitab cildi hazırlayın.

II qrup. Bloknot cildi hazırlayın.

III qrup. Qovluq üçün cild hazırlayın.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları cildlənmiş müxtəlif məmulatları və nazik dəftəri təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Kitab, dəftər və bloknotdan başqa daha hansı məmulatları cildləmək və yiğmaq olar? (*Telefon kitabçası, qeydlər aparmaq üçün dəftər.*)
2. Məmulatların cildlənməsi hansı üsulla aparılır? (*Kartonqatlama, izsalma üsulu ilə.*)
3. Məmulatların cildləri hansı materiallardan hazırlanır. (*Kartondan, parçadan və rəngli kağızdan.*)
4. Cildləmə qapağındakı sağ və sol kartonlar və orta zolaq necə adlanır? (*Tərəflər və kötük.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Cildlənmiş məmulatlar və nazik dəftərin hazırlanması ardıcılılığı üzərində dayanır.

KAĞIZ VƏ KARTONUN EMALI

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətlərdirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Cildlənmiş məmulatlara uyğun emal vasitəsi seçmə					
Cildlənmənin hazırlanma ardıcılığını müəyyən etmə					
Məmulatlara uyğun emal vasitələrini seçmə					
Cildləmə üçün tərtibatı bacarığını nümayiş etdirmə					
Təqdimat etmə					
Əməkdaşlıq etmə					

DƏRS
11

MÖVZU: BƏDİİ İŞLƏR ÜÇÜN ÇƏRÇİVƏ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Kağızqatlama texnologiyalarına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq çərçivəyə görə iş yerini təşkil edir.
3. Çərçivənin hazırlanması üçün uyğun emal vasitələri seçilir.
4. Çərçivənin hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Çərçivənin materialına uyğun emal texnologiyaları seçilir.
6. Çərçivənin detallarını hazırlayır.
7. Detalları birləşdirməklə fotosəkil üçün çərçivə hazırlayır.
8. Çərçivənin hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
9. Çərçivənin hazırlanmasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
10. Fotosəkil üçün hazırladığı çərçivəni təqdim edir.

İNTEQRASIYA

T.i.: 2.2.4.; İnf.: 3.2.6.

37



KAĞIZ VƏ KARTONUN EMALI

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Fərdi iş, böyük
qruplarla iş

İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə,
qalereya
gəzintisi

RESURSLAR

Rəngli kağız dəsti, modullar, sığallayıcı, xətkeş, qayçı, qələm,
dərslik, fotosəkil üçün çərçivə

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim müxtəlif bədii işlər üçün çərçivə nümunələrini şagirdlərə nümayiş etdirir və sual verir:

1. Bu bədii işlər üçün çərçivələr nədən hazırlanmışdır?

Şagirdlər cavab verirlər.

Müəllim qeyd edir ki, bədii işlər üçün çərçivələr kağız və kartondan hazırlanır.

Tədqiqat suali:

– Kağız və ya kartondan bədii işlər üçün çərçivəni necə hazırlamaq olar?

Şagirdlərin diqqətini dərsliyə (səh. 32) yönəldir. Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir və bədii işlər üçün çərçivələrin hazırlanması texnologiyasını şagirdlərə izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

Tapşırıq: Kağız və kartondan fotosəkil üçün çərçivələr hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim şagirdlərin təqdimatını dinləyir. Hər bir şagird hazırladığı bədii işlər üçün çərçivəni təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Bədii işlər üçün çərçivəni nəyə əsasən hazırladınız? (*Çertyoja əsasən.*)

2. Bədii işlər üçün çərçivəni nədən hazırladınız? (*Kartondan, qalın kağızdan.*)

3. Bədii işlər üçün çərçivə düzəldərkən eyni xətt üzrə naxışbasmanı nə ilə yerinə yetirdiniz? (*Xətkeş boyu qələmlə.*)

4. Bədii işlər üçün çərçivənin çertyojunu necə çəkdiniz? (*Dərslikdəki məlumatata əsasən.*)



KAĞIZ VƏ KARTONUN EMALI

Dərs 11

KAĞIZ VƏ KARTONUN EMALI

BƏDİİ İŞLƏR ÜÇÜN ÇƏRCİVƏ

Siz kağız vərəqinin ölçüləri ilə tanışınız.

Onlar hansı prinsip üzrə yaradılmışdır?
Sizin istifadə etdiyiniz rəngli kağızlar, karton, albom kağızı, akvarəl kağızı hansı ölçüddür?

Texnologiya və təsviri inceşənət dərslərində çəkdiyiniz rəsmləri və hazırladığınız aplikasiyaları gözəl çərçivəyə yerləşdirənən mənzilinizin divarından asa bilərsiniz.

Qalın kağızdan çərçivə
Bu çərçivə A4 ölçüsündə və ya daha kiçik ölçüdə olan rəsmlər üçün nəzərdə tutulmuşdur.

Çərçivə üçün vərəqi arxa tərofi yuxarı olmaqla çevirin, hazırladığınız şəkili düz ortasına yerləşdirib kiçik vərəqin konarlarını xətləyin. Daşıqlıq üçün şəkin yerləşdiyi yeri avvelədən müəyyynlaşdırıb bilərsiniz.

Bunun üçün hansı ölçümə emalıyyatını yerinə yetirmək lazımdır?
Çertyoju nəzərdən keçirin.

**Çertyoja hansi xətləri görürsünüz?
Onlar nəyi göstərir?**

Bu xətləri öz vərəqinində çəkin.
Növbəti qurmanı yerinə yetirin.

32

Dərs 11

KAĞIZ VƏ KARTONUN EMALI

Əymə xətti üzrə naxışbasmanı (xətkeş boyu qələmə) yerinə yetirin, sonra issa kasma xətti boyunca kasın.

İndi bədii işi çərçivəyə yerləşdirmək olar.

Əgər məmulat dairəvi şəkildə olarsa, nə etməli?

SUALLAR

**1. Kağızin ölçüsü dedikdə nə başa düşüllür?
2. Hansı kağız ölçülərini tanıyırsınız?
3. Qalın kağızdan çərçivə düzəltmək üçün hansı ölçüdə kağızdan istifadə ediniz?
4. Çərçivenin çertyojunu necə çəkdiniz?**

33

Foto üçün çərçivə hazırlayın.

Vərəqə: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və bədii işlər üçün çərçivənin hazırlanma ardıcılılığı üzərində dayanır. Çertyoja əsasən kartondan istifadə etməklə çərçivənin hazırlanmasını qeyd edir.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Bədii işlər üçün çərçivəyə görə iş yerini təşkil etmə					
Bədii işlər üçün çərçivə hazırlamaq üçün emal vasitələrini seçmə					
Bədii işlər üçün çərçivənin hazırlanması ardıcılığını müəyyənləşdirmə					
Tərtibat bacarığı nümayiş etdirmə					
Əməkdaşlıq etmə					



KAĞIZ VƏ KARTONUN EMALI

DƏRS
12

MÖVZU: KARTONDAN KARANDAŞQABININ
HAZIRLANMASI (2 saat)

STANDART 4.1.1.; 4.1.2.; 4.1.3.

MƏQSƏD

Şagird:

1. Karandaşqabının texniki rəsmlərini və eskizini oxuyur.
2. Karandaşqabının ayrı-ayrı hissələrini çəkir və sadə dizayn verir.
3. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə karandaşqabının tam təsvirini çəkir.

İNTEQRASIYA

H.b.: 2.1.1.; 2.1.2.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi,



RESURSLAR

Kağız, rəngli
karandaş, sığalla-
yıcı, xətkeş, qayçı,
PVA yapışqanı,
firça, karandaşqa-
binin şəkli

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim üzərində külqabı, qəndqabı, pulqabı və karandaşqabı şəkilləri təsvir olunmuş vatman kağızını lövhədən asaraq şagirdlərə suallar verir:

1. Şəkildə nə görürsünüz?
2. Şəkildə gördükllerinizdən hansı məktəb ləvazimatlarına aiddir?

Şagirdlər suallara cavab verirlər.

Şagirdlərə dərsliyin 34-cü səhifəsindəki karandaşqabına diqqət yetirmək tövsiyə edilir.

Tədqiqat sualı:

- Karandaşqabını necə və hansı materiallardan hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 34–36) yönəldir. Karandaşqabını hazırlamaq ardıcılığını şagirdlərin diqqətinə çatdırır.



KAĞIZ VƏ KARTONUN EMALI

Dərs 12

KARTONDAN KARANDAŞQABININ HAZIRLANMASI

Siz öz qələmlərinizi, karandaşınızı və fırçalarınızı harada saxlayırsınız? Bu aletlər üçün rahat və gözəl qab düzəldə bilərsinizmi?

Şəkilərdə kub və paralelepipedin tapşalarını, könarlarını və tili göstərin.

Məməlatlar hansı detallarla hazırlanmışdır? Məməlatlarda detallar necə birləşdirilmişdir? Belə xırda məməlatlar üçün daha hansı birləşmə növürləri tətbiq etmək olar? Bu məməlatların kuruluş xüsusiyyətləri nədan ibarətdir? Karandaşqabları hansı materiallardan hazırlanmışdır? Onları daha nədan düzəltmək olar?

Kubun və paralelepipedin açılışı

Açılaş nədir? Siz hansı həndesi fiqurları tanıyırsınız? Onlar hansı hissələrdən ibarətdir? Açılaşları qurdugda hansı xətlərdən istifadə olunur? Onların təyinatı nədir? Kub və yaxud paralelepipedin açılışı — müstəvi fiqurdur. Kub və ya paralelepipedin açılışını qurmaq üçün bu həndəsi cisimlərin hansı elementlərdən ibarət olmasına yada salmaq lazımdır. Məməlatın hissə və detallarını nişanlamaq, hazırlamaq və yığmaq üçün hansı aletlər lazımdır?

34

Dərs 12

KAĞIZ VƏ KARTONUN EMALI

Şəkillərdə kub və paralelepipedin tapşalarını, könarlarını və tili göstərin.

Kubun və paralelepipedin neçə tapası, könarı və tili vardır? Kub və paralelepiped hər tərəfdən diqqətsiz müşahidə edin. Gördüklerinizi damalı kağızda belə təsvir etmək olar:

35

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölmər və onlara tapşırıq verir.

Tapşırıq: Məzəli aplikasiya hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlərini verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları karandaşqabını təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Karandaşqabını hazırlamaq üçün hansı materiallardan istifadə etdiniz? (*Karton, qalın kağız, rəngli karandaş.*)
2. Karandaşqabı hazırlamaq üçün hansı həndəsi fiqurlar kəsdiniz? (*Kub və paralelepiped.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Karandaşqabının hazırlanması ardıcılılığı üzərində dayanır. Karandaşqabının hazırlanmasında siz kartondan istifadə etdiniz.



KAĞIZ VƏ KARTONUN EMALI

Dərs 12

KAĞIZ VƏ KARTONUN EMALI

Paralelepiped

Görünüş müşahidecinin cismde gördüyü hissenin (tərəfin) təsviridir.

Cərtyoj cisimləri ölçüləri göstərilmək yerin yetirilmiş təsvirdir. Cərtyojdə görünüşlərin sayı eis olmalıdır ki, onlar əgərinin quruluş və ölçülərini tam göstərməs əlsün.

Adatən, əgərən üç görünüşünü təsvir edirlər. Her bir görünüşü cərtyojdə müsəyyanlaşdırılmış özünəməxsus yere malikdir.

Kubun ve paralelepipedin açılışını çəkmək üçün bu cisimlərin bütün altı tərəfini təsvir etmək lazımdır.

Texniki rəsm əgəri həcmə təsvir edir.

Kub və paralelepiped hansı müstəvi həndəsi fiqurlardan ibarətdir? Bu cisimlərin açılışlarında neçə görünüş göstəriləlməlidir?

36

Dərs 12

KAĞIZ VƏ KARTONUN EMALI

Paralelepipedin açılışı

Kubun və paralelepipedin açılışlarını qurmaq üçün onların hansı ölçülərini bilmək lazımdır? İş üçün sənədə materiallar, alətlər və tortibatlar lazımlı olacaq? Öz seçiminizi əsaslanırdır.

SUALLAR

1. Kub və ya paralelepipedin açılışı nadir? 2. Bu cisimlər hansı konstruktiv elementlərdən ibarətdir? 3. Görünüş dedikdə nə başa düşülür? 4. Cərtyoj nadir? 5. Texniki rəsm nəyi təsvir edir?

Müstaqil olaraq kub modelini hazırlayın. Əgər üst qapaqda radiusu 3 sm olan dairə kəsəniz, onda kub karandaşqabına çevirilər.

37

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Karandaşqabının ayrı-ayrı hissələrini çəkmə					
Sadə dizayn etmə					
Eskizləri tanıma					
Əməkdaşlıq etmə					

KAĞIZ VƏ KARTONUN EMALI

DƏRS
13

MÖVZU: XIRDAVAT ÜÇÜN SANDIQÇA (2 saat)

STANDART 4.1.1.; 4.1.2.; 4.1.3.

MƏQSƏD

Şagird:

1. Məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur.
2. Həcmli fiqurların təsvirini çəkərkən sadə dizayn bacarıqları nümayiş etdirir.
3. Çekilmiş ayrı-ayrı hissələri birləşdirməklə sandıqçanın tam təsvirini əldə edir.

İNTEQRASIYA

H.b.: 2.1.1.; 2.1.2.; İnf.: 3.2.6. T.i.: 4.1.2.



DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə xırdavat üçün hazırlanmış bir neçə sandıqça nümunəsi nümayiş etdirir və sual verir:

1. Bu xırdavat üçün sandıqça nədən hazırlanmışdır?

Şagirdlər cavab verirlər.

Müəllim qeyd edir ki, xırdavat üçün sandıqça kartondan hazırlanmışdır.

Tədqiqat suali:

– Kartondan xırdavat üçün sandıqçanı necə hazırlamaq olar?

Şagirdlərin diqqəti dərsliyə (səh. 38–39) yönəldilir.

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir və xırdavat üçün sandıqçanın hazırlanma texnologiyasını şagirdlərə izah edir.



KAĞIZ VƏ KARTONUN EMALI

Dərs 18

KAĞIZ VƏ KARTONUN EMALI

XİRDAVAT ÜÇÜN SANDIQÇA

Evinizde olan xirdavatı harada saxlaysınız? Xirdavatı xüsusi qutuda – xirdavat üçün sandıqçada saxlamaq olverişlidir.

Səkəl diqqətlə nəzər yetirin. Bizi da belə bir sandıqça düzəldə bilarıkmi? Sandıqça düzəltmək üçün əvvəlcə qutuya parça üz yapışdırmaq lazımdır.

Qutunu parça ilə necə üzəyə bilerik? Yapışqanı parçaya sürtüb sandıqçaya yapışdırısaq, istədiyimizi ala bilerikmi? Əgər yapışqanı parçaya sürtsek, parça tamam islanan və müxtəlif tərəflərə dərtlər.

Deməli, yapışqanı qutuya sürtmək və onun üzərinə biçilmiş quru parça ülgülləri yapışdırmaq lazımdır.

Bəs bu parça ülgülləri necə nişanlamamaq olar? Qutuya üz çəkmək üçün necə parça ülgü lazımdır? Qutunu nəzərdən keçirək.

Ölətə, dörd tərəfinə, altına və qapğına çəkmək üçün parça üz lazımdır.

Əvvəlcə, gəlin fikirləşək, qutunun hansı yerlərinə parça lazım deyl? Məsələn, heç bir artırmaya parça yapışdırmaq lazım olmayıcaq. Artırma – yapışqan sürtmək üçün lazım gələn artıq hissədir.

38

KAĞIZ VƏ KARTONUN EMALI

1

2

3

Parçanın asanlıqla biçmək və yapışdırmaq üçün onun ülgüsü hissələrə ayrılmalıdır.

Qutunu açmasaq, parçada ülgülləri nişanlamaq çətin olar. Tam ülgünü açılış yerinə görə nişanlayırlar.

Parça ilə işin rahat olması üçün ülgünü ya da bütöv parçanı (1) hissələre ayırməq lazımdır (2, 3).

39

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

I qrup. Qırmızı güllü parçadan və kartondan istifadə etməklə xirdavat üçün sandıqça hazırlayıın.

II qrup. Sarı güllü parçadan və kartondan istifadə etməklə xirdavat üçün sandıqça hazırlayıın.

III qrup. Ağ güllü parça və kartondan xirdavat üçün sandıqça hazırlayıın.

IV qrup. Mavi güllü parçadan və kartondan istifadə etməklə xirdavat üçün sandıqça hazırlayıın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar işlərini yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları xirdavat üçün sandıqçanı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Xirdavat üçün sandıqçanı nədən hazırladınız? (*Kartondan.*)

2. Xirdavat üçün sandıqçanı hansı üsulla hazırladınız? (*Kartonqatlama və kəsmə üsulu ilə.*)



KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

3. Xırdavat üçün sandıqçanı necə birləşdirdiniz? (*Detallarını bir-birinə geydirməklə.*)
4. Parça ilə işin rahat olması üçün nə etdiniz? (*Ülgünü hissələrə kəsdik və yapışdırıq.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və xırdavat üçün sandıqçanın hazırlanması ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Sandıqçanı üzləmək üçün parça ülgülər kəsmə və yapışdırma					
Sandıqçanı müvafiq rənglərlə rəngləmə					
Sandıqçanın hissələrini birləşdirmə və bəzəmə					
Əməkdaşlıq etmə					

DƏRS
14

MÖVZU: KAĞIZQATLAMA SXEMLƏRİ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.3.3.; 1.3.4.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Kağızqatlama texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edin.
2. Kağızqatlama üçün iş yerini təşkil edir.
3. Kağızqatlamada baza formalarını hazırlamaq üçün emal vasitəsi seçir.
4. Dərslikdəki baza formalarının qatlanması ardıcılığını müəyyənləşdirir.
5. Baza formalarının qatlanmasında tərtibat bacarıqları nümayiş etdirir.
6. Baza formalarının qatlanmasında əməkdaşlıq bacarıqları nümayiş etdirir.
7. Baza formalarını təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; A.d.: 1.2.1.; İnf.: 3.2.6.

45



KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

KAĞIZ VƏ KARTONUN EMALI

Dərs 14

KAĞIZQATLAMA SXEMLƏRİ

BAZA FORMALARI

İkiqat kvadrat

1 2 3 41

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

Dərs 14

Katamaran

1 2 3 4

***Qönçə*. Qönçə hazırlamağa «ikiqat kvadrat» baza formasından başlayın.**

5 6 7

SUALLAR

1. Kağızqatlama üsulu ilə siz I–III siniflərdə hansı məmulatları hazırlanmışdır?
2. Sizə hansı kağızqatlama sxemleri məlumdur?
3. Qönçə hazırlamaq üçün hansı baza formasından istifadə etmək lazımdır?

42

Kağızqatlama üsulu ilə «Katamaran» hazırlayıın.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş

İŞ ÜSULLARI

Müzakirə, beyin həmləsi

RESURSLAR

Rəngli kağız, flomaster, qayçı, dərslik

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim bir neçə kağızqatlama sxemi əsasında hazırlanmış məmulatları nümayiş etdirərək şagirdlərə suallar verir:

1. Kağızqatlama üsulu ilə düzəldilən məmulatların hazırlanma ardıcılılığı necədir?

2. Kağızdan hansı fiqurları hazırlamaq olar?

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim şagirdlərə kağızqatlama sxemləri haqqında məlumat verir.

KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

Tədqiqat suali:

– Kağızqatlama sxemlərinin köməyi ilə hazırlanmış məmulatlar haqqında nə deyə bilərsiniz?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 41–42) yönəldir.

Müəllim kağızqatlama üsulu ilə hazırlanan məmulatların hazırlanma qaydaları haqqında məlumat verir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölmər və onlara tapşırığı yerinə yetirməyi tapşırır.

I qrup. «İkiqat kvadrat» hazırlayın.

II qrup. «Katamaran» hazırlayın.

III qrup. «Qönçə» hazırlayın.

IV qrup. Sizə tanış olan kağızqatlama formalarını qatlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladığı məmulatı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Hansı kağızqatlama sxemləri var? (*Dərə, dağ, əymə, daxili qatlama və s.*)

2. Kağızqatlama sxemləri ilə daha hansı məmulatları hazırlanmaq olar? (*Cürbəcür heyvan, gülfifqurları.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və kağızqatlama sxemlərinin hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Kağızqatlamanı mərhələlər üzrə izah etmə					
Baza formalarını qatlamaq ardıcılığını müəyyənləşdirmə					
Sadə tərtibat bacarığını nümayiş etdirmə					
Əməkdaşlıq etmə					

KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

DƏRS
15

MÖVZU: KAĞIZDAN BAŞ GEYİMLƏRİ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Kağızqatlama texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq kağız papaqlara görə iş yerini təşkil edir.
3. Kağız papaq hazırlamaq üçün uyğun emal vasitəsi seçir.
4. Kağız papağı hazırlamaq üçün ardıcılılığı müəyyən edir.
5. Kağız papağın materialına uyğun emal texnologiyası seçir.
6. Kağız papaqların detallarını qatlayır.
7. Kağız papağın hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
8. Kağız papağın hazırlanması prosesində birləşmə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
9. Hazırladığı kağız papağı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi



RESURSLAR

Rəngli kağız, flomaster, qayçı, sıqallayıcı, dərslik, A1 ölçülü kağız
vərəqi, A4 ölçülü divar kağızı vərəqi, A1 ölçülü qəzet vərəqi

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

KAĞIZDAN BAŞ GEYİMLƏRİ

Böyük ölçüde kağız qatlamaqla karnaval papaqları və ya isti yay günündə güneş şıalarından qorunmaq üçün günlüklük papaqlar hazırlamaq olar.

Kağız vərəqinin standart ölçüləri

Məməluti formatı A1 ölçüyü qızılı vərəqindən, rongli və ağı kağızlardan və yaxud divar kağızından hazırlamaq olar. Əvvəlcə ölçüsü A4 olan kağız üzərində mösq edin.

Növbəti sahifədə göstərilən papaqları nazardən keçirin. Bütün bular son mərhələdə bəzi dəyişikliklər ediləcək osas sxem üzərində yetirilmişdir.

DAŞ QATLAMA VƏ NAXİŞKƏSMƏ

Dərs 15

Papağın təpəsi istiqamətində iki 9-cu mərhələdə qeyd olunmuş ucu düzbucaqlı çıxıntıya qatlayın.

Modeli çevirin və gisquclu dobılqə artıq hazırlıdır. Onun üzərinə dekorativ elementlər çəkmək və yapışdırmaq olar.

Yoqın ki, hamımız «Qızıl açar» çizgi filminə baxın. Bu çizgi filminin qəhrəmanı **Buratinonun papağı** hazırlamaq üçün əsas sxemin 1-10-cu mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır.

Sonra 11, 12, 13-cü mərhələləri yerinə yetirin. Zolaq qatına toxunmadan konar hissələri daxila qatlayın.

Pilot papağı. Əsas sxemini 1-10-cu mərhələlərini yerinə yetirin. Sonra 11-12-ci mərhələlərlə davam edin.

Höküm papağı. Əvvəlcə «Pilot papağı» modelində göstərilən bütün emalıyyatları yerinə yetirin. Sonra issə emalıyyatları davam etdirin.

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim kağızdan hazırlanmış müxtəlif papaqları nümayiş etdirir və (karnaval papağı, günlüklük papaq və s.) şagirdlərə suallar verir:

1. Bu gördükleriniz nədir?
2. Bu papaqlar hansı materialdan hazırlanıb?
3. Kağızdan daha hansı növ papaq hazırlamaq olar?

Şagirdlər suallara cavab verirlər.

Müəllim qeyd edir ki, kağız papaqlar müxtəlif kağız növlərindən hazırlanmışdır.

Tədqiqat suali:

- Kağız papaqları hansı mərhələlərlə hazırlayırlar?

Müəllim tədqiqat suali ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 43-45) yönəldir.

Kağız papağının hazırlanma ardıcılığını şagirdlərə izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölür və onlara tapşırıq verir.

I qrup. Kağız dəbilqə hazırlayın.

II qrup. Buratinonun papağını hazırlayın.

III qrup. Pilot papağı hazırlayın.



KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

Dərs 15

Küncləri sıxın və qatın arxasına daxil edin.

Günlük papaq. Əsas sxemin 1-7-ci mərhələlərini yerinə yetirir.

10-cu mərhələdə papağın yuxarı ucunu arxaya bükün və qatın arxasına daxil edin.

SUALLAR

1. Kağız vəرقinin neçə standart ölçüsü var?
2. Hansı papaq növlərini tanıyırsınız?
3. Sadaladığınız papaq növlərinin əsasını nə təşkil edir?

Həkim papağı və günlük papaq hazırlayın.

45

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Gruplar tapşırığı yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları papağı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

- Papaqları nədən hazırladınız? (Müxtəlif növlü və ölçülü kağızlardan.)
- Papaqları hansı üsulla hazırladınız? (Kağızqatlama üsulu ilə.)
- Neçə cür papaq hazırladınız? (Günlük papaq, Buratino papağı, kağız dəbilqə, həkim papağı və s.)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumişdirir və kağızdan hazırlanmış papaqların hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
Kağızqatlama üzrə işin mərhələlərini izahetmə				
Kağız papaqların hazırlanması yerini təyin etmə				
Kağız papaqların hazırlanması üçün emal vasitələrini seçmə				
Kağız papaqların hissələrini hazırlama				
Birgə fəaliyyət və əməkdaşlıq etmə bacarığını nümayiş etdirmə				

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

DƏRS
16

MÖVZU: ORNAMENTLƏR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini (kəsmə, quraşdırma, birləşdirmə) mərhələlər üzrə izah edir.
2. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
3. Kəsmə üsulu ilə alınmış məmulatın və aplikasiyanın hazırlanma ardıcılığını müəyyənləşdirir.
4. Naxış aplikasiyasının hazırlanmasına uyğun emal texnikası seçir.
5. Məmulatın detallarını hazırlayır.
6. Məmulatın detallarını birləşdirməklə aplikasiya hazırlayır.
7. Məmulatın hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
8. Aplikasiyanın qrup halında hazırlanmasında birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
9. Aplikasiyanın hazırlanmasında təhlükəsizlik qaydalarına əməl edir.
10. Naxış aplikasiyasını təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; 1.2.3.; T.i.: 2.2.4.; İnf.: 3.2.6.

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş

İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi

RESURSLAR

Ağ kağız, rəngli kağız dəsti, qayçı, köçürmə kağızı, qələm, müxtəlif heyvan siluetləri, PVA yapışqanı, firça, dərslik, dəftərxana bıçağı, karton



KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

Dars 16

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

ORNAMENTLƏR

 Siz ornament sözünü eşitmisiniz?
Ornament haqqında nə deyə bilərsiniz?

Ornament – geyimin, saxsı məməlatunun və digər mösiət aşyalarının ritmik şəkildə nizama salınmış bozuk elementlərinən ibarət naxışdır. Ornament qədim zamanlardan yaranmışdır. Qədim güldən və bardaqlarda təkrarlanan belə sədə naxışlara rast gelinir. Lakin o zaman bular adı rəsmlər deyil, dövrün insanları tərəfindən anlaşılan rəmzlər və işarələr idi. Naxışın içərisindəki dairə günəşə işarədir. Öyri xatt sudur. İller keçidcə ornament mürekkebəşərək öz sehrlə mənasını itirmiş və sadəcə, bezəye qeyrilmüşdür.

 Məməlatlarda ornamenti tapın.



Ornamentlərlə bəzədilmiş misqərlilik, zərgərlilik və toxuculuq nümunələri

Ornamentlərin qurulma üsulları

Ritmik təkrarlanması. Əgər temsil olaraq hər hansı bir fiquru görtürsək, onda ornament sırasının yaradılmasının sədə üsulu – onun sırasının barəbər ölçüdə və ya digər müəyyən qaydada üfüqi və ya sağlı istiqamətdə hərəkət etdirilməsidir.



Figurun sağlı və üfüqi istiqamətdə təkrarlanması cəoxşayı ornament yaradır. Bu zaman yaranan boşluqları başqa fiqurlarla doldurmaq olar.



 Bu ornamentların yaradılması üçün rəngli kağızdan eyni elementləri necə kəsmək olar?

46

Dars 16

KAĞIZQATLAMA VƏ NAXİŞKƏSMƏ

Güzgü-əksi. Fıqurları nəzərdən keçirin.



Bu fiqurlar onların arasından keçən oxa nəzərən simmetrikdir. Aplikasiya üçün bu detalları kağızı ortadan bir və ya bir neçə dəfə qatlayın keşirələr. Güzgü-əksi vasitəsilə bütün bir suranı eks etdirmək olar.

 Aplikasiya üçün belə naxışları bir dəfə kəsmək-lə necə oləcək etmək olar?



Ornamentədə bitki motivləri. Kompozisiyanın çoxsaylı təkrarlanan elementinən motiv deyilir. Bitki ornamenti güllərin, yarpaqların, budaqların, meyvələrin təsvirlerindən yaranmışdır. Lakin onlar ornamentədə tətbiq olundular şəkildə töbütidəki hallarından forqlana bilər.

Azərbaycan xalq ornamenti «buta». Vətənimizin mədəniyyətinin bir hissəsidir.



Başqa növ ornamentlər də mövcuddur. Kağız zolağını iki yera qatlayın keşirələr.




Əgər kağız zolağını iki dəfə uzununa və bir dəfə enine qatlasaq, qırımlar cüt ürəyə çevrilər.



Dərslikdəki təsviri kalka kağızına köçürün və ya ekzizi müstəqil olaraq çəkin.



47

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müxtəlif naxışlardan ibarət aplikasiya göstərərək sual verir.

– Bu məməlatlar nədən hazırlanmışdır?

Şagirdlər öz mülahizələrini bildirirlər.

Müəllim dəqiqləşdirmə aparır: bu məməlatlar aplikasiya yolu ilə alınan naxışlardır.

Tədqiqat suali:

– Aplikasiya üsulu ilə hazırlanan naxışlar hansı xüsusiyyətlərinə görə fərqlənir?

Tədqiqat suali ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Müəllim naxışlar haqqında dərslikdə verilən məlumatlarla (səh. 46–47) şagirdləri tanış edir. Sonra aplikasiya üsulu ilə hazırlanmış bitki ornamentli naxışlar və kağız zolağını 2 yere qatlamaqla alınan ornamentlər haqqında məlumat verir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

Tapşırıq: Aplikasiya üsulu ilə müxtəlif naxışlar hazırlayın.

Müəllim çətinlik çekən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.



KAĞIZQATLAMA VƏ NAXIŞKƏSMƏ

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi aplikasiya üsulu ilə hazırladığı naxışı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

1. Aplikasiyanı kəsmək üçün nəyə fikir vermək lazımdır? (*Kağız pəstahin hazırlanmasına fikir vermək lazımdır.*)

2. Aplikasiya necə hazırlanır? (*Şagirdlər aplikasiyanın hazırlanma ardıcılığı haqqında məlumat verirlər.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və rəngli kağızdan aplikasiya hazırlanması ardıcılılığı üzərində dayanır.

Bu naxış almaq üçün hansı motivi çəkmək və kağızı necə qatlamaq lazımdır?

Belə ornamentlərlə hansı xırda məmulatı bəzəmək olar?

Fırlatma üsulu. Seçilmiş fiquru, onun sonunda yerləşə bilən müyyən mərkəzi nəzərən fırladırlar. Bu riyaziyyatda mərkəzi simmetriya adlanır.

Dairəvi ornamentin qurulması zamanı osas element eli döndərilmişdir ki, dönmə bucaqlarının barəbarliyi ödənsin.

Üçlü, basmadıyma və bir hissə rezinin köməyi ilə dairəvi ornamentin necə qurulmasını nəzərdən keçirin.

SUALLAR

- Ornament növü deyilir?
- Ornamentin qurulmasının hansı üsullarını təməyürsiniz?
- Azərbaycanda ən çox yayılan ornament necə adlanır?

Fırlatma üsulu ilə ornamentləri kəsin və rəngləyin.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Müxtəlif emal texnologiyalarına aid iş prosesini izah etmə					
Kəsmə üsulu ilə alınmış məmulatları izah etmə					
Hazırlanmış məmulatlara görə iş yerini tapma					
Emal texnikasını seçmək. Birgə fəaliyyət və əməkdaşlıq etmə					
Əməkdaşlıq etmə					

DƏRS
17

MÖVZU: ÇOXQATLI CIZMA (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6

MƏQSƏD

Şagird:

- Ülgü əsasında ağacı plastilin üzərində çizmaqla çoxqatlı çizmanın yerinə yetirilməsi mərhələlərini izah edir.
- İş yerini təşkil edir.
- Məmulatın çoxqatlı çizma əsasında hazırlanması ardıcılılığını müəyyənləşdirir.
- Plastilin üzərində ağacın çoxqatlı çizməyə uyğun emal texnologiyasını seçilir.
- Məmulatın detallarını hazırlayır.
- Detalları birləşdirməklə məmulatı hazırlayır.
- Çoxqatlı çizməyə əsasən ağacın hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
- Məmulatın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- Məmulatı hazırlayarkən sanitariya-gigiyena qaydalarına əməl edir.
- Hazırlanmış məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.; 4.2.1.; T.i.: 4.1.2.; X/d.: 1.1.1.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Müzakirə, beyin
həmləsi, Venn
diaqramı



RESURSLAR

Hazır çoxqatlı cizmələr, müxtəlif kəsici alətlər, metal örtüklü karton, plastilin, pannolar və şəkillər

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə suallar verir:

- Ağacın plastilin üzərində çizilmesi prosesi necə gedir?
 - Ülgü əsasında ağacın plastilin üzərində çizilmesində hansı vasitələrdən istifadə olunur?
- Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Məmulatın plastilin üzərində çoxqatlı çizməsini yerinə yetirmək üçün nə etmək lazımdır?



YAPMA

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diq-qətini dərsliyə (səh. 49) yönəldir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

Tapşırıq: Ağacı plastilin üzərində cızmaqla çoxqatlı çizmanı yerinə yetirin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları işi təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

- Məməlat hazırlanarkən çoxqatlı cızmada, əsasən, nəyə fikir vermək lazımdır? (*Müxtəlif qalınlıqda şırımlar açmağa.*)
- Siz plastilin üzərində çoxqatlı çizmanı necə yerinə yetirdiniz? (*Kartona plastilin lövhə çəkilir, axırıncı qat hamarlanır, plastilin üzərində kəsmə işi aparılır.*)
- Siz şırımları hansı vəsitələrlə açdırınız? (*Kəsici alətlərlə, heykəltəraş bıçağı ilə, yoğurt stəkanından müxtəlif ucluqlu kəsici alətlər hazırlamaqla.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və çoxqatlı çizmanın hazırlanması ardıcılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Mərhələləri düzgün izah etmə					
Ülgü əsasında ağacı plastilin üzərində işləmə					
Gigiyena qaydalarına əməl etmə					
Əməkdaşlıq etmə					

YAPMA

Dərs 17

ÇOXQATLI CIZMA

Çoxqatlı cizma dedikdə nə başa düşürsünüz?
Onu necə yerinə yetirmək olar?

Çoxqatlı cizma rəng fırçı olan alt qatın görünməsi ilə nüticələnən olmalıdır. Çoxqatlı cizma ağac üzərində yonma işlərinə bənzəyir. Bu zaman müxtəlif qalınlıqda şırımların açılması üçün kəsici alətlərdən istifadə edilir.

Siz də yoğurt stəkanından çox universal kəsici alət hazırlaya bilərsiniz.

Kəsici alətin iti və küt ucları ilə müxtəlif şırımlar açmağa məsq edin.

Bəzə şırımları heykəltəraş bıçağı və iti çubuğu köməyi ilə da açmaq mümkündürmü? Aralarındaki fərqli nədadır?

Rongli kartona üç qat plastilin çəkin (1). Axırıncı qat kartının üstündə hamarlayın (2). Eşkizləri çəkin və plastilin üzərində keşmə işlərinə başlayın.

Üstündə güller olan oval pannonun* hazırlanması (3) nə ilə fərqlənir? Əsas olaraq metal örtülü karton götürmək olar.

SUALLAR

1. Çoxqatlı cizma dərinləşdirilmiş reliyefdən nə ilə fərqlənir?
2. Plastilin üzərində şırımları hansı alətlə açmaq daha olverislidir?
3. Məməlat necə hazırlanır?

Plastilin üzərində çoxqatlı çizmani yerinə yetirin.

*Panno — naxış və ya şəkillər bəzədilmiş səth

49



**DƏRS
18**
MÖVZU: DƏRİNLEŞDİRİLMİŞ RELYEF (2 saat)
STANDART 4.1.2.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.
MƏQSƏD
Şagird:

1. Dərinləşdirilmiş relyef əsasında kərtənkələnin şəklini çizir.
2. Məmulatın hazırlanması üçün iş yerini təşkil edir.
3. Kərtənkələ fiquru hazırlamaq üçün uyğun emal vasitəsi seçir.
4. Məmulatın hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Məmulatın materiala uyğun emal texnologiyasını seçir.
6. Məmulatın detallını hazırlayır.
7. Məmulatda sadə tərtibat bacarığı nümayiş etdirir.
8. Qrup tərəfindən məmulatın hazırlanması prosesində birləşmə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
9. Məmulatın hazırlanmasında gigiyena qaydalarına əməl edir.
10. Dərinləşdirilmiş relyef əsasında kərtənkələ şəklini hazırlayıb təqdim edir.

İNTEQRASIYA
H.b.: 1.1.1.; 2.1.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs


İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş


İŞ ÜSULLARI

Beyin həmləsi,
müzakirə, Venn
diaqramı


RESURSLAR

Karton, plastilin
dəsti, heykəl
nümunələri,
heykəltəraş
bıçağı

DƏRSİN GEDİŞİ
I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim Venn diaqramından istifadə edərək şagirdlərə çoxqatlı çizma və relyefin oxşar və fərqli cəhətlərini qeyd etmələrini tapşırır.

Şagirdlər öz mülahizələrini bildirirlər. Müəllim dərinləşdirilmiş relyef haqqında məlumat verir.

Tədqiqat suali:

– İstənilən heyvan və ya əşyaları dərinləşdirilmiş relyef üzrə necə hazırlamaq olar?

Müəllim tədqiqat suali ətrafında müzakirə aparır. Şagirdlərin diqqətini dərsliyə (səh. 50) yönəldir. Onlara mətni oxumağı tövsiyə edir. Sonra kərtənkələnin dərinləşdirilmiş relyef əsasında hazırlanması alqoritmını izah edir:

Çoxqatlı Dərinləşdirilmiş relyef
cizma

fərqli oxşar fərqli

56



1. Köhnə daş rəngini almaq üçün qəhvəyi, ağ və bir az qara rəngli plastilini qarışdırın.



YAPMA

2. İki kibrit qutusunu yapışdırın və onlara plastilin yaxın.

3. Kərtənkələnin ülgüsünü kəsin və onu plastilin üzərinə köçürün.

4. Kərtənkələni yapın.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

Tapşırıq: Plastilindən kərtənkələni dərinləşdirilmiş relyef əsasında yapın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi dərinləşdirilmiş relyef üzrə hazırladığı kərtənkələni təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

1. Kərtənkələnin dərinləşdirilmiş relyefini hazırlayarkən hansı vasitələrdən istifadə etdiniz? (*Cizma, rəngləri qarışdıraraq yeni rənglər almaq, plastilini lövhədə yaymaq, faktura səthi vermək lazımdır.*)

2. Kərtənkələnin dərinləşdirilmiş relyefini hansı yolla hazırladınız? (*Cizma yolu ilə.*)

3. Dərinləşdirilmiş relyef və çoxqatlı cizma bir-birindən nə ilə fərqlənir? (*Şagirdlər dərslikdəki materialı şərh edir.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və dərinləşdirilmiş relyef üzrə yerinə yetirilən tapşırığın üzərinə bir daha qayıdır. Sonra isə işin yerinə yetirilmə alqoritmini hazırlayır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
İş prosesini mərhələlər üzrə aparma					
Kərtənkələnin düzgün şəklini cizma					
Məmulata uyğun emal texnologiyalarını seçmə					
Məmulatı təqdim etmə					
Əməkdaşlıq etmə					

DƏRİNLƏŞDİRİLMİŞ RELYEF

Dərinləşdirilmiş relief dedikdənə başqa düşürsünüz?
Müstəvinin öz sothindən dərinləşdirilmiş relyef adlanır. Bu, ingilis dilindən tərcümədə «torsin» deməkdir. Kontr-reliefdə təsvir heykəltərə qələmi ilə hər hansı digər alət və ya çubuqla cızılır. Belə texnika ilə siz daha harada rastlaşmışınız?

İnsanların rastlaşduğu ilk belə təsvirlər insan oli yaradılmayıb. Təbiət özü daşın üzərində bitki, heyvan, həşərat təsvirləri yaradıb.
Belə «fotopəkillər» alımlar üçün çox dəyərli tapıntılardır. Siz də plastilin üzərində bitki hissələri hakk etməyə çalışın.
İz qoymaq üçün material axartışına çıxanda onun hansı sərtlərə cavab verəcəyini qabaqcadan düşünün. İşinizin nəticəsinə necə formalasdırmaq olar?

Kükür və mazı ağacılarının budaqlarının izləri belə görünür.

Bu üsulla çox sadə, asanlıqla tanınan siluete malik obyektləri da təsvir etmek olar.

Ösəsin üzərinə iki plastilin lövhə qoym (üstündən basmamaq şartılı) və konarlarını kəsin.

Eskizi çəkin və heykəltərə biçağı ilə üst qatı kəsin. Şəkilin daxili hissəsini götürün. Kənarları və ayrıllıkları hamarlayın. Bunun üçün iticili heykəltərə biçağından istifadə edin.

Niya bu üsulla plastilin lövhələrdən istifadə edilir, sadəcə, ösəsin üzərinə yaşıl və yaxud qara plastilin qatı çəkilmişir?

Bu işdə yaxşı tamadığımız iki üsul birləşib. Onu necə işləmək lazımdır?

SUALLAR

1. Kontrrelief nəyə deyilir?
2. Əşyanın dərinləşdirilmiş relyefini göstərmək üçün nəyə fikir vermek lazımdır?
3. Belə relyefdə dərinliyi nə göstərir?

50 Dərinləşdirilmiş «Çiçək» relyefi hazırlanın.



**DƏRS
19**
**MÖVZU: PLASTİLİN LENTDƏN HAZIRLANMIŞ
KOMPOZİSİYA (2 saat)**
STANDART 1.1.1.; 1.2.1.; 4.1.3.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.
MƏQSƏD
Şagird:

1. «Qızılğül» kompozisiyasının hazırlanmasını mərhələlərlə izah edir.
2. Hazırlanacaq məmulatlara görə iş yerini təşkil edir.
3. Məmulatin tam şəklini çəkir.
4. Plastilin lentdən hazırlanacaq məmulat üçün uyğun emal vasitələri seçir.
5. Məmulatin hazırlanması ardıcılılığını müəyyənləşdirir.
6. Məmulatin materialına uyğun emal texnologiyası seçir.
7. Məmulatin detallarını hazırlayır.
8. Detalları birləşdirməkələ məmulatı hazırlayır.
9. Məmulatın hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
10. Məmulatın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
11. Məmulatın hazırlanmasında gigiyena qaydalarına əməl edir.
12. Məmulatı təqdim edir.

İNTEQRASIYA
H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

RESURSLAR

Plastilin dəsti, kağız, diş çöpü, plastilindən hazırlanmış şəkil nümunələri, kibrıt qutusu, dərslik, heykəltəraş bıçağı

DƏRSİN GEDIŞİ
I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə plastilin lentlərdən hazırlanmış kompozisiyalar göstərərək sual verir:

– Bu məmulatlar nədən hazırlanıb?



YAPMA

Şagirdlər öz mülahizələrini söyləyirlər.
Müəllim dəqiqləşmə aparır: bu məmulatlar plastilin lentedən hazırlanmışdır.

Tədqiqat suali:

- Plastilin lentedən kompozisiyanı necə hazırlamaq olar?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Müəllim plastilin lentedən hazırlanmış «Qızılgül» kompozisiyası haqqında dərslikdə verilən məlumatlarla (səh. 51) şagirdləri tənış edir. Sonra isə plastilin lentedən hazırlanmış «Qızılgül» kompozisiyasının alqoritmi haqqında şagirdlərə məlumat verir.

Plastilin lentedən hazırlanmış «Qızılgül» kompozisiyasının alqoritmi:

1. Əvvəlcə qut yumurlamaq lazımdır.
2. Qutun üstünə kağız sərib yaymaq.
3. Plastilin lövhəni kağızsız bir qədər hamarlamaq.
4. Zolaqlara ayırmaq.
5. Kağız üzərində hamarlayarkən tez-tez plastilin lövhəni çevirmək lazımdır ki, yapışmasın.
6. Lentlərin uzunluğu 10–15 sm olmalıdır.
7. Karton üzərində qızılgülün təxminini konturunu çəkmək.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür. Qruplara tapşırıqlar verir.

I – III qrup. Plastilin lentedə istifadə etməklə «Qızılgül» kompozisiyası hazırlayın.

II – IV qrup. Plastilin lentedə istifadə etməklə «Əsrarəngiz meşə» kompozisiyası hazırlanayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırıqları yerinə yetirir. Müəllim nəzarət edir, izah və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

Müzakirə sualları:

1. Siz «Əsrarəngiz meşə» kompozisiyasını nədən hazırladınız? (Rəngli plastilinlərdən.)
2. «Əsrarəngiz meşə» kompozisiyasının hazırlanmasında hansı elementlərdən istifadə etdiniz? (Şagirdlər dərsliyə əsasən fikirlərini söyləyirlər.)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və plastilin lentedə hazırlanmış kompozisiyanın hazırlanma ardıcılılığı üzərində dayanır.



PLASTİLİN LENTDƏN HAZIRLANMIŞ KOMPOZİSİYA

Plastilinden müxtəlif əsullarla lent hazırlamaq olar: avvelca bağ diyrilmək, sonra bağın üstüne kağız sərib yaymaq, alınmış plastilin lövhəni kağızsız bir qədər də hamarlamaq və zolaqlara ayırmaq lazımdır.


Müxtəlif əsullardan istifadə edin. Hansı daha çox xoş-nuzu golur? Kağız üzərindən hamarlayarkən tez-tez plastilin lövhəni çevirin ki, kağıza yapışmasın.

Lentlər müxtəlif quruluşa və rəngdə ola bilər. Uzunluğu 10–15 sm olan lentləri kəsməyi öyrənən.

Siz artıq kağız və parça lentlərlə işləməsiniz. Onlara əlaqədar hansı iş əsullarını bildiyiniz yadınızna salın. Bu əsullardan hansıdan plastilin lentləri iş zamanı istifadə etmək olar?



Əsrarəngiz meşə. Bu işin necə yerinə yetirildiyini müzakirə edib, fikrinizi şöhrət edin.



1. Plastilindən lent hazırlamağın hansı əsullarını bacarırsınız?
2. Plastilini hamarlağında onu no üçün tez-tez çevirmək lazımdır?
3. Plastilin lentlərindən hazırlanmış məmələt hansı rəlyefə addır?

Rəngli plastilinlərdən «Əsrarəngiz meşə» kompozisiyasını hazırlayıın.

51



TİKMƏ VƏ NAXİŞSALMA

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Kompozisiyanın hazırlanma texnologiyasını izah etmə					
Kompozisiyanın hazırlanması üçün uyğun emal vasitələri seçmə					
Sadə tərtibat bacarığı nümayiş etdirmə					
Təqdimat etmə					
Əməkdaşlıq etmə					

DƏRS
20

MÖVZU: QAB-QACAĞIN DİZAYNI (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 4.1.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Plastilindən qab-qacaq düzəltməyin emal texnologiyasını izah edir.
2. Plastilindən mətbəx qab-qacağını düzəltmək və dizayn etmək üçün iş yerini təşkil edir.
3. Məmulatın hissələrinin təsvirini çəkərək sadə dizayn bacarıqları nümayiş etdirir.
4. Plastilindən qab-qacağın dizaynını hazırlamaq üçün emal vasitəsi seçilir.
5. Plastilin qab-qacağın dizaynını hazırlamaq ardıcılılığını müəyyənləşdirir.
6. Uyğun emal texnologiyalarını seçilir.
7. Qab-qacağın detallarını hazırlayır.
8. Detalları birləşdirməklə məmulatı hazırlayır.
9. Sadə tərtibat bacarıqları nümayiş etdirir.
10. Sanitar-gigiyenik qaydalara əməl edir.
11. Məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 2.1.2.

DƏRSİN TİPİ

Yeni bilik
verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla
iş, kollektiv iş

İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi



TİKMƏ VƏ NAXIŞSALMA

RESURSLAR

Məməlumatın hazır nümunəsi, plastilin dəsti, plastilin təməldə qab-qacaq, dərslik, iş vərəqləri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim masanın üzərinə bir neçə qab-qacaq məmələti düzərək soruşur:

1. Siz nə görürsünüz?
2. Bu qablar bir-birindən nə ilə fərqlənir?

Müəllim şagirdlərin mülahizələrini dinləyir.

Tədqiqat sualı:

- Qab-qacaqların dizaynında olan qanunauyğunluq nədən ibarətdir?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 52) yönəldir. Onlara mətni oxumağı tapşırır.

Sonra qab-qacağın dizaynının algoritmini tərtib edir.

1. Hazırlanmış qab-qacağın dəstinin dizaynını müəyyənləşdirin.

2. Əvvəlcə onun hissələrini çəkin.

3. Bildiyiniz üsullara əsasən onu plastilindən yapın.

4. Çox da çətin olmayan şəkli plastilinə köçürüň.

5. Başqa rəngdə plastilindən üstünə müxtəlif quruluşlu kiçik hissələr yapışdırın.

6. Məməlata gözəl dizayn verin.

7. İkirəngli plastilin lövhədən istifadə edin.

8. Üst qatı ağ rəngli plastilindən yapın.

9. Məməlumatın üstünə yapma üsulu ilə qara-qəhvəyi kürəciklər qoyn.

10. Relyefşəkilli səthi barmaqlarınızla hamarlayın.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölmər və onlara tapşırıq verir.

Tapşırıq. Plastilindən qab-qacaq dəstini dizayn verin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi həzirladığı məmələti təqdim edir.

QAB-QACAĞIN DİZAYNI

Qab-qacağın dizaynına haqqında eşitmisinizmi?

Dizayn əsərlərinə bədiil layihələşdirilməsi işidir. Dizayn XX əsrin əvvəllerində tortibat və bir-biri ilə uyğunlaşmaya etibyacı olan yeniyən mösəfələrin, aletlərin, mexanizmlərin yaranması ilə meydana gəlmişdir. Məsiət təyinatlı əsərlərin layihələşdirən dizayner cəhəş kimi, onların düzülüşü ilə qurulduğu hansısa qanunauyğunluqlara riayət etsin.

Evinizdəki çay, qəhvə və mətbəx dəstələrinin dizaynlarında işlub bütövülüyünü yadımıza salın. Bu nədə özünü bürüzə verir!

Hazırlayacağınız qab-qacaq dəstinin dizaynını müsəyyənləşdirin.

Əvvəlcə onun hissələrini çəkin, sonra bildiyiniz üsullardan istifadə edərək, onu plastilindən yapın.

Cox da çətin olmayan şəkli plastilinə köçürün. Başıq rəngli plastilindən üstüne müxtəlif quruluşlu kiçik hissələr yapışdırın. Məməlata gözəl dizayn verin.

Bələ dəst üçün ikirəngli plastilin lövhə lazımdır. Üst qatı ağ rəngdədir. Relyefşəkillidir. Səthin üstüne qara-qəhvəyi kürəciklər qoyn, barmaqlarınızla hamarlayın.

SUALLAR

1. Bu qab-qacaqların dizaynında hansı qanunauyğunluqlar var?
2. Üçüncü qab-qacaq dəstində bozakları daha hansı üsulla yerinə yetirmək olar?

Plastilindən qab-qacaq hazırlayıın.



TİKMƏ VƏ NAXİŞSALMA

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

- Qab-qacağın dizaynını hazırlayarkən hansı texnoloji üsullardan istifadə etdiniz? (*Şagirdlər bildikləri üsulları sadalayırlar.*)
- Siz işi hansı ardıcılıqla yerinə yetirdiniz? (*Şəkili plastilinə köçürmək, üzərinə başqa quruluşlu hissələr yapışdırmaq, gözəl dizayn verməklə.*)
- Qab-qacağın dizaynını haqqında daha nə deyə bilərsiniz? (*Şagirdlər mülahizələrini söyləyirlər.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və qab-qacağın dizaynını haqqında dediklərini dəqiqləşdirir. Qab-qacağın dizaynının hazırlanması alqoritmini təkrarlayır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Qab-qacağı dizayn etmək üçün iş yerini təşkil etmə					
Emal vasitələri seçmə					
Dizayn ardıcılığını müəyyən etmə					
Əməkdaşlıq etmə					

DƏRS
21

MÖVZU: ÇARPAZ TİKMƏ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

- Tikmə texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
- Tikmə işlərinə görə iş yerini təşkil edir.
- Çarpez tikməni yerinə yetirmək üçün uyğun emal vasitəsi seçilir.
- Tikmənin yerinə yetirilmə ardıcılığını müəyyənləşdirir.
- Tikməyə uyğun emal texnologiyası seçilir.
- Məmulatın detallarını tikir.
- Çarpez tikməni yerinə yetirir.
- Tikməni yerinə yetirdikdə sadə tərtibat bacarığı nümayiş etdirir.
- Çarpez tikmənin qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- Çarpez tikməni yerinə yetirərkən müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
- Yerinə yetirdiyi çarpez tikmə işlərini təqdim edir.

TIKMƏ VƏ NAXIŞSALMA

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1. A.d.: 1.2.1.; T.i.: 2.2.4.; F.t.: 4.1.2.



Yeni bilik
verən dərs



Kiçik qruplarla
iş, böyük
qruplarla iş



Müzakirə,
beyin həmləsi



Parça, rəngli saplar,
iynə, oymaq, qayçı,
dərslək, iş vərəqləri,
çarpaz tikmə
nümunələri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim çarpaz tikmə ilə işlənmiş hazır nümunələri şagirdlərə göstərir və sual verir:

– Sizcə, bu tikmə necə adlanır?

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim qeyd edir ki, bu tikmələr çarpaz tikmə adlanır.

Tədqiqat suali:

– Çarpaz tikməni necə yerinə yetirmək olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 53–54) yönəldir. Çarpaz tikmə texnologiyasını şagirdlərə izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir.

I qrup. Çarpaz tikişlərdən istifadə edərək kitab əlfəcini hazırlayın.

II qrup. Çarpaz tikişlərdən istifadə edərək üfüqi zolaq tikin.

III qrup. Çarpaz tikmə ilə şaquli zolağın tikilməsini yerinə yetirin.

IV qrup. Çarpaz tikmədən istifadə edərək əl dəsmalını bəzəyin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi yerinə yetirdiyi «Çarpaz tikmə» nümunəsini və pannoları təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Çarpaz tikmə və panno tikmələrinin tətbiqi haqqında nə deyə bilərsiniz? (*Çarpaz tikmə vasitəsilə kitab əlfəcini, bəzək əşyaları, açıqlalar, pannolar hazırlanır.*)

2. Çarpaz tikmədən naxışsalmada istifadə etmək olarmı? (*Çarpaz tikmədən naxışsalmada istifadə etmək olar.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və çarpaz tikmənin yerinə yetirilməsi ardıcılılığı üzərində dayanır.



TİKMƏ VƏ NAXİŞSALMA

TİKMƏ VƏ NAXİŞSALMA

CARPAZ TİKMƏ

Şəkli diqqətlə nəzərdən keçirin.

Bu tıkmada tikişlər üfüqi, yoxsa şaquludur?

Çarpaz tikişlərdən ibarət üfüqi zolağı belə tikişlər. Alt tikişlər hansı istiqamətdədir? Bos üst tikişlər?

Üfüqi zolaqla şaquli zolağın tıkmılma üsulları oxşardır mı? Tikişlər astar torofdən necə yerləşir? Çəp xatt üzrə çarpaz tikişin necə aparıldığını düşünüb tapın.

Unutmayın: bütün alt tikişlər bir tərəfə istiqamətlənib, üst tikişlər başqa bir tərəfə.

53

TİKMƏ VƏ NAXİŞSALMA

Dərs 21

Çarpaz tıkməni ya şəkil üzrə, ya da sxem üzrə işləyirlər.

Siz da tıkmına özünüz düşündürünüz şəkil üzrə naxış salın. Amma ovvelə şəkili damalı vərəqdə çökün.

«Şəhərovşay»

Çarpaz tıkmə vasitəsilə kitab olfocinları, bozok aşıqları, açıqcalar, pannolar hazırlaya bilərsiniz. Tıkmə ilə ol dosmalarını, paltar və çantaları bəzəmek ola.

«Dostluq»

«Kəpənək»

SUALLAR

1. Çarpaz tıkməni hansı üsullarla yerinə yetirmək olar?
2. Çarpaz tıkmədən hansı momulatların hazırlanmasında istifadə olunur?

Çarpaz tıkmadan istifadə edərək istədiyiniz panonu hazırlayıın.

54

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Çarpaz tıkmə texnologiyasını mərhələlər üzrə izah etmə					
Tıkmə ardıcılılığını müəyyənləşdirmə					
Çarpaz tıkməni yerinə yetirmə					
Əməkdaşlıq etmə					

TİKMƏ VƏ NAXIŞSALMA

**DƏRS
22**

MÖVZU: İLGƏK TİKİŞİ (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

- «İlgək tikişi»nin texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
- «İlgək tikişi»nə görə iş yerini təşkil edir.
- «İlgək tikişi»ni yerinə yetirmək üçün uyğun emal vasitələri seçir.
- «İlgək tikişi»nin yerinə yetirilmə ardıcılığını müəyyənləşdirir.
- Tikişə uyğun emal texnikası seçir.
- «İlgək tikişi»ni yerinə yetirir.
- «İlgək tikişi»nin yerinə yetirilməsində sadə tərtibat bacarığı nümayiş etdirir.
- Qrup tərəfindən gedən proseslərdə birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- «İlgək tikişi»ni yerinə yetirərkən təhlükəsizlik qaydalarına əməl edir.
- Yerinə yetirdiyi «İlgək tikişi» ilə tıkməni təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1. A.d.: 1.2.1. T.i.: 2.2.4. F.t.: 4.1.2.



RESURSLAR

Parça, rəngli saplar, iynə, oymaq, qayçı, dərslik, «İlgək tikişi»nə aid nümunələr, bu tikişlə yerinə yetirilmiş məmulat nümunələri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir və sual verir:

– Sizcə, bu məmulatlar hansı tikişlə yerinə yetirilib?

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim qeyd edir ki, bu məmulatlar «İlgək tikişi» ilə yerinə yetirilib.



TİKMƏ VƏ NAXİŞSALMA

TİKMƏ VƏ NAXİŞSALMA

Dərs 22

İLGƏK TİKİŞİ

Yeni il açıqası

Açıqacea nayın təsviri verilib? Onun hazırlanmasında hansı əşya və materiallardan istifadə edilib?

Küknar ağacı qəbarıq alınb, çünki «İlgək» tikişi ilə yerinə yetirilib. Tikişin yerinə yetirilmə mərhələləri
Bu tikiş damalı kağızda yerinə yetirin.

1. İynəni hara daxil etmək lazımdır? İşin başlanğıcı Çarpaz tikişinən başlangıcından nə ilə förlənir? Sapi çəkin!
2. Tikiş takrərəyin (3–4), amma sapi çıkmayıñ, iləgək kimi saxlayın.
3. İlğəyi barmağınızla tutun və sol yuxarı künəndən aşağı künco bond tikiş atın (5–6).
4. Növbəti tikiş növbəti damanın ortasından başlayın (7–8). Sapi çəkin.

55

TİKMƏ VƏ NAXİŞSALMA

Dərs 22

5. İlğək düzəldin (9–10). Onu bərkidin (11–12). İlğəklərin eyni ölçüdə olmasına nəzarət edin.

Bu tikişin tikilmə texnikasını öyrənəndən sonra açıqça hazırlaya bilərsiniz. Bu, bir neçə variantda yerinə yetirilsə bilsə.

1 variant. Damalı kağızda tikiş, kağızın konarlarını neçə gizlədəcəyinən barədə düşünün.

2 variant. Parçanın üzərində tikişsiz. Əgər parça ağ rəngdədirse, onu neçə örtecəyinizi, parça rənglidirsə, açıqcanı neçə tərtib edəcəyinizi düşünün.

Şəkildəki qoynu «ilğək» tikişi ilə tiko bilərsiniz.

SUALLAR

1. Açıqceanın hazırlanmasında hansı materiallardan istifadə edil-mişdir?
2. Şəkildəki qoynu fiqurunu çarpaz tikişle hazırlamaq olar mı?

56

«İlgək» tikişinin köməyi ilə açıqça hazırlayıñ.

Tədqiqat suali:

– «İlgək tikişini necə yerinə yetirmək olar?

Müəllim tədqiqat suali ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 55–56) yönəldir. «İlgək tikişini»nin yerinə yetirilmə texnologiyasını izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür və onlara tapşırıq verir:

I qrup. Parça üzərində qırmızı saplarla «İlgək tikiş»i yerinə yetirin.

II qrup. Parça üzərində göy saplarla «İlgək tikiş»i yerinə yetirin.

III qrup. Parça üzərində sarı saplarla «İlgək tikiş»i yerinə yetirin.

IV qrup. Parça üzərində yaşıl saplarla «İlgək tikiş»i yerinə yetirin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi yerinə yetirdiyi tikişini təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. «İlgək tikişini»nin yerinə yetirilmə mərhələləri necədir? (Şagirdlər dərsliyin 55-ci səhifəsindəki mərhələləri sadalayırlar.)

TIKMƏ VƏ NAXİŞSALMA

2. «İlgək tikişi»nin tətbiqi haqqında nə deyə bilərsiniz? (Bu tikişdən salfetin, dəsmalın, süfrənin kənarlarını və s. tikərkən istifadə etmək olar.)

3. Bu tikişdən naxışsalmada istifadə etmək olarmı? (Bu tikişlə naxış salmaq olar.)

4. «İlgək tikişi»ni hansı variantlarda yerinə yetirmək olar? (Damalı kağızda tikmə yolu ilə, parça üzərində tikmə yolu ilə yerinə yetirmək olar.)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və göstərilən tikişin yerinə yetirilməsi ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
«İlgək tikişi»nin tikilmə ardıcılığını müəyyənləşdirmə					
«İlgək tikişi»nə uyğun emal texnologiyası seçmə					
Sadə tərtibat bacarığı nümayiş etdirmə					
Əməkdaşlıq etmə					

DƏRS 23

MÖVZU: ÇAYNİK ÜÇÜN İSİDİCİ KUKLA VƏ ƏLCƏK-KUKLA (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Çaynik üçün isidici kukla və əlcək-kuklanı tikmə texnologiyasına aid mərhələlər üzrə izahat verir.
2. Tikmə məmulatına görə iş yerini təşkil edir.
3. Çaynik üçün isidici kukla və əlcək-kukla tikməyi yerinə yetirmək üçün emal vasitələri seçilir.
4. Məmulatın yerinə yetirilmə ardıcılığını müəyyən edir.
5. Məmulata uyğun emal texnologiyası seçilir.
6. Məmulatın detallarını hazırlayır.
7. Məmulata aid tikməni yerinə yetirir.
8. Məmulatı yerinə yetirdikdə sadə tərtibat bacarığı nümayiş etdirir.
9. Məmulatın hazırlanmasında qrupla birlikdə fəaliyyət göstərərək əməkdaşlıq edir.
10. Məmulatı yerinə yetirərkən müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
11. Çaynik üçün isidici kukla və əlcək-kuklanı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.;
T.i.: 2.2.4.

67



TİKMƏ VƏ NAXİŞSALMA

TİKMƏ VƏ NAXİŞSALMA

Dərslərin 28-ci dəsi

**DƏM ÇAYDANI ÜÇÜN İSİDICİ KUKLA
ƏLCƏK-KUKLA**

İşləmələr: Dəm çaydanı üçün isidici kukla hazırlanması.

Bu növ kukclar isidici başlıqdan və bir neçə bozək hissələrindən ibarət olur. Başlıqda kuklanın qolları və başı ilə birləşdə badan hissəsi birləşdirilir. Başlıq özü isə kuklanın paltarının etoyu altında gizlədirilir.

Başlıq düzəldikdən sonra çoxluqda ülgüsünü kəsmək üçün dəm çaydanının ölçülərini çıxardın. Çertyyoğda dəm çaydanının hündürlüyü – a, eni isə on enli hissədən ölçülməklə – b ilə işarə olunmuşdur.

Baslıq isidici qatdan və astardan ibarətdir. İsidici qat vatindan, pambıqdan, pamazdan ola bilər. Astar üçün istenilen pambıq parçadan istifadə edə bilərsiniz. Astarın hissələrini 1,5 sm məsafə buraxmaqla kosin.

İsidicini astarın iki tayının arasına yerləşdirin. Konarlarını «el tikisi» ilə tiki və qatlayın.

İsidicinin astarı salınmış iki hissəsini birləşdirin. Yuxarıda kuklanın bodonunu yerləşdirmək üçün tikilməmiş yer buraxın.

Əlcək-kukla. Kuklaoyanadanlar onları elcək kimi geyinir. Belə kuklanın osasını əllər və baş birləşdirilmiş üz hissə toşkil edir. Üzlük üçün 30x30 sm ölçündə iki hissə nazik pambıq parça götürürün. Hissələri üst-üstə yotun və ortadan qatlayın.

57

TİKMƏ VƏ NAXİŞSALMA

Dərslərin 28-ci dəsi

Ülgünü kağıza köçürüb onu qatlanmış parçaya sancalayın. Təbaşirə konarlarını 1 sm aralıdan cizin. Ülgülerini düz üzü içəri olmaqla qoyub «el tikisi» ilə, konarlarını issi istenilen konar tikisi ilə tikin.

Kuklaoyanandan insanın ali aşağıdakı şəkildə göstərildiyi kimi üzünlüyün içinde müxtəlif vəziyyətlərdə ola bilər.

Kuklanı asanlıqla oynatmaq üçün karton düzbucaqlılardan «patron» adlandırılan hissələr düzəldib çəpələ barmaq və baş barmaqda sıx şəkildə dolayın.

Sonra «patron»ları yapışdırıcı lentle sariyin. Yapışdırıcı lentdən 1 sm eninde çıxıntı buraxın. Bu hissədən «patron»ları üzünlüyün iç tərəfindən, bir qədər yer buraxaraq barmaqların yerləşdiyi yero tikin. Üzlüyü çevirib elinizi geyin. Əgər kuklanın boyunu elinizdə yaxşı dayanırsa, boyun üçün de «patron» düzəldin.

SUALLAR

**1. Ülgüde 1,5 sm artım no üçün nozorda tutulmuşdur?
2. Dəm çaydanının isidici qatı no üçündür və hansı materialdan hazırlanır?
3. Əlcək-kukla neçə hissədən ibarətdir?**

58

Dəm çaydanı üçün «Əlcək-kukla» hazırlayıın.

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş

İŞ ÜSULLARI

Müzakirə, beyin həmləsi

RESURSLAR

Parça, pambıq, iynə, pozan, oymaq, köçürmə kağızı, qələm, dərslik, iş vərəqi, çaynik üçün isidici kukla və əlcək-kukla nümunələri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə sual verir:

- Siz neçə cür əlcək növü tanıyırsınız? (Həkim əlcəyi, fəhlə əlcəyi, bağban əlcəyi, soyuqdan qorunmaq üçün əlcək.)
- Şagirdlər insanlar tərəfindən istifadə olunan əlcəkləri sadalayırlar.



TİKMƏ VƏ NAXİŞSALMA

Müəllim «çaynik üçün əlcək» ifadəsini şagirdlərdən aldıqdan sonra hazırlanmış nümunələri onlara göstərir və sual verir:

– Bu əlcəklər hansı materiallardan hazırlanır?

Şagirdlər mülahizələrini söyləyirlər.

Tədqiqat sualı:

– Çaynik üçün isidici kukla və əlcək-kuklanı necə hazırlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərslərə yönəldir.

Müəllim «Çaynik üçün isidici kukla və əlcək-kukla» hazırlanmasının yerinə yetirilməsi texnologiyasını izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölmər və onlara tapşırıq verir.

I-II qrup. Çaynik üçün isidici kukla hazırlayın.

III-IV qrup. Çaynik üçün əlcək-kukla hazırlayın.

Müəllim çətinlik cəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi yerinə yetirdikləri «Çaynik üçün isidici kukla və əlcək-kukla»ları təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Çaynik üçün isidici kukla və əlcək-kuklanın hazırlanmasında nəyə fikir vermək lazımdır? (*Başlığın ülgüsü və çertyoja əsasən çaynikin hündürlüyü, eninin ölçülməsinə, astarın hazırlanmasına, ülgünün kağıza köçürülməsinə.*)

2. İsidici kuklanı və əlcək-kuklanı hansı materiallardan hazırladınız? (*Parça.*)

3. Əlcək-kukla hansı hissələrdən ibarətdir? (*Dərslik əsasında məlumat verir.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və çaynik üçün isidici kukla və əlcək-kuklanın hazırlanması texnologiyası üzərində dayanaraq izah edir.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
İsidici kukla və əlcək-kuklanın texnologiyasını mərhələlərlə izah etmə					
Məmulatın yerinə yetirilmə ardıcılığını müəyyənləşdirmə					
Məmulata uyğun emal texnikası seçmə					
Əməkdaşlıq etmə					



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

DƏRS
24

MÖVZU: QABLAŞDIRMANIN BAĞLANMASI (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.3.; 1.2.4.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

- Qablaşdırmanın bağlanması ilə əlaqədar iş yerini təşkil edir.
- Qablaşdırmanın bağlanması mərhələlər üzrə izah edir.
- Qablaşdırmanın bağlanması üçün uyğun ardıcılığı müəyyənləşdirir.
- Qablaşdırmanın bağlanması üçün uyğun emal texnologiyası seçilir.
- Qablaşdırmanın bağlanması sadə tərtibat bacarığı nümayiş etdirir.
- Qablaşdırmanın bağlanması qrup tərəfindən hazırlanmış prosesdə birləşdirilir və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- Məmulatın hazırlanmasında təhlükəsizlik qaydalarına əməl edir.
- Qablaşdırmanın bağmasını hazırlayıb təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; A.d.: 1.2.1.



RESURSLAR

Qaytan, ip, lent, qutu, ayaqqabı qutusu, konfet qutusu, oyuncaq qutusu, hazır qablaşdırma nümunələri

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə hazır hədiyyə qablaşdırırmaları nümunələrini göstərərək sual verir:

– Qablaşdırmanı nə üçün bağlamaq lazımdır?

Şagirdlər mülahizələrini söyləyirlər.

Müəllim qablaşdırmanın bağlanması haqqında məlumat verir.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Tədqiqat suali:

— Qablaşdırmanın bağlanması necə həzirlamaq olar?

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 59) yönəldir. Onlara mətni oxumağı tövsiyə edir. Sonra qablaşdırmanın bağlanmasıın yerinə yetirilməsi alqoritmini tərtib edir.

1. Qablaşdırmanın bağlanmasında ip, qaytan və ləndən istifadə edin.

2. Ayaqqabı qutusunu bağlamaq üçün 3 metrdən az olmayan qaytan və yaxud lent lazımdır.

3. Lentlərin bağlama nöqtəsini işin əvvəlində təyin edin.

4. Qutunu və ya bağlanmayı çapraz bağlayın.

5. Lenti mərkəzdə elə düyünüləyin ki, ucları olsun.

6. Lentin uzun ucu 1m, qısa ucu isə 20 sm olmalıdır.

7. Baş barmağınızla və şəhadət barmağınızla düyünləri eyni məsafədə saxlayın.

8. Lentlərin uzun ucunu bu barmaqlara səkkiz şəklində dolayın.

9. Lenti ehtiyatla barmaqdan açıb, düyünün üzərinə tutun.

10. Qısa ucla lent topasını ortadan sariyin.

11. Balaca ilgək qoymağı unutmeyin.

12. Möhkəm çəkib bağlayın və banti səliqəyə salın.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölmər və onlara tapşırıq verir.

Tapşırıq. Qablaşdırmanın bağlanmasıñ yerinə yetirin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim onlara nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları qablaşdırmanın təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Qablaşdırmanın necə bağladınız? (Dərslikdə verilmiş məlumata əsasən danışırlar.)

2. Qablaşdırmanın bağlanmasında nələri nəzərə almaq lazımdır? (Qablaşdırmanın gözəl və cəlbedici olmasını.)

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 24

QABLAŞDIRMANIN BAĞLANMASI

Hədiyyə qablaşdırılmalarını gözəl və cəlbedici şəkildə bağlamağı bacarırsınız?

Bu üsulla siz uzaq yola çıxanda hansısa bir ipin və yaxud qaytanın köməyi ilə ayaq qutusunu bağlaya bilərsiniz, əgər gözəl lent götürürsəniz, hədiyyə qutusunu da bağlamaq olar. Standart olğulu ayaqqabı qutusunu bağlamaq üçün sizə 3 metrdən az olmamaq şartılı qaytan və yaxud lent lazımdır.

Özəl ləntin uclarını qutunun üst tərəfində bağlaya bilmirsinizsə, onda ləntlərin bağlama nöqtəsini işin əvvəlində təyin edin.

Dekorativ bant: Qutunu və yaxud bağlanmayı çapraz bağlayın. Mərkəzdə elə düyünleyin ki, iki ucu olsun: uzun ucu 1 m-dən az olmasın, qısa ucu isə 20 sm olsun.

Baş barmağınızla şəhadət barmağınızı düyündən eyni məsafədə saxlayın. Lentin uzun ucunu bu barmaqlara səkkiz şəklində dolayın. Sonra lenti ehtiyatla barmağınızdan ağtă düyünün üzərinə tutun. Qısa ucla lent topasını ortadan sariyin. Bu zaman balaca ilgək qoymağı unutmeyin. Qısa ucu düyünün altından getirib düzəldtiyiniz ilgədən keçirin. Möhkəm çəkib bağlayın və banti səliqəyə salın.

SUALLAR

1. Qablaşdırmanı nə üçün bağlamaq lazımdır?
2. Qablaşdırmanı bağlamaq üçün hansı materiallardan istifadə etmək lazımdır?
3. Qablaşdırmani dekorativ bantla bağladıqda nəyə fikir vermək lazımdır?

Dekorativ bantlarla hədiyyə qutusu bəzəyin.

59



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir, bir daha müxtəlif qutuların qablaşdırılmasıının bağlanmasıının hazırlanma texnologiyası üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Qablaşdırmanın bağlanması mərhələlər üzrə izah etmə					
Qablaşdırmanın bağlanma ardıcılığını müəyyənləşdirmə					
Tərtib bacarığını nümayiş etdirmə					
Əməkdaşlıq etmə					

DƏRS
25

MÖVZU: BƏDİİ QURAŞDIRMA. DİZAYN (1 saat)

STANDART 1.1.1.; 1.3.4.; 1.3.5.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah edir.
2. İş dəftərindəki tapşırıqları yerinə yetirərkən birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
3. Məlumat hazırlığına verilən tələbləri sadalayır.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 25

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

BƏDİİ QURAŞDIRMA. DİZAYN

Fikirlorımızı birlikdə müzakirə edək.
Tutaq ki, siz məsiş texnikası, mebel, təsərrüfat malları ilə dolu bir mağazaya galmışınız.

Diqqətinizi hansı əmtəə malı* cəlb edəcək?

Eyni toyinatlı müxtəlif çeşidli mallar içərisində hansı məmulata üstünlük verordünüz? Nə üçün?
Bəla demək mümkündürmü ki, alıcı əmtəə malı alarkən diqqətini cəlb edəni seyir?

Əmtəə malı əvvəlcədən diqqəti hansı keyfiyyəti ilə cəlb edir?
«İstənilən əmtəə malı diqqəti öz gözəlliyi, rəhatlığı, əlavə qablaşdırılmasası, qeyri-adı xarici görünüşü, başqa sözle, dizayn ilə cəlb edir» fikri ilə razısanızınız?

Məmulatın xarici görünüşü, onun təqdim edilən növünün yaradılması və bədii quraşdırılması üzrə fəaliyyət **dizayn**, bədii quraşdırma ilə məşğul olan insanlar isə **dizaynerlər** adlanır.

Dizayn ingilis sözü olub «layihə», «təsvir», «görünüş» deməkdir.

Bədii dizayn inəcənəstələr gözəlliyin yaradılmışdır.

Mühəndis emeyinin məhsulü goləçək məmulatın texniki-texnoloji sənədlərdən olan layihəsi, dizayner emeyinin məhsulü isə məmulatın təsvirlərində, maketlərdə verilən layihəsidir.

Mühəndislərdən fərqli olaraq, dizaynerlərin fikrəsi quruluşların İsləməsi və məmulatın hazırlanması texnologiyası deyil, onun obrazının, xarici görünüşünün yaradılmışdır.



Her bir müəssisəye öz məhsuluna olan tələbat haqqında düşünərək, müəssisəsəyə rəssam-dizaynerləri cəlb edir. Onlar bütün məmulatın və onun hər bir detalının görünüşünü fikirləşib tapır, həmcinin bu məhsulun bazarda başqa məhsulların içində öz estetik cəlbəciliyi ilə fərqlənməsi üçün müəssisəsinin bütün məmulatlarına vahid bir tərtibat işləb yaradırlar.

*Əmtəə malı – satılmaq üçün hazırlanmış məmulat deyilir.

60

Dərs 25

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dizaynnın bir istiqaməti də texnikanın, o cümlədən məsiş texnikasının (televizorların, toz soranların, saç qurudanın və s.) bədii quraşdırılmasıdır.

Bu məsələdə dizaynerlər mühəndislərlə sıx əlaqədə işləyirlər. Dizaynerlər cihaz və qurğuların qurulusunu, işləmə principini, onların hazırlanma texnologiyasını, materialların xassalarını öz layihələrində yeni məmulatın faydasını onun təhlükəsizliyi, rəhatlılıq və gözlüyü ilə birləşdirmək üçün bilmalıdırırlar.

 Müxtəlif avtomobil modellərini nəzərdən keçirin.



 Hansı model sizi daha çox cəlb edir və nə üçün?
Müasir avtomobilin cavab verməli olduğu tələblərlə tanış olun:

- təhlükəsiz olması;
- möhkəm olması;
- ekoloji cəhətdən əhəmiyyətli olması;
- idarə olunmadıqda istifadədə rahat olması;
- estetik cəhətdən cəlbedici olması;
- rahat olması;
- mühərrikin qonaqtılı olması.

SUALLAR



1. Məmulatın dizaynı nə deməkdir?
2. Dizaynerlər mühəndis peşəsi bir-birindən nə ilə fərqlənir?
3. Dizayner növü bilməlidir?

 Müasir avtomobil haqqında fikrinizi söyləyin.

61

DƏRSİN TİPİ

Yeni bilik verən dərs

İŞ FORMALARI

Kiçik qruplarla iş, böyük qruplarla iş

İŞ ÜSULLARI

Müzakirə, beyin həmləsi

RESURSLAR

Karton, plastilin dəsti, diş çöpü, müxtəlif şəkillər, dərslik

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim müxtəlif əmtəə malını şagirdlərə nümayiş etdirərək suallar verir:

– Bunlar nədir? Bu pəstah necə hazırlanıbdır?

Şagirdlər öz mülahizələrini bildirirlər. Müəllim bədii quraşdırma və dizayn haqqında məlumat verir.

Tədqiqat suali:

– Əmtəə malı alıcıların diqqətini hansı keyfiyyətləri ilə cəlb edə bilər?



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Müəllim tədqiqat sualı ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 60) yönəldir. Müəllim bədii quraşdırma və dizayn işlərinin yerinə yetirilmə ar- dıcılığını şagirdlərin nəzərinə çatdırır.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa böлür və onlara tapşırıq verir.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi pəstahı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirəni təşkil edir.

1. Bədii quraşdırma nədir? (*İncəsənətdə gözəlliyin yaradılması.*)
2. Dizayner əməyinin məhsulu nədir? (*Məmulatın təsvirlərdə, maketlərdə verilən layihəsi.*)
3. Dizayn işini yerinə yetirmək üçün nələri bilməlisiniz? (*Cihaz və qurğuların quruluşunu, materialların xassələrini və hazırlanma texnologiyasını.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir, bir daha bədii quraşdırma və dizayn tərtibatının üstünə qayıdır və onun hazırlanma texnologiyası üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
Mərhələlər üzrə şərh etmə				
Sadə tərtibat bacarığını nümayiş etdirmə				
Məmulat hazırlığına verilən tələbləri sadalama				
Əməkdaşlıq etmə				



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

DƏRS
26

MÖVZU: PAPYE-MAŞEDƏN HAZIRLANMIŞ
MƏMULATLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Müxtəlif emal texnologiyalarını izah edir.
2. Məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
3. Məmulat hazırlamaq üçün emal vasitələri seçir.
4. Məmulatın hazırlanma ardıcılığını müəyyənləşdirir.
5. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
6. Məmulatın detallarını hazırlayır.
7. Detalları birləşdirərək məmulatı hazırlayır.
8. Sadə tətibat bacarıqları nümayiş etdirir.
9. Qrupda birgə fəaliyyət göstərir.
10. Gigiyyena qaydalarına əməl edir.
11. Məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.



RESURSLAR

Qəzət kağızı, içərisində su olan qab, undan və ya nişastadan hazırlanmış çiriş, vazeelin və ya sellofan təbəqə, PVA yapışqanı, sulu emulsiya boyası, xırda dənəli sumbat kağızı, bıçaq, qayçı, yapışqan, müxtəlif boyalar və firçalar

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim papye-maşedən hazırlanmış müxtəlif oyuncaq və maskalar göstərərək şagirdlərə suallar verir:

- Bu gördükləriniz nədir?

75



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 26

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

PAPYE-MAŞEDƏN HAZIRLANMIS MƏMULATLAR

Siz 1-3-cü siniflərdə texnologiya dərslərində hansı materialardan yapma işini öyrənmisdir?

Bu materiallar hansı xassəyə malikdir? Yapma ilə məsələ olmaq sizin xəşənənə gəlirmi? Siz bu məməlatların necə və hansı materialdan hazırlanığını bilirsinizmi?

Bu məməlatlar «döyülmüş» kağızdan — papye-mashed* yapılmışdır. Papye-mashed məməlatların hazırlanma texnologiyası orta əsrlərdə Franda yaranmışdır. Keçmiş ustalar təbəsir və yapışqan qatışığı hərəkətlərə baxırdılar. Bir neçə qat kağızdan müxtəlif qutular, mücürüllər və alichalar hazırlanırdılar. XVIII əsrde issa Avropana tüttün qutusu dəbə düşdü. Bu qutuları qıymətli metallardan, elco o dətan yağından hazırlanmış kartondan, papye-mashed de düzəldirdilər. İndi da papye-mashed hazırlanmış məməlatlardan müvafiqiyyətli istifadə olunur. Papye-mashed müxtəlif xırda məməlatlar — oyuncacaqlar, maskalar, dekorativ məməlatlar, teatr rekvizitləri hazırlanır.

Məməlat düzəltmək üçün siza qəzet kağızı, içarısında su olan qab, undan və ya nişastadan hazırlanmış çırış, vazelin və ya sellofan töbəq, PVA yapışqanı, sulu emulsiya boyası, xırda doneli sumbata kağızı, biçaq, qayğı, yapışqan, müxtəlif boyalar və fırçalar lazımlı olacaq.**

* Papye-mase — fransız dilindən tarçımıda «çeynenmiş kağız» deməkdir.
** Çırış — yapışqan

62

Dərs 26

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

İşin gedisi

- Hansı məməlati düzəldəcəyinizi təyin edin. Onun toyinatı, quruluşu və ölçüləri necədir? Onu necə bitkin şəkildə salmaq olar?
- Gələcək məməlat üçün özül düzəldin. Hansı məməlati düzəltmək istəyinizden asılı olaraq, özül üçün vaza, nimpə, stakan götürürlər biler. Özülü plastilindən de yapa bilərsiniz.
- İçərisində su olan qabda ölçüsü 15 mm-dən böyük olmayan qəzet qırıntıları isladin.

- Özülə hər hansı bir yağ (masolən, vazelin) sürtün və ya ona sellofan dolayın.
- Özülə üst-üstə bir neçə qat olmaqla suda isladılmış kağız qırıntıları yapışdırın. Kağızin özüle yapışması üçün birinci qata çırış sürtməyin. Kağız qırıntılarının bir-biriň örtmesini nazarətde saxlayın. Lazım olarsa, basmanın kənarlarını qayçı ilə səliqəyə salın.
- Basmanın özülin üzərində yaxşıca qurudun.
- Pəstahı özüldən çıxarıın. Bunu etmek çətindirsə, onu eninə və ya uzununa biçaqla kəsin.
- Bir töbəq qəzet kağızı qoymaqla tayıları yapışdırın və basmanın qurudun.

63

– Bu məməlatlar nədən hazırlanıb?

Şagirdlərə dərsliyin 62-ci səhifəsindəki şəkillərə diqqət yetirmələri tövsiyə olunur.

Tədqiqat suali:

– Papye-mashedən hazırlanan məməlatlar hansı xüsusiyyətlərə görə digər məməlatlardan fərqlənir?

Tədqiqat sualı ətrafında şagirdlərin müləhizələri dinlənilir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 62-64) yönəldir.

Müəllim papye-mashedən hazırlanacaq məməlatın yerinə yetirilmə alqoritmini nəzərə çatdırır:

- Hansı məməlati düzəldəcəyinizi müəyyənləşdirin. Onun toyinatını, quruluşunu və ölçülərini təyin edin. Onu necə bitkin şəklə salmağı düşünün.

- Vazanın hazırlanması üçün özülü plastilindən etmək olar.

- İçərisində su olan qabda ölçüsü 15 mm-dən çox olmayan qəzet qırıntıları isladin.

- Özülə hər hansı bir yağ (məsələn, vazelin) sürtün və ya ona sellofan töbəqə dolayın.

- Formaya üst-üstə bir neçə qat olmaqla suda isladılmış kağız qırıntıları yapışdırın. Kağızin özülə yaxşı yapışması üçün birinci qata çırış sürtməyin. Çalışın ki, kağız qırıntıları bir-birini örtsin. Basmanın kənarlarını qayçı ilə səliqəyə salın.

- Basmanın formada yaxşıca qurudun.

- Pəstahı formadan çıxardın. Bunu etmek çətindirsə, onu eninə və ya uzununa kəsin.

- Bir töbəqə qəzet kağızı qoymaqla tayıları yapışdırın və basmanın qurudun.

- Pəstaha PVA yapışqanı və ağ quaşla astar çəkin.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

10. Basmanı qurudun.
11. Xırda dənəli sumbata kağızı ilə pəstahı cilalayın.
12. Məmələti boyalarla və ya təbiət materialları ilə bəzəyin.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölür. Qruplar tapşırıqlar verilir.

I qrup. Papye-maşedən hazırladığınız vazanın forma və ölçüsünü dəqiqləşdirin və özülünü düzəldin. Kağızın özülə yapışması prosesini qaydalara uyğun olaraq yerinə yetirin.

II qrup. Pəstahın formadan çıxarılma prosesini yerinə yetirin. Pəstaha PVA yapışqanı və ağ quaşla astar çəkin.

III qrup. Vazanı boyalarla və ya təbiət materialları ilə bəzəyin.

Müəllim çətinlik cəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim suallar əsasında müzakirə təşkil edir.

Müzakirə sualları:

1. Siz bu gün nə öyrəndiniz? (*Papye-maşenin hazırlanmasını.*)
2. Vazanın hazırlanması haqqında nə deyə bilərsiniz? (*Vazanın hazırlanması ardıcılılığı sadalanır.*)
3. Pəstahın formasını necə aldınız? (*Formanın alınması üsulu qeyd edilir.*)
4. Vazanı nə ilə bəzədiniz? (*Vazanın bəzədilməsi üçün yerinə yetirilən emal üsulları sadalanır.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir, bir daha papye-maşenin və vazanın hazırlanması üsullarından danışır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Dərs 26

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

6. Pəstah PVA yapışdırın və quaşla astar çəkin.
7. Məmələti boyalarla və ya təbiət materialları ilə bəzəyin.

8. Vazanın hazırlanması
9. Vazanın bəzədilməsi

SUALLAR

1. Papye-maşenin hazırlanma texnologiyası necidir?
2. Hazırladığımız məmələti haqqında danışın.
3. Onun hazırlanması toyinatına qurulmasına uyğundurmu?
4. Kağızdan papye-maşə texnologiyası ilə hazırlanmış məmələt nüsxəsi pəstahın formasını alır, sart və möhkəm olur?

64. Papye-maşedən istədiyiniz məmələti hazırlayıın.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
Papye-maşedən hazırlanacaq məmulat üçün iş yerini təşkil etmə				
Papye-maşedən məmulatları hazırlamaq üçün vasitələri seçmə				
Papye-maşedən hazırlanacaq məmulatın hazırlanmasında gigiyena qaydalarına əməl etmə				
Əməkdaşlıq etmə				

DƏRS
27

MÖVZU: YARIQLI KİLİDİ OLAN HƏCMLİ MƏMULATLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

- Yarıqlı kilidi olan həcmli məmulatın texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
- Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
- Yarıqlı kilid məmulatı hazırlamaq üçün uyğun emal vasitələri seçilir.
- «Quş» figurunun hazırlanması ardıcılılığını müəyyənləşdirir.
- Həcmli məmulatın hazırlanmasına uyğun emal texnologiyası seçilir.
- Yarıqlı kilidi olan həcmli məmulatların detallarını hazırlayır.
- Yarıqlı kilidin detallarını birləşdirməklə həcmli məmulatlar hazırlayırlar.
- Həcmli məmulatların hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
- «Quş» figurunun qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- Həcmli məmulatların hazırlanmasında təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.
- Yarıqlı kilidi olan həcmli məmulatı təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 2.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



RESURSLAR

Ağ kağız, rəngli kağız dəsti, qayçı, qələm, PVA yapışqanı, yapışqan üçün firça, dərslik, iş vərəqi, karton, dəftərxana bıçağı, kağız zolaqları, folqa

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə dərslikdə (səh. 65) verilən yarıqlı kilidi olan həcmli məmulat nümunələrini göstərib sual verir:

– Siz həcmli məmulatlarda nəyi müşahidə etdiniz?

Müəllim dərslikdəki materialı oxumağı şagirdlərə tapşırır və sual verir:

– Yarıqlı kilidi olan həcmli məmulatların hazırlanmasında nələrdən istifadə edilib?

Tədqiqat suali:

– Yarıqlı kilidi olan həcmli məmulatları necə hazırlamaq olar?

Müəllim tədqiqat suali ətrafında şagirdlərin mülahizələrini dinləyir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölür və onlara tapşırıq verir.

Tapşırıq. Dərslikdəki ardıcılıq üzrə «Quş» fiquru hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir, izahat və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları «Yarıqlı kilidi olan həcmli məmulatlar»ı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Yarıqlı kilid birləşməsindən istifadə etməklə quş fiqurunu nədən hazırladınız? (Kağız zolaqlar, yapışqan və rəngli kağızlar.)

2. «Quş» fiqurunu düzəldərkən nəyə fikir vermək lazımdır? (Şagirdlər «Quş» fiqurunun hazırlanma ardıcılığını söyləyir.)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 27

YARIQLI KİLİDİ OLAN HƏCMLİ MƏMULATLAR

Hələ qədim zamanlardan sənətkarlar taxtadan bir mismar işlətmədən böyük saraylar tikirdilər.

Kağızdan həcmli məmələtləri yapışan işlətmədən hazırlamaq olar mı?

Bu oyuncaqı nece düzəltmək olar?
Onu kağızdan yapışdırmaq olar?
Bu halda neçə detaldan istifadə etmək lazımdır?
Qeyd etmək lazımdır ki, nazik kartondan olan detalları yarıqlı kılıdlı birləşdirmək olar.
Bunun üçün belə adlanmasını siz işi qurtardıqdan sonra başa düşəcəksiniz.

Sizə, bu üsulla birləşmədə nə qədər detal lazım olacaq?

Detalların simmetrik olmasına və kesimlərin simmetriya oxu boyunca aparılmasına diqqət yetirin.

Bu yarıqlı kılıd nadir?
Yarıqlı kılıd olan oyuncاقlar üçün başqa formada seçmək olar.

Aşağıdakı oyuncaqda istifadə olunmuş birləşmə üsulunu yarıqlı kılıd üsulu adlandırmaq olar mı?

Bu üsul əvvəlki üsuldan nə ilə fərqlənir?

Kesimləri yerinə yetirək nəyə fikir verəcəyinizi düşünün.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 27

Öger bir tərəfi rəngli olan kartondan istifadə edəcəksinizsə, onda digar tərəfin nece bəzədilməsi haqqında fikirəsin. Məsələn, əlavə dairəciklər, folqə qırıntıları və s. ilə.

Yapışqanın köməyi ilə kağız zolaqlardan məmələt hazırlamasını artırıblırik. Burada da yapışqanın ovazına yarıqlı kılıddan istifadə etmək olar.

Yarıqlı kılıd birləşməsindən istifadə edərək kağız zolaqlarından qüs fiqurları düzəldin.

Bütöv qalın xətlərin mənası nadir?
Bos iki nöqtəli strix xətlərin mənası nadir?

Açılışlardakı bütün qalın xətlər detalın görünən konturunu (kesikləri) eks etdirir.

Zolaqların uzununu və enini özünüz müəyyənləndirir.

Bu zaman nəyi nəzər almək lazımdır?
Qatlama və kosma yerlərini gözəyari təyin edin. Açılışlardan göründüyü kimi, kosma yerlərini dayışməklə müxtəlif qüs fiqurları yaratmaq olar.

SUALLAR

1. Detalların hansı birləşdirmə növlərini tanıyırsınız?
2. Yarıqlı kılıd olan birləşmələr onlardan nə ilə fərqlənir?
3. Yarıqları kosorən nəyə fikir vermək lazımdır?
4. Qüs fiqurlarında yarıqlı kılıd hansı rol oynayır?

Yapışqanın köməyi olmadan kağız zolaqlarından məmələt hazırlayıın.

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavabını ümumiləşdirir və rəngli kağız zolaqlardan hazırlanmış «Qüs» fiqurunun hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
«Qüs» fiqurunu hazırlanma texnologiyasını izah etmə				
«Qüs» fiqurunun hazırlanma ardıcılığını müəyyənləşdirmə				
«Qüs» fiqurunu detallarını birləşdirməklə hazırlama				
Əməkdaşlıq etmə				



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

DƏRS
28

MÖVZU: DƏRİDƏN MƏMULATLARIN HAZIRLANMASI (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Dəridən hazırlanmış qolbağın emal texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Dəri qolbağı hazırlamaq üçün iş yerini təşkil edir.
3. Dəri qolbağın hazırlanması üçün emal vasitəsi seçir.
4. Dəri qolbaq məmələtinin hazırlanmasını müəyyənləşdirir.
5. Dəri qolbaq məmələtinin hazırlanmasına uyğun emal texnologiyası seçir.
6. Dəri qolbağın detallarını hazırlayır.
7. Detalları birləşdirməklə qolbağı hazırlayır.
8. Dəri qolbağın hazırlanmasında sadə tərtibat bacarığını nümayiş etdirir.
9. Dəri qolbağın qrup tərəfindən hazırlanma prosesində birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
10. Dəri qolbağın hazırlanmasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
11. Dəri qolbaq məmələtini təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi



RESURSLAR

Müxtəlif dəri məmələtləri, köhnə əşyalar, PVA yapışqanı, qayçı, köhnə çəkmə, əlcək, köhnə dəri çantalar, dərslik, dəftərxana bıçağı



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 28

DƏRİDƏN MƏMULATLARIN HAZIRLANMASI

 Dəridən hazırlanın məmələtlərə harada rast gəlmisiniz? Dəri materialından hazırlanın məmələtlər hansılar?

 Şəkildəki məmələtləri nozərdən keçirin. Bu məmələtlər hansı materialından hazırlanmışdır?



Açar üçün brelok* **Ölfəcin** **Dəri qolbaq**

Heyvan dərisi – yumşaq plastik materialdır. Dəri qədim əscadlarımızın istifadə etdiyi evəzələnməz materialdır. Dəridən hazırlanmış məmələtlər bu gün kimi geniş yayılmışdırda dobdə qalmışdır.

İnsanlar dəridən hər şey – ayakkabı, geyim, bozok əşyaları, qoşluvaşızımları və hətta qədim olyazmalar üçün pergament** da düzəldiblər. Tarixdə dəri püllər, dəridən sığınacaq yerləri və daxmalar, müsiki alətləri və s. mövəned olub.

Siz de dəridən hazırlanmış kühne əşyalarla yeni hayat vera bilərsiniz. Dəridən olan kühne uzunboğaz çəkmələri, əlcəkləri, çantaları atmayıň. Məmələtlən dəhəz kühnelərindən dəri qırıqları kəsin. Çırılınlıq dərinin bismiş ilq stid ilə yuyub tömizləyin. Nəm dəri qırıqlarını hamarlayın və üzərinə qurva parça qoyaraq press altında qurudun.

Dəri ilə işləyən ustalar xüsusi aşıtdarlıq – iti bıçaqlardan və deşikcanan istifadə edirlər.

! İşı görmək üçün nisbəton nazik dəri götürün. Bu halda deşikləri dəfəxənən biçağı və ya deşikcanına aqmaq olar.

 Dəri qolbağın hazırlanması ardıcılığına nəzər yetirin. Kartondan ilgilü düzəldib bir dəridən beş ədad, digər rəngdə olan dəridən isə dörd ədad dairə kəsin.



* Brelok – açıdan asılan bozok
** Pergament – qadimdə yazı üçün işlədilən heyvan dərisi

67

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 28

Deşiklərin lazımi yerde açılması üçün kağız daireler üzərində deşikcanı necə işlədəcəyinizi maşq edin.

Uzunluğu 20 sm, eni 1 sm olan dəri lənt kəsin. Lenti bir-birinin üzərinə qoyulmuş dairələrdən ardıcılıqla keçirin.



Qolbağı qolunuza taxib ölçün və ləntin uclarını lazım olan ölçüdə kəsin. Borkidici bandı düzəldin. Dəridən uzunluğu 25 sm, eni 4–5 mm zolaq və diametri 1,5–2 sm-dən böyük olmayan dairə kəsin.

! Ləntin uclarında və dairələrin ortasında çox da böyük olmayan deşiklər açın.

Unutmayın ki, dərinin ancaq taxta alıthı üzərində kəsmək olar. Onu bir hamloya kəsmək məqsədən yoxdur. Biçənələr kəsmə yeri boyunca böyük qıvına tövbə etmədən bir neçə dəfəyə kəsmək lazımdır.



SUALLAR



1. Dəridən hazırlanmış hansı məmələtləri tanıyrıñız?
2. Dəri ilə işləmek üçün hansı aşıtdarlıq istifadə edilir?
3. Dəri qolbağı: hansı ardıcılıqla düzəldiniz?

68

 Dəridən istifadə etməkla istədiyiniz məmələtləri hazırlanın.

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə suallar verir:

- Hansı zinət əşyalarını tanıyrıñız?
 - Qolbağı qızıldan başqa daha hansı materialdan hazırlamaq olar?
- Şagirdlər mülahizələrinin bildirirlər.

Tədqiqat sualı:

- Dəridən qolbağı necə hazırlamaq olar?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 67–68) yönəldir və dəri qolbağın hazırlanma texnologiyası ilə tanış olmayı tapşırır.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 4 qrupa bölür. Qruplara tapşırığı yerinə yetirməyi tapşırır.

I qrup. Qırmızı və qəhvəyi rəngli dəridən qolbaq hazırlayıñ.

II qrup. Sarı və göy rəngli dəridən qolbaq hazırlayıñ.

III qrup. Mavi və qırmızı rəngli dəridən qolbaq hazırlayıñ.

IV qrup. Vazanı boyalarla və ya təbiət materialları ilə bəzəyin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir və göstərişlər verir.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

- Siz qolbağı hansı materialdan hazırladınız? (*Müxtəlif növ dərilərdən.*)
- Siz qolbağı hansı ardıcılıqla hazırladınız? (*Kartondan ülgü ilə bir rəngdən olan dəri-dən beş dairə, digər rəngdən olan dəridən dörd dairə kəsilir. Uzunluğu 20 sm, eni 1 sm olan dəri lent bir-birinin üzərinə qoyulmuş dairələrdən ardıcıl keçirilir. Qolbaq qola taxılaraq ölçülür və lazımlı olan ölçüdə kəsilir. Bərkidici bənd düzəldilir.*)
- Dərini necə kəsirsiniz? (*Taxta üzərində bir neçə dəfəyə, böyük qüvvə sərf etmədən kəsilir.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və «Dəri qolbaq» məmulatının hazırlanma ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup	IV qrup
Dəri qolbağın emal texnologiyasını mərhələlərlə izah etmə					
Qolbağın hazırlanması üçün düzgün emal vasitəsi seçmə					
Detalları birləşdirmə					
Sadə tərtibat etmə					
Əməkdaşlıq etmə					



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

DƏRS
29

MÖVZU: PLASTİK BUTULKADAN MƏMULATLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2.; 1.3.3.; 1.3.4.; 1.3.5.; 1.3.6.

MƏQSƏD

Şagird:

1. Plastik butulkadan pəstah məmulatının emal texnologiyasına aid iş prosesini mərhələlər üzrə izah edir.
2. Plastik butulkadan məmulat hazırlamaq üçün iş yerini təşkil edir.
3. Məmulatın hazırlanması üçün uyğun emal vasitəsini seçir.
4. Plastik butulcanı kəsmək üçün uyğun emal texnologiyası seçir.
5. Plastik butulka pəstahının hazırlanma ardıcılığını müəyyənləşdirir.
6. Plastik butulka pəstahının detallarını kəsir.
7. Detalları düzgün birləşdirərək məmulat hazırlayır.
8. Məmulatların pəstahının hazırlanmasında sadə tərtibat bacarığı nümayiş etdirir.
9. Plastik butulcanın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
10. Plastik butulcanın hazırlanmasında müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
11. Plastik butulkadan məmulati təqdim edir.

İNTEGRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



DƏRSİN TİPİ

Yeni bilik
verən dərs



İŞ FORMALARI

Kiçik qruplarla
iş, böyük
qruplarla iş



İŞ ÜSULLARI

Müzakirə,
beyin həmləsi



RESURSLAR

Plastik butulka,
qayçı, bıçaq,
sığallayıcı,
dəftərxana bıçağı

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim plastik butulcanın kəsilmiş pəstahını şagirdlərə göstərir və sual verir:

– Bu pəstah nədən hazırlanır?

Şagirdlər mülahizələrini söyləyirlər.

Müəllim bildirir ki, bu məmulatlar plastik butulkadan hazırlanır.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 29

PLASTİK BUTULKADAN MƏMULATLAR

Siz döfələr plastik butulkadan su içmisiniz.

Bos plastik butulkaldan hansı məqsədə istifadə etmək olar?

Plastik butulkadan hansı bir məmulat düzaltmak oları?

Əgər onu kəsək, kəsilmış hissələrdən necə istifadə edə bilərik?

Butulkannın dibə yaxın hissəsini enli və ensiz zolaqlara ayıraq (1).
Zolaqların ucunu elə kəsək ki, iti olsun (2).
Nazik zolağın iti ucuna asanlıqla lazım gələn detalları taxmaq olar (3).
Nazik zolaqların altına yaxın hissədə yarıq açıb (4), ona zolağın ucunu keçirmək olar (5).

Bos butulkani necə kəsmək lazımdır?
Diqqət! Buçağı və butulkani düzgün tutmağı öyrənmək çox vacibid.

Butulkani bark saxlayıb (6) buçağı qəleb kimi, işlək ucuna yaxın tutaq (7). Buçağı butulkaya astaca sıxsaq, onu çorto bilərik. Butulkani buçağı tərəf döndürməklə kəsməyi davam etdirək (8).

Bos zolaqları necə kəsmək olar (9)?
Gəlin, bunu gözəyərək edək. Postahı bark tutub birinci kəsimi yerinə yetirək (10).

69

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 29

Postahı çevirib, birinci kəsimin düz qarşısından digər bir kəsim edək. Sonra hər bir yarımhisəni yənə də ortadan kəsək. Beləliklə, bize lazım olan sayda kəsək edək (11).

Zolaqları elə kəsək ki, ucları iti olsun. Bütün zolaqları ovcumuzla alaq, bəs barmaq tərəfdən birini buraxaq və iki həmleyə ucunu kəsək (12).

Əgər postahın bir parçasını aşağı əyərək möhkəm qatlayıb buraxsaq, o qatlanmış şəkildə qalacaq (13).

Plastikin nazik zolağını sigallayıcı ilə bir qədər özüne tərəf çəkib «bururlar» (14).

Doftərxana buçağı və qayçı ilə işlədikdə tohlükəsizlik qaydalarını bir dəha yada salmaq lazımdır.

Unutmayın: Küt biçaq və qayçılardan işləmək olmaz.

Doftərxana buçağının zolağı cızıqlarla hissələrə bölünmüştür. Əgər hissələrdən biri kütlesərsə, bu hissəni sindirib atmaq lazımdır.

SUALLAR

1. Plastik butulkadan məmulat hazırlamaq üçün nə etmək lazımdır?
2. Plastik butulkaları kəsmək üçün hansı alətlərdən istifadə etmək olar?
3. Bu alətlərlə işlədikdə hansı tohlükəsizlik qaydalarına riayət edilməlidir?

70

Plastik butulkadan istədiyiniz məmulatı hazırlayın.

Tədqiqat suali:

– Plastik butulkaldan pəstahı necə hazırlamaq olar?

Tədqiqat suali ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 69–70) yönəldir.

Müəllim məmulatların hazırlanması texnologiyasını şagirdlərə izah edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölmər və onlara tapşırıq verir.

Tapşırıq. Plastik butulkanın pəstahını hazırlayın.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirir. Müəllim nəzarət edir və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları məmulatı təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Siz məmulatları nədən hazırladınız? (*Plastik butulkadan.*)

2. Məmulatları hansı üsulla hazırladınız? (*Plastik butulkada zolaqlar kəsməklə.*)

3. Məmulatı hazırlayarkən necə birləşdirdiniz? (*Dərslikdəki məlumatı əsasən izah edirlər.*)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və plastik butulkadan pəstahın hazırlanması ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
Plastik butulkadan pəstah hazırlanması mərhələlərini şərh etmə				
Hazırlanacaq pəstahın iş yerini təyin etmə				
Pəstahı hazırlayarkən təhlükəsizlik qaydalarına əməl etmə				
Əməkdaşlıq etmə				

DƏRS
30

MÖVZU: ODUNCAQ, ONUN XASSƏLƏRİ, TƏDARÜKÜ
VƏ EMALI (1 saat)

STANDART 1.1.1.; 1.3.5.

MƏQSƏD

Şagird:

1. Oduncağın materiallarının əldə edilməsi texnologiyalarını izah edir.
2. Məmulat hazırlığında oduncağın emalı texnologiyalarını izah edir.
3. Oduncaqla işlədikdə təhlükəsizlik və gigiyena qaydalarını şərh edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA



DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim müxtəlif quruluşlu altlıqları göstərir və suallar verir:

- Bu məmulat nədən hazırlanıb?
- Altılıq nə üçündür? Ona məişətdə ehtiyac varmı?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat sualı:

- Oduncaqdan altlığı necə hazırlamaq olar?

Tədqiqat sualı ətrafında şagirdlərin mülahizələri dinlənilir.

Müəllim şagirdlərə dərsliyin 71–73-cü səhifələrindəki materialı oxumağı tövsiyə edir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölür:

I qrup. a) Odunçağın emalı haqqında dərsliyə əsasən izahat verin. b) Oduncaqdan hansı məişət əşyalarını düzəltmək olar?

II qrup. a) Oduncaq və faner hansı xassələrə malikdir? b) Mişar materialı və faner arasında oxşar cəhətləri sadalayın.

III qrup. a) Pardaqlanma və bəzəmə haqqında izahat verin. b) Hamarlama və yiğma haqqında məlumat verin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırığı yerinə yetirirlər. Müəllim qrupların işinə nəzarət edir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. Odunçağı kimlər tədarük edir? (Dərsliyə əsasən şagirdlər fikir bildirirlər.)
2. Oduncaqdan necə istifadə edirlər? (Mebel və məişət əşyaları, tikinti materialları, oyuncaklar və s. hazırlanırlar.)
3. Odunçağın hansı xüsusiyyətləri var? (Yaxşı emal olunur, səsi və istiliyi keçirmir, suda şişir, əyilir və çatlayır.)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 30

ODUNCAQ, ONUN XASSƏLƏRİ, TƏDARÜKÜ VƏ EMALI

Pəncərə Dəvə fiquru Qəhvədan üçün altıq

Səkilləri diqqətli nözrdən keçirin.

Bu məmulatlar nödən hazırlanıb? Oduncaq və fəner hansı xassələri malikdir? Oduncağı necə istifadə edirlər?

Siz hansı oduncaq növlərini tanıyırsınız?

Oduncaq qabığı və budagları temizlənib, doğranmış ağacdən alınan bərk materialdır. O, tikintidə, mebel və mösiət əşyalarının hazırlanmasında, dekorativ-təbqiqi sənət nümunələrinin hazırlanmasında istifadə olunan en çox yayılmış təbii materialdır.

Oduncaq möhkəm olduğunda qədər də yumşaqdır. O yaxşı emal olunur, səsi və istiliyi keçirir, suda sisir, ayılır və çatlayır.

Oduncağı metal borkidicilər mismar və şruplar yaxşı birləşdirir.

Oduncaqdan düzəldildikdən sonra uzunmürlü və gözəl olur.

Oduncağın olda edilməsi və emali haqqında nə bilirsiniz? Şəkillərə nəzər yetirin. Orada nə təsvir olunub?

Oduncağın tədarükü ilə meşə tədarükü sonayesi möşəl olur. Bu qıymətli xammalın tədarükü və ilkin emali bir neçə emal işləyindən ibarətdir. Ağacın budaglarının kəsilməsi, daşınması, mişarlanması, çəşidlənməsi, anbarlara yığılması.

71

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 30

Oduncağın tədarükü ilə meşə tədarükü sonayesi möşəl olur. Sonra qırılmış ağacların budagları xüsusi maşınlarla kəsilir. Avtomobil sürücüləri, çayla ağac axıdan fəhlələr, elektrik qatarı maşınları avtomobil, su və domiriyolu neqliyyatı ilə tırları meşə sonayesi kombinatlarına daşıyırlar. Kombinatların anbarlarında tırlar ölçülərinə və keyfiyyətinə görə çəşidlənilər və nizamla yığılur.

Oduncağın emali ilə ağac emali sonayesi möşəl olur.

Misarlamadan və bılıb-kəsmədən əvvəl qabiqşoyma dəzgahlarında ağac-ların qabığı soyulur.

Tırları ağackosmə dəzgahlarında misarlayırlar. Beləliklə də, oduncaqdan müxtəlit mişar materialları: taxta, tir və tircik alınırlar.

Bu elementləri istenilən mişar materialı nümunəsində tapın.

Mişar materialından başqa oduncaqdan digər materiallar, məsolən, fəner almır.

Fəner yüngül və möhkəm material olub, nazik oduncaq təbəqələrinin yapışdırılması yolu ilə alınır. O, yaxşı emal olunur, nəmişlikdən qorxmur. Fənerdən tikintidə döşənə və tavşanlar, sonayda mebellərin, mösiət əşyalarının, oyuncaqların hazırlanmasında istifadə olunur.

72

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir. Oduncaq, onun xassələri, tədarükü və emalı ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
Oduncağın hazırlanması ardıcılığını müəyyənləşdirmə				
Məmulatın detallarını hazırlama				
Məmulata uyğun emal texnologiyası seçmə				
Əməkdaşlıq etmə				

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

DƏRS
31

MÖVZU: LOBZİKLƏ MİŞARLAMA (1 saat)

STANDART 1.1.1.; 1.1.2.; 1.3.5.

MƏQSƏD

Şagird:

1. Lobziklə mişarlama ilə bağlı təqdimat edir.
2. Lobziklə mişarlamaya görə iş yerini təşkil edir.
3. Lobziklə işləyərkən müvafiq təhlükəsizlik və gigiyena qaydalarına əməl edir.

İNTEQRASIYA

H.b.: 4.2.1.



DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə müraciət edir:

1. Siz hansı kəsici alətləri tanıyırsınız?
2. Siz hansı deşici alətləri tanıyırsınız?
3. Bu alətlər təhlükəlidirmi? Nə üçün?
4. Hansı kəsici və deşici alətlərlə iş üsulları sizə tanışdır?

Şagirdlər suallara cavab verirlər.

Tədqiqat suali:

– Kəsici alətlərlə işlədikdə hansı təhlükəsizlik texnikası qaydalarına və iş üsullarına əməl etmək lazımdır?

Müəllim tədqiqat suali ətrafında şagirdlərin mülahizələrini dinləyir. Şagirdlərin diqqətini dərsliyə (səh. 74–76) yönəldir.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölür və tapşırıq verir. Şagirdlər mətnlə təməş olurlar.

I qrup. Lobziklə işlədikdə hansı təhlükəsizlik qaydalarına əməl etmək lazımdır? (İzah edilir.)



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Dərs 31

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

LOBZİKLƏ MİŞARLAMA

Texnologiya dörsöründə siz çox vaxt sapla işləmək məcburiyyəti qarşısında qalırsınız. Əl əməyi ilə maşğıl olmaq üçün müxtəlit rəngli sap yumşaqları lazımdır.


 Sapı naya dolayırlar?
Sökülo nozər yetirin.
Bu nadir?

Doğru fikirlərsiniz. Bu sap dolamaq üçün qarqaradır. Sap dolamaq üçün maraqlı heyvan fiquru şəklində olan möhkəm və uzunmürlü qarqaraları fanerden hazırlamaq olar.

Bildiğiniz kimi belə mürükəb formali fiqurları kağızdan qayçı ilə kosmak olar.

 Bəs faner və ya penoplastdan* belə məzəli qarqaraları necə kosmak olar?
Heyvan fiqurları üçün lazımlı qarqaraları hazırlamaq üçün hansı alet və tərtibatlar lazımdır?
Heyvan fiqurları üçün lazımlı olan ölçüdə pəstahı faner lövhəsindən misarla kosmak olar.
Misarla fanerden heyvan fiqurlarını kosmak olarmış?
Bu haldə köməyə ləbzik gəlin.

Yadda saxlayın!
Lobzik — səryxəti konturu olan fiqurları misarlama alətidir. Ensiz və nazik misar zolağı onun işlək hissəsidir.




Misar zolağı lobzığın çərçivəsinə ikiqulaqlı qayka və acların köməyi ilə birləşdirilir.

* Penoplast — çoxməsəməli plastik kütlə


74

Dərs 31

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

Zolaq çərçivədə mütləq yaxşı dərtilməli və bərkidilməlidir. Əvvəlcə zolaq çərçivədə ikiqulaqlı qayka ilə borkidilir. Sonra lobzığın çərçivəsi sixilir və yuxarıdakı qayka ilə ikinci zolağın ucu borkidilir.

Misarla massasına vintli sixac işləməsi lazımdır. Misarla borkidilir və onun üzərində misarlama əməliyyatı yerinə yetirilir.

 Aşar




 a)
 b)

Misarı çərçivəyə düzgün bağlamaq lazımdır (a). Bütöv misar zolağı ilə işləmək lazımdır (b).

Yadda saxlayın!
Misar zolağına lobzığa ancaq böyüklerdən biri (məsələn, müəllim) borkitmalıdır.


Vintli sixac masaya etibarlı bərkidilir. Sol elin misarın altına düşməsini nəzarət etmək lazımdır.

Misarlama texnikasını öyrənək

1. Pəstahı misarlama masasına rahat qoyaraq faneri və ya penoplastı misarlamamaga başlayaqla.
2. Misar zolağı qarşıya sıyrıldımdən yuxarı-aşağı gedir. Sol el pəstahı hərəkət etdirir.

75

II qrup. Lobzik hansı hissələrdən ibarətdir? (*İzah edilir.*)

III qrup. Lobzikdən hansı məqsədlər üçün istifadə olunur?

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qruplar tapşırıqları yerinə yetirir. Müəllim nəzarət edir, izah və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim şagirdlərin təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi təqdimat edir. Şagirdlər dörsliyin 74–76-cı səhifələrindəki materiallarla tanış olur, fikirlərini dəqiqləşdirirlər.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müəllim müzakirəni suallar əsasında təşkil edir.

Müzakirə sualları:

1. Hansı kəsici alətləri tanıyırsınız? (*Lobzik, misar, qayçı, balta.*)
2. Lobziklə işləyəndə hansı təhlükəsizlik texnikası qaydalarına və iş üsullarına əməl etmək lazımdır? (*Şagirdlər qaydaları və iş üsullarını sadalayırlar.*)
3. Nadfil nədir? (*Onun köməyi ilə fanerin kənarlarındakı kələ-kötür yerlər hamarlanır.*)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirir və bir daha kəsici alətlərlə işlədikdə lazım gələn təhlükəsizlik texnikası qaydalarını və iş üsullarını təkrarlayır.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
Lobzikdən istifadənin təhlükəsizlik qaydalarına əməl etmə				
İş prosesini mərhələlər üzrə izah etmə				
Emal vasitələrinin əhəmiyyətini izah etmə				
Əməkdaşlıq etmə				

DƏRS
32

MÖVZU: HƏRƏKƏTLİ OYUNCAQLAR (2 saat)

STANDART 1.1.1.; 1.2.1.; 1.2.2.; 1.2.3.; 1.2.4.; 1.3.1.; 1.3.2., 1.3.3., 1.3.4., 1.3.5., 1.3.6.

MƏQSƏD

Şagird:

- «Hərəkətli ayı»nın hazırlanması texnologiyalarına aid iş prosesini mərhələlər üzrə izah edir.
- «Hərəkətli ayı» hazırlanması üçün iş yerini təşkil edir.
- «Hərəkətli ayı»nı hazırlamaq üçün uyğun emal vasitələri seçir.
- «Hərəkətli ayı»nın hazırlanması ardıcılığını müəyyənləşdirir.
- «Hərəkətli ayı»nın materiallarına uyğun emal texnologiyası seçir.
- «Hərəkətli ayı»nın detallarını hazırlayır.
- Detalları birləşdirməklə hərəkətli ayını hazırlayır.
- «Hərəkətli ayı» hazırlayanda sadə tərtibat bacarığı nümayiş etdirir.
- «Hərəkətli ayı»nın qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və əməkdaşlıq bacarığı nümayiş etdirir.
- «Hərəkətli ayı» hazırlayanda müvafiq təhlükəsizlik qaydalarına əməl edir.
- Hazırlanmış hərəkətli ayını təqdim edir.

İNTEQRASIYA

H.b.: 1.1.1.; 4.2.1.; A.d.: 1.2.1.; T.i.: 2.2.4.



MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

HƏRƏKƏTLİ OYUNCAQLAR

3-cü sinifdən sizə hərəkətli detalları olan hansı oyuncaqlar tanışdır?

Kukla tamaşaları xoşunuza galır mı? Siz də öz kukla teatrınızı yaratmaq istərdinizmi? Detalların hansı birləşmə növünü tənyirsiniz?

Şəkilləri nəzərdən keçirin. Bu oyuncaqların quruluşundakı özünəməxsusluq nədədir?

Hərəkətli detalları olan oyuncaqlar «canlı» görünür. Ona görə də onlara yaratmaq maraqlıdır və hətta onların köməyi ilə kukla tamaşası da yaratmaq olar.

I üsul. Mismara 2-3 burum məftil dolayırlar, sonra onu mismdən çıxarıb 20-25 mm quyuq saxlamaqla kosırlar. Pərçimi birləşdirilən detalların desiyinə geydirilir. Məftilin artıq ucunu 2-3 burum olmaga mismar dolayırlar. Oyuncaqlarda desiklər pərçimlərin yerləşdiyi yerdən bir az aşağıda açılır.

II üsul. Detalları pərçimlə birləşdirib onun uclarını arxa hissədən müxtəlif təraflara sıyrırlar. Vinni Pux obrazı həminə tanışdır. Bu obrazə oxşar oyuncaqlarda desiklər pərçimlərin yerləşdiyi yerdən bir az aşağıda açılır.

Sonra hərəkətli detalları qalın sapla bağlayırlar. Əgər sapın ucunu dartsaq, onda oyuncaq «oynamağın» başlayar. Belə oyuncaqlar marionet adlanır.

«Böyük» oyuncağında qanadlar pərçimlə gövdə və yuxarı köndələn tirciklə hərəkətli birləşdirilmişdir. Əgər barmağınızı həlqəyə taxıb hərəkət etdirsiniz, böcəyin qanadları bağlamıb-açılaçaqdır.

Uşaqların sevimlişli maşhur «Vinni Pux» oyuncağını hazırlayaq.

Resurslar: karton, rəngli kağız dəsti, kalka kağızı, köçürmə kağızı və damalı kağız, karandaşlar, qayğı, mis məftil, mismar, taxta alıq, yapışqan, yapışqan üçün firça, qalın tikiş sapı, qara rəngli flomaster

77

Dərs 32

İşin gedisi

- Oyuncaq hansı detallardan ibarətdir? Oyuncaqla bu detallar bir-biri ilə necə birləşdirilmişdir?
- Oyuncağın və onun detallarının damalı kağızda eskizini çəkin.
- Oyuncağın hazırlanması üçün lazım olan materialı seçin.
- Material hansı xassolara malik olmalıdır? Nə üçün osas detalları kağızdan yox, kartondan düzəltmək lazımdır?
- Detalların cizgilərini kalka və ya köçürme kağızının köməyi ilə kartona köçürün.
- Detalları kasın.
- Detalların birləşmə yerlərində desiklər açın.
- Hərəkətli oyuncağı yığın.
- Oyuncağı rəngli kağızdan olan aplikasiya ilə bəzəyin və ya rəngli karandaşlarla rənglayın.
- Böyük oyuncağını da həmin üsulla hazırlayın.

SUALLAR

1. Oyuncağın hərəkəti və hərəkətsiz detalları hansılardır?
2. Pərçimlər hansı üsulla yerinə yetirilib?
3. Detalları daha necə birləşdirmək mümkündür?
4. Bu iki oyuncağın terəfənən detallarının fərgi nedədir?

78

Hərəkətli «Dovşan» oyuncağını hazırlayın.

RESURSLAR

Məftil, karton, sap, kağız dəsti, köçürmə kağızı və damalı kağız, biz, taxta alılıq, mis məftil, yapışqan, yapışqan üçün firça, firça, qalın tikiş sapı, qara rəngli flomaster

DƏRSİN GEDİŞİ

I mərhələ: Motivasiya, problemin qoyuluşu

Müəllim şagirdlərə hərəkətli oyuncaqlar göstərir və suallar verir:

- Bu gördükleriniz nədir?
- Onlar bir-birindən nə ilə fərqlənir?
- Siz belə oyuncaqlar hazırlamışınızmı?

Şagirdlər öz mülahizələrini söyləyirlər.

Müəllim hərəkətli oyuncaqlar haqqında məlumat verir.

Tədqiqat səali:

- Hərəkətli oyuncaq necə hazırlanır?

Müəllim tədqiqat səali ətrafında şagirdlərin mülahizələrini dinləyir.

Şagirdlərin diqqətini dərsliyə (səh. 77-78) yönəldir.

Onlara dərslikdəki mətni oxumağı tapşırır.

Sonra hərəkətli oyuncaqların hazırlanma algoritmini tərtib edir.

MÜXTƏLİF MATERİALLARDAN QURAŞDIRMA

1. Oyuncaq hansı detallardan ibarətdir?
2. Oyuncağın eskizini damalı kağızlara çəkin.
3. Oyuncaqların hazırlanması üçün 3 material seçin.
4. Detalların cizgilərini kalka vəsítəsilə kartona köçürün.
5. Hərəkətli oyuncağı yiğin.
6. Detalların birləşmə yerində deşiklər açın.
7. Hərəkətli oyuncağı yiğin.
8. Oyuncağı aplikasiya ilə bəzəyin və ya rəngləyin.

II mərhələ: Tədqiqatın aparılması

Müəllim şagirdləri 3 qrupa bölür və qruplara tapşırıq verir.

Tapşırıq: Dərslik əsasında «Hərəkətli ayı» düzəldin.

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir.

Qrupların tapşırığı yerinə yetirməsinə müəllim nəzarət edir, izah və göstərişlər verir.

III mərhələ: Məlumatın mübadiləsi

Müəllim qrupların təqdimatını dinləyir. Hər qrupun nümayəndəsi hazırladıqları «Hərəkətli ayı» oyuncagini təqdim edir.

IV mərhələ: Məlumatın müzakirəsi və təşkili

Müzakirə sualları:

1. «Hərəkətli ayı»ni hazırlayarkən nəyə fikir vermək lazımdır? (Dərslik əsasında danışırlar.)
2. «Hərəkətli ayı» necə hazırlanır? (Şagirdlər «Hərəkətli ayı»nın hazırlanma ardıcılığını söyləyirlər.)

V mərhələ: Ümumiləşdirmə və nəticə

Müəllim şagirdlərin cavablarını ümumiləşdirir və «Hərəkətli ayı»nın hazırlanması ardıcılılığı üzərində dayanır.

VI mərhələ: Qiymətləndirmə

Qiymətləndirmə pedaqoji mətbuatda dərc olunan qiymətləndirmə qaydalarına müvafiq aparılır.

Meyarlar	Qruplar	I qrup	II qrup	III qrup
İş yerini təyin etmə				
«Hərəkətli ayı»nın hazırlanması ardıcılığını müəyyən etmə				
Uyğun emal texnologiyasını seçmə				
Əməkdaşlıq etmə				

ILLİK TEST TAPŞIRIQLARI

1. Makulatura nədir?

- a) dəmir tullantısı b) qida tullantısı c) kağız tullantısı

2. Sterilizasiya nədir?

- a) mikrobsuzlaşdırma b) mikroblaşdırma c) qatılaşdırma

3. Sentrifuqanın nə olduğunu izah edin.

4. 10 növ əmək alətinin adını sadalayın.

5. Hansı istehsalat sahələridir?

- a) ofis, məktəb, zavod
b) fabrik, kombinat, uşaq bağçası
c) zavod, fabrik, kombinat

6. Məişət cihazlarından bir neçəsinin adını yazın.

7. Metallurgiya kombinatına aşağıdakılardan hansılar aiddir?

- a) domna peçi, metal emal edən sexlər, peçə daxil olan xammal
b) elektrik sobası, kompüter, televizor
c) ayaqqabı fabriki, maşın zavodu, ət kombinatı

8. Kənd təsərrüfatı alətlərinə hansılar aiddir?

- a) taxta çəkic, kəlbətin, rəndə, lobzik
b) ağır çəkic, bıçqı, balta, mişar
c) yaba, dirmiq, dəryaz, kətmən

9. Məişətdə pultla idarə olunan avadanlığın adını yazın.

10. Aşağıdakı sözlərin mənasını yazın.

İnteqrator _____

Kombinat _____

Fabrik _____

11. Özünəxidmət zamanı nələrə əməl etmək lazımdır?

12. Sözlərin izahı hansı cərgədə düzgün qeyd olunub?

- | | | |
|-----------------------|---------------------------|-----------------------|
| a) rejim – qayda | rasion – yemək qaydası | menyu – yemək sırası |
| b) rejim – gigiyena | rasion – ərazi | menyu – cədvəl |
| c) rejim – gimnastika | rasion – əyləşmək qaydası | menyu – yemək qaydası |

13. Yeməyi bəzəmək üçün hansı ərzaqlardan istifadə olunur?

- a) soğan, kök, sarımsaq, pendir
b) kök, turp, çugundur, limon
c) yumurta, pendir, kolbasa, bibər

TESTLƏR

14. Masa arxasında necə oturmaq lazımdır?

15. Karandaş qutuları hansı materialdan hazırlanır?

- a) kağız, karton, taxta b) parça, kağız, salfet c) faner, odun, parça

16. Yeməkləri nə üçün bəzəmək lazımdır? Fikrinizi yazın.

17. Çörəyi süfrəyə nə vaxt gətirmək lazımdır?

- a) qonaqlar masa arxasında olmayıanda
b) qonaqlar süfrəyə oturanda
c) yemək yeyiləndən sonra

18. Qidanın qəbulu qurtarandan sonra bıçağı, qaşığı və istifadə olunmuş salfeti hara qoymaq lazımdır?

- a) nimçəyə qoymaq b) sol tərəfə qoymaq c) sağ tərəfə qoymaq

19. Dəftər, kitab, jurnal və s. üzünə nə deyirlər?

- a) cild b) çexol c) astar

20. Nazik dəftəri necə tikmək lazımdır? Yazılı izah edin.

21. Çertyoj nədir? Yazılı izah edin.

22. Texniki rəsm nəyi təsvir edir?

- a) əşyanın formasını
b) əşyanı həcmini
c) əşyanın xarakterini

23. Hansı kağızqatlama sxemlərini öyrənmisiniz? Sadalayın.

24. Dəbilqədən hansı peşə sahibləri istifadə edir?

- a) üzümçülər, pambıqçılar b) həkimlər, müəllimlər c) kosmonavtlar, tankçılar

25. Ornament nədir?

- a) bəzək elementlərindən ibarət naxışdır
b) folklor nümunəsidir
c) milli geyim adıdır

26. Plastilin lentin hazırlanması ardıcılığını izah edin.



27. Çarpez tikmə üsulu ilə nələr hazırlamaq olar? Yazılı izah edin.

28. Müasir avtomobilərin cavab verməli olduğu tələblər hansılardır?

29. Bu sözlərin mənasını açıqlayın.

1. Papye-maşə _____
2. Ciriş _____

30. Bu sözlərin mənasını açıqlayın.

1. Açıdan asılan bəzək əşyası _____
2. Qədimdə yazı üçün işlədilən heyvan dərisi _____

31. Pəstah nədir? İzah edin.

32. Nadfil nədir? İzah edin.

İstifadə edilmiş ədəbiyyat siyahısı

Rus dilində

1. **Т.Н.Проснякова.** Технология. Творческая мастерская. Учебник для 4 класса. Издательство «Учебная литература», 2009.
2. **Т.Геронимус.** Маленький мастер. Учебник по трудовому обучению - 4 класс. Москва, «Аст-Пресс школа», 2007.
3. Технология. Учебник для 4 класса. Под ред. В.Д.Симоненко - М.; Вентана - Граф, 2006.
4. **Н.Роговцева, Н.Богданова, Р.Шипилова, С.Анащенкова.** Технология. Учебник для 4 класса. Изд. «Просвещение», 2014.
5. **Е.А.Лутцева, О.А.Куревина.** Технология. Учебник для 4 класса. Изд.: «Баласс», 2010.



PULSUZ